

**“RABİTƏBANK”
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Konsolidə edilmiş Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

Səhifə

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ 1-3

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI:

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabat 4

Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat 5

Kapitalda dəyişikliklər haqqında konsolidə edilmiş hesabat 6

Pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabat 7-8

Konsolidə edilmiş maliyyə hesabatları üzrə qeydlər 9-93

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarları, Müşahidə Şurası və İdarə Heyətinə:

Rəy

Biz “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (“Bank”) və onun törəməsinin (birlikdə “Qrup”) 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatdan və həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabatdan, kapitalda dəyişikliklər haqqında konsolidə edilmiş hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş konsolidə edilmiş maliyyə hesabatları Bankın 31 dekabr 2024-cü il tarixinə olan konsolidə edilmiş maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə nəticələrini və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz konsolidə edilmiş maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas Audit Məsələsi

Əsas audit məsələləri bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün konsolidə edilmiş maliyyə hesabatlarının auditini zamanı ən çox əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər ümumilikdə konsolidə edilmiş maliyyə hesabatlarının auditini çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

Əsas audit məsələsi

Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərəri ehtiyatı

31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş kreditlər cəmi aktivlərin 73%-ni təşkil edir və müntəzəm olaraq təxmin edilən və istifadə edilən fərziyyələrə qarşı həssas olan ehtimal olunan kredit zərərləri ("EOKZ") üzrə ehtiyat çıxılmaqla qiymətləndirilir.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi rəhbərlikdən defolt ehtimalını (DE), ehtimal olunan defolt vəziyyətində riskə məruz qalma riskini (DVRMQ) və defolt zamanı yaranan zərəri (DZYZ) müəyyən etmək üçün müşahidə edilən tarixi məlumatları, cari iqtisadi vəziyyəti və mövcud perspektivli məlumatları nəzərə alaraq əhəmiyyətli mülahizələri və qiymətləndirmə üsullarını tətbiq etməyi tələb edir.

Müştərilərə verilmiş kreditlər üzrə kredit zərəri ehtiyatı Qrupun maliyyə aktivlərinin qalıqlarının əhəmiyyətli olması və "Maliyyə Alətləri" adlı 9 sayılı MHBS üzrə EOKZ məbləğinin hesablanması mürəkkəbliyi və mülahizələrə görə əsas audit məsələsi hesab edilir.

Audit zamanı bu məsələ necə nəzərdən keçirilmişdir?

Biz "Maliyyə Alətləri" adlı 9 sayılı MHBS-nin tələblərinə uyğunluğun EOKZ qiymətləndirməsi ilə bağlı Qrupun metodologiyası və daxili qaydalarının əsas aspektlərini təhlil etmək üçün maliyyə risklərinin idarə edilməsi üzrə öz mütəxəssislərimizi cəlb etmişik.

Rəhbərlik tərəfindən irəli sürülən peşəkar mülahizə və fərziyyələrin EOKZ ehtimalları üzrə ehtiyatlar ilə uyğunluğunu təhlil etmək üçün biz aşağıdakı prosedurları həyata keçirmişik:

Biz, müştərilərə verilmiş kreditlər üzrə DE, DZYZ və DVRMQ hesablanması, gecikmələrin və kredit ödənişlərinin əsas sistemlərdə vaxtında əks olunması və kreditlərin müvafiq mərhələlərə bölüşdürülməsi üçün məlumatların düzgünlüyünü sınaqdan keçirmişik. Biz nümunə əsasında dəstəkləyici sənədlərə daxil edilmiş məlumatları razılaşdırmışıq.

Biz həmçinin konsolidə edilmiş maliyyə hesabatlarının açıqlanmasının Qrupun kredit riskinə məruz qalmasını lazımi şəkildə əks etdirib-etdirmədiyini qiymətləndirmişik.

Konsolidə edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatların MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə edirik. Fırıldaqqılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırladaqqılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsəduyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda konsolidə edilmiş maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Biz həmçinin idarəetmə səlahiyyətləri verilmiş şəxslərə bəyan edirik ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq hallarda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalara riayət etmişik.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərin nəzərinə çatdırılmış məsələlərdən cari dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarının ən əhəmiyyətli olanlarını və bu səbəbdən əsas audit məsələləri hesab olunanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərara almadığımız halda, bu məsələləri auditor hesabatımızda təsvir edirik.

Baker Tilly Azerbaijan

30 may 2025-ci il

Bakı, Azərbaycan Respublikası

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd olunmadığı halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Faiz gəliri	4, 29	117,467	92,704
Faiz xərci	4, 29	(44,383)	(30,272)
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərindən əvvəl xalis faiz gəliri		73,084	62,432
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	13, 29	(6,263)	(7,685)
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	12	650	280
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	11	186	(122)
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	16	(557)	-
Xalis faiz gəliri		67,100	54,905
Haqq və komissiya gəliri	5	38,977	38,811
Haqq və komissiya xərci	6	(44,501)	(41,242)
Xalis haqq və komissiya zərəri		(5,524)	(2,431)
Xarici valyuta əməliyyatlarından xalis gəlir		4,059	3,629
Məzənnə dəyişiklikləri üzrə xalis gəlir/(zərər)		8	(6)
Digər əməliyyat gəliri, xalis		4,236	2,078
Əməliyyat gəliri		69,879	58,175
Ümumi və inzibati xərclər	8	(18,602)	(17,235)
İşçi heyəti ilə bağlı xərclər	7, 29	(36,662)	(29,220)
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik		169	1,248
Maliyyə qərantıyası müqavilələrində ehtimal olunan kredit zərərlərinin tutulması		(1,095)	(2,227)
Mənfəət vergisindən əvvəl mənfəət		13,689	10,741
Mənfəət vergisi xərci	9	(3,078)	(4,529)
İl üzrə xalis mənfəət		10,611	6,212
Digər məcmu zərər			
<i>Sonradan mənfəət və ya zərərdə yenidən təsnifləşdirilməyəcək maddələr</i>			
Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə əks olunan kapital alətlərinin ədalətli dəyərində xalis dəyişiklik		(90)	-
Birbaşa olaraq digər məcmu gəlirdə uçota alınmış mənfəət vergisi		18	-
Xalis digər məcmu zərər		(72)	-
İl üzrə cəmi məcmu gəlir		10,539	6,212
Səhmlər üzrə qazanc		2.13	1.24

İdarə Heyəti adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Fəridə Qasımzadə
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-93-cü səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNƏ

(Əksi qeyd olunmadığı halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	10	68,992	199,818
Banklara və digər maliyyə təşkilatlarına alınacaq vəsaitlər	11	60,146	50,925
İnvestisiya qiymətli kağızları	12	115,220	99,442
Müştərilərə verilmiş kreditlər	13, 29	824,653	698,295
Satış üçün saxlanılan aktivlər		186	754
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	14	10,316	10,608
İstifadə hüququ olan aktivlər	15	3,818	4,137
Təxirə salınmış mənfəət vergisi aktivləri	9	4,484	2,236
Digər aktivlər	16	35,075	51,968
Cəmi aktivlər		1,122,890	1,118,183
ÖHDƏLİKLƏR			
Banklardan və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	17	48,242	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	18, 29	681,470	767,934
Borc alınmış vəsaitlər	19	237,709	202,681
Subordinasiya borcları	19, 29	14,590	6,062
Buraxılmış borc qiymətli kağızları	20	8,619	-
İcarə öhdəlikləri	21	4,080	4,337
Digər öhdəliklər	22	24,543	23,361
Cəmi öhdəliklər		1,019,253	1,015,385
KAPİTAL			
Səhmdar kapitalı	23	102,047	102,047
Binaların yenidən qiymətləndirilməsi üzrə əlavə vəsaitlərin amortizasiyası	23	2,136	2,228
İnvestisiya qiymətli kağızları üzrə xalis realizə olunmamış zərər		(72)	-
Yığılmış zərər		(474)	(1,477)
Cəmi kapital		103,637	102,798
Cəmi öhdəliklər və kapital		1,122,890	1,118,183

İdarə Heyəti adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Fəridə Qasımzadə
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-93-cü səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi qeyd olunmadığı halda, min Azərbaycan manatı ilə)

	Səhmdar kapitalı	Binaların yenidən qiymətləndirilməsi üzrə əlavə vəsaitlər	İnvestisiya qiymətli kağızları üzrə xalis realizə olunmamış zərər	Bölüşdürülməmiş mənfəət/ (yığılmış zərər)	Cəmi kapital
1 yanvar 2023-cü il tarixinə qalıq	102,047	2,320	-	2,219	106,586
İl üzrə xalis mənfəət	-	-	-	6,212	6,212
Elan edilmiş dividend	-	-	-	(10,000)	(10,000)
Binaların yenidən qiymətləndirilməsi üzrə əlavə vəsaitlərin amortizasiyası	-	(92)	-	92	-
31 dekabr 2023-cü il tarixinə qalıq	102,047	2,228	-	(1,477)	102,798
İl üzrə xalis mənfəət	-	-	-	10,611	10,611
İl üzrə digər məcmu zərər	-	-	(72)	-	(72)
Elan edilmiş dividend	-	-	-	(9,700)	(9,700)
Binaların yenidən qiymətləndirilməsi üzrə əlavə vəsaitlərin amortizasiyası	-	(92)	-	92	-
31 dekabr 2024-cü il tarixinə qalıq	102,047	2,136	(72)	(474)	103,637

İdarə Heyəti adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Fəridə Qasımzadə
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-93-cü səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi qeyd olunmadığı halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Əldə edilmiş faiz		116,283	90,227
Ödənilmiş faiz		(41,129)	(26,590)
Əldə edilmiş haqq və komissiyalar		38,977	38,811
Ödənilmiş haqq və komissiyalar		(44,501)	(41,242)
Xarici valyuta əməliyyatlarından xalis gəlir		4,059	3,629
İşçi heyəti ilə bağlı ödənilmiş xərclər		(36,362)	(28,503)
Ödənilmiş ümumi və inzibati xərclər		(12,784)	(14,903)
Əldə edilmiş digər əməliyyat gəliri		4,342	1,995
Əməliyyat aktivlərində (artma)/azalma			
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər		(9,222)	(16,589)
Müştərilərə verilmiş kreditlər		(132,679)	(118,864)
Satış üçün saxlanılan aktivlər		868	2,816
Digər aktivlər		16,164	(4,451)
Əməliyyat öhdəliklərində artma/(azalma)			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər		36,814	(510)
Müştərilərə ödəniləcək vəsaitlər		(88,047)	138,414
Digər öhdəliklər		(559)	1,727
Ödənilmiş mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə (istifadə olunan)/təmin olunan xalis pul vəsaitləri		(147,776)	25,967
Ödənilmiş mənfəət vergisi		(5,521)	(9,768)
Əməliyyat fəaliyyəti üzrə (istifadə olunan)/daxil olan pul vəsaitləri		(153,297)	16,199
İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə ödənişlər		(3,081)	(2,313)
İnvestisiya qiymətli kağızları üzrə ödənişlər, xalis		(14,162)	(5,519)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satışından daxilolmalar		106	94
İnvestisiya fəaliyyətlərində istifadə olunan pul vəsaitləri		(17,137)	(7,738)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	19	105,692	128,019
Borc alınmış vəsaitlərin ödənilməsi	19	(70,946)	(89,699)
Subordinasiya borcları üzrə daxilolmalar	19	14,450	-
Subordinasiya olunmuş borcların ödənilməsi	19	(5,950)	-
Buraxılmış borc qiymətli kağızları üzrə daxilolmalar	20	9,943	-
Buraxılmış borc qiymətli kağızların ödənilməsi	20	(1,445)	-
İcarə borclarının ödənilməsi	21	(2,231)	(2,064)
Səhmdarlara ödənilmiş dividendlər	23	(9,700)	(10,000)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitləri		39,813	26,256
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artma		(130,621)	34,717

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd olunmadığı halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentləri üzrə təsiri		(205)	(97)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	10	199,818	165,198
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	10	68,992	199,818

İdarə Heyəti adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Fəridə Qasımzadə
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-93-cü səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

1. GİRİŞ

Bank və əməliyyatları

Hazırkı konsolidə edilmiş olunmuş maliyyə hesabatları “Rabitəbank” ASC-nin (“Bank”) və onun törəməsinin (birlikdə “Qrup”) maliyyə hesabatlarından ibarətdir.

Bank 1993-cü ildə açıq səhmdar cəmiyyəti kimi Azərbaycan Respublikasında yaradılmışdır. Bankın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası daxilində kommersiya və pərakəndə bank əməliyyatları keçirməkdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir. Bank ümumi bank lisenziyasına malikdir və Azərbaycan Respublikasında dövlət əmanətlərinin sığortalanması sisteminin üzvüdür.

Bankın qeydiyyat ünvanı 28 May küçəsi 33, AZ 1010, Bakı şəhəri, Azərbaycan Respublikasıdır.

31 dekabr 2024-cü il tarixinə Bankın 27 filialı və 1 bölməsi (31 dekabr 2023-cü il: 27 filial və 1 bölmə) mövcuddur. Onun aktiv və öhdəliklərinin əsas hissəsi Azərbaycan Respublikasında yerləşir.

Konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilmiş əsas törəmə müəssisə haqqında məlumat aşağıdakı kimidir:

Adı	Qeydiyyatdan keçdiyi ölkə	Əsas fəaliyyəti	Mülkiyyət %	
			31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
“Kapital Partners” ASC	Azərbaycan	İnvestisiya	100	100

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Bankın fəaliyyətsiz törəmə müəssisəsinə investisiyaları olmuşdur, lakin bu investisiyalar konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilməmişdir.

Bankın səhmdarları aşağıdakı cədvəldə təqdim olunmuşdur:

Səhmdarlar	31 dekabr 2024-cü il, %	31 dekabr 2023-cü il, %
Rauf Əliyev	40.60	40.60
Validə Abasova	34.64	20.13
Zakir Nuriyev	14.44	14.44
Dilarə Nuriyeva	9.11	9.11
Aslan Xasıyev	1.07	1.07
Seyran Nuriyev	-	14.51
Digər	0.14	0.14
Cəmi	100.00	100.00

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Əməliyyat mühiti

Qrupun fəaliyyəti Azərbaycan Respublikasında həyata keçirilir. Qrup inkişaf etməkdə olan bazarın xüsusiyyətlərini əks etdirən Azərbaycanın iqtisadi və maliyyə bazarları ilə qarşılıqlı fəaliyyət göstərir. Hüquq, vergi və tənzimləyici strukturlar daimi inkişafdadır, bununla belə mütəmadi olaraq yeni şərtlərə dəyişikliklərə məruz qalırlar, bu isə öz növbəsində digər hüquqi və maliyyə çətinlikləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin üzləşdiyi problemləri daha da gücləndirir.

2015-2016-cı illərdə Azərbaycan manatının dəyərdən düşməsi biznes mühitində ciddi qeyri-müəyyənliklərə səbəb olmuşdur. Bu səbəbdən hökumət son 7 ildə sabit məzənnəni qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Nəticədə, neftin dünya bazarındakı qeyri-sabit qiyməti yerli valyutaya təsir göstərməmiş, eləcə də biznes mühitində qeyri-müəyyənlik artmamışdır.

Azərbaycan iqtisadiyyatı ötən ilin yanvar-dekabr ayları ərzində mövcud olmuş 4.1% artım ilə müqayisədə, 2024-cü ilin eyni dövrü üzrə 1.1% inkişaf etmişdir. Qeyri-neft və qaz sektoru 6.2% artdığı halda, neft və qaz sektorunda 0.3% azalma müşahidə olunmuşdur.

İstehsal sahəsi üzrə ən böyük irəliləyiş sənaye (35.9%) və pərakəndə ticarət (10.7%) sahələri üzrə qeydə alınmışdır. Nəqliyyat və saxlanma (7.0%) və inşaat (6.7%) sahələri üzrə əlavə artım qeydə alınmışdır.

Qarabağ regionunda atəşkəs razılaşmasının davam etməsi biznes mühitinə də müsbət təsir göstərir, çünki investisiyaların cəlb edilməsi və işğaldan azad edilmiş ərazilərin inkişafı üçün hökumət tərəfindən həyata keçirilən bir sıra layihələr mövcuddur.

ÜDM 2023-cü illə müqayisədə 2024-cü ildə 4.1% artaraq 126.3 milyard AZN məbləğinə (74.3 milyard ABŞ dolları) çatmışdır. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2024-cü il ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi təqribən 47.6 milyard ABŞ dollarına çatmışdır. Bu məbləğin 26.6 milyard ABŞ dolları ixrac olunan məhsulların, 21.1 milyard ABŞ dolları isə idxal olunan məhsulların payına düşmüşdür.

2023-cü il üzrə aktiv 16,925 min plastik kart sayı ilə müqayisədə 2024-cü ilin dekabr ayının sonuna qədər plastik kartların sayı 19,899 min ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. “Fitch” və “S&P” Azərbaycan Respublikasının reytingini “BBB-” olaraq qiymətləndirmişdir. “Moody’s Investors Service” ölkə üçün “Ba1” kredit reytingini təyin etmişdir.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı vergi, hüquqi, qanunverici və siyasi sahədə irəliləyişlər ilə yanaşı, hökumət tərəfindən həyata keçirilən iqtisadi, maliyyə və monetar tədbirlərdən də asılıdır. Rəhbərlik iqtisadi mühitdə baş verən hadisələrin Qrupun əməliyyatlarına təsirini və nəticə etibarilə bunun Qrupun maliyyə vəziyyətinə necə təsir edəcəyini proqnozlaşdırmaq iqtidarında deyil.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

2. HAZIRLIĞIN ƏSASLARI

Uyğunluq bəyanatı

Hazırkı maliyyə hesabatları Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Qrupun fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik, Azərbaycan Respublikasının qanunlarına və qaydalarına müvafiq olaraq Qrupu ləğv etmək, kommersiya fəaliyyətini dayandırmaq və ya kreditorlardan müdafiə olunmaq yollarını axtarmaq niyyəti və ya zərurəti olmadan Qrupun yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyini düşünür. Müvafiq olaraq, aktivlər və öhdəliklər normal şərtlər altında Qrupun aktivlərini reallaşdıracağı və öhdəliklərini yerinə yetirəcəyi əsaslar üzrə qeydə alınır. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Qrupun fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Fasiləsizlik prinsipi üzrə təxminlərə dair Rəhbərliyin qiymətləndirməsinə müəyyən vaxt çərçivəsində mahiyyəti üzrə qeyri-müəyyən hadisə və şərtlərin gələcək nəticələri haqqında fikir bildirilməsi daxildir.

Qiymətləndirmənin əsasları

Konsolidə edilmiş maliyyə hesabatları, DMGVƏD-də əks olunan ədalətli dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları və yenidən qiymətləndirilmiş dəyərdə olan binalar istisna olmaqla, ilkin dəyər metodu əsasında hazırlanmışdır.

Əməliyyat və təqdimat valyutası

Qrupun əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan və əsas hadisələrin və onlarla bağlı vəziyyətlərin iqtisadi mahiyyətini əks etdirən Azərbaycan manatıdır (“AZN”).

31 dekabr 2024-cü il tarixində xarici valyuta qalıqlarının çevrilməsi üçün əsas mübadilə məzənnəsi aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.700 AZN və 1 Avro = 1.7724 AZN (31 dekabr 2023-cü il: 1 ABŞ dolları = 1.700 AZN və 1 Avro = 1.8766 AZN).

AZN, həmçinin hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır.

Əksi göstərilmədiyi təqdirdə, AZN ilə ifadə edilən maliyyə məlumatları ən yaxın minliyə kimi yuvarlaqlaşdırılmışdır.

Ehtimal və mühakimələrin tətbiqi

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları hazırlanarkən rəhbərlik Qrupun mühasibatlıq siyasətlərinin tətbiqinə və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mühakimə, ehtimal və fərziyyələr irəli sürmüşdür. Faktiki nəticələr bu ehtimallardan fərqlənə bilər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Ehtimallar və fərziyyələr, mütəmadi olaraq, nəzərdən keçirilir. Mühasibatlıq ehtimallarında dəyişikliklər həmin dəyişikliklər edildiyi dövrdə və təsir göstərdikləri hər hansı gələcək dövrlərdə əks olunur.

Mühakimələr

Konsolidə edilmiş maliyyə hesabatlarında tanınan məbləğlərə ən əhəmiyyətli təsir göstərən uçot siyasətinin tətbiqi zamanı qəbul edilmiş mühakimələrə dair məlumatlar aşağıdakı qeydlərə daxil edilir:

- maliyyə aktivlərinin təsnifatı: aktivlərin saxlandığı biznes modelinin qiymətləndirilməsi və maliyyə aktivinin müqavilə şərtlərinin sırf əsas borc və faiz ödəmələrindən ibarət olub-olmamasının qiymətləndirilməsi – 3 sayılı Qeyd.
- maliyyə aktivləri üzrə kredit risklərinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən etmək üçün meyarların təyin edilməsi, proqnoz xarakterli məlumatların EOKZ-nin ölçülməsinə daxil edilməsi metodologiyasının müəyyən edilməsi və EOKZ-nin ölçülməsi üçün istifadə edilən modellərin seçilməsi və təsdiqi – 25 sayılı Qeyd.

Ehtimal və fərziyyələrdən yaranan qeyri-müəyyənlik

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə əhəmiyyətli düzəlişlərlə nəticələnmək riskinə malik ehtimal və fərziyyələrdən yaranan qeyri-müəyyənlik haqqında məlumat aşağıdakı qeydlərdə verilmişdir:

- maliyyə alətlərinin dəyərsizləşməsi: proqnoz xarakterli məlumatın tətbiqi daxil olmaqla EOKZ-nin ölçülməsi modelinin müəyyən edilməsi – 25 sayılı Qeyd;
- kreditin dəyərsizləşməsi hesablamaları – 13 sayılı Qeyd;
- binanın yenidən qiymətləndirilməsinə dair hesablamalar – 14 sayılı Qeyd;
- maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyər hesablamaları – 30 sayılı Qeyd.

3. ƏHƏMİYYƏTLİ UÇOT PRİNSİPLƏRİNƏ DAİR MƏLUMAT

Qrup hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında göstərilən bütün dövrlərə aid aşağıdakı uçot prinsiplərini davamlı şəkildə tətbiq etmişdir.

Xarici valyuta

Xarici valyutalarda aparılmış əməliyyatlar onların həyata keçirildiyi tarixlərdə qüvvədə olan məzənnələrlə Qrupun əməliyyat valyutasına çevrilir.

Hesabat tarixinə xarici valyutalarda əks olunmuş maliyyə aktivləri və öhdəlikləri həmin tarixdə olan məzənnə ilə yenidən əməliyyat valyutasına çevrilir. Maliyyə maddələri üzrə xarici valyuta gəliri və ya zərəri dövr ərzində effektiv faiz və ödənişlər nəzərə alınmaqla, dövrün əvvəlində əməliyyat valyutasının amortizasiya edilmiş dəyərlə hesabat dövrünün sonunda məzənnəyə uyğun çevrilmiş xarici valyutada amortizasiya edilmiş dəyər arasında olan fərqdır.

Xarici valyutada ifadə olunan və ədalətli dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə aktivləri və öhdəlikləri ədalətli dəyər müəyyən edildiyi tarixdə olan məzənnə ilə əməliyyat valyutasına çevrilir. Xarici valyutada ilkin dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə aktivləri və öhdəlikləri əməliyyat tarixinə olan məzənnə ilə çevrilir.

Konvertasiya zamanı yaranan valyuta fərqləri, DMGVƏD-də ölçülən kapital qiymətli kağızlarının konvertasiyasından yaranan fərqlər istisna olmaqla, mənfəət və ya zərərdə tanınır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Faiz

Effektiv faiz dərəcəsi

Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə mənfəət və ya zərərdə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin ehtimal olunan istifadə müddəti boyu gələcək pul ödənişləri və alışırlarını dəqiq olaraq:

- maliyyə aktivinin ümumi balans dəyərində; və ya
- maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyərində azaldan dərəcədir.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş aktivlər istisna olmaqla, maliyyə alətlərinin effektiv faiz dərəcəsini hesablayarkən Qrup gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin ehtimal olunan kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kreditə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla, gələcək pul vəsaitlərini nəzərə almaqla hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanması effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və haqlar, ödənilmiş və ya alınmış məbləğlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivləri və ya maliyyə öhdəliyinin alınmasına və ya buraxılmasına bilavasitə tətbiq edilə bilən əlavə xərclər daxildir.

Amortizasiya edilmiş dəyər və ümumi balans dəyəri

Maliyyə aktivinin və ya maliyyə öhdəliyinin “amortizasiya edilmiş dəyəri”, əsas məbləğ üzrə ödəmələr çıxılmaqla, effektiv faiz metodunun istifadəsi ilə ilkin məbləğ ilə ödəmə məbləği arasındakı hər hansı fərqin məcmu amortizasiyası əlavə edilməklə və ya çıxılmaqla maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma zamanı qiymətləndirildiyi məbləğdir. Bu zaman maliyyə aktivlərinin amortizasiya edilmiş dəyərində ehtimal olunan kredit zərəri üzrə ehtiyat nəzərə alınır.

Amortizasiya edilmiş dəyərində hesablanan “maliyyə aktivinin ümumi balans dəyəri” maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

Faiz gəliri və xərcinin hesablanması

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərclərinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit dəyərsizləşməsinə məruz qalmadıqda) ümumi balans dəyərində və ya öhdəliyin amortizasiya edilmiş dəyərində tətbiq edilir. Dəyişkən dərəcəli alətlər üzrə pul vəsaitlərinin hərəkəti, dövrü olaraq, təkrar qiymətləndirildiyi üçün effektiv faiz dərəcəsi bazar faiz dərəcələrində dəyişiklikləri əks etdirməsi məqsədilə yenilənir.

İlkin tanınmadan sonra kredit üzrə dəyərsizləşən maliyyə aktivlərinin faiz gəlirləri isə effektiv faiz dərəcəsini maliyyə aktivinin amortizasiya edilmiş dəyərində tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərsizləşməyə məruz qalmadıqda, faiz gəlirləri yenə ümumi balans dəyərində hesablanır.

İlkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün faiz gəliri aktivin amortizasiya edilmiş dəyərində kredit üzrə düzəliş edilmiş effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır. Aktivin kredit riski azaldıqda belə faiz gəliri ümumi balans dəyəri əsasında hesablanır.

Maliyyə aktivlərinin nə zaman kredit üzrə dəyərsizləşməyə məruz qaldığı haqqında məlumat üçün 3 saylı Qeydə baxın.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR **31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)** (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Təqdimat

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabatda təqdim olunan effektiv faiz metodu ilə hesablanan faiz gəlirlərinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri üzrə faizlər.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabatda təqdim olunan faiz xərclərinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə öhdəlikləri üzrə faizlər.

Haqq və komissiyalar

Maliyyə aktivləri və ya maliyyə öhdəliyi üzrə effektiv faiz dərəcəsinin tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir (bax: 3(b) sayılı Qeyd).

Kreditlə əlaqəli haqlar, kredit xidməti haqları və kredit gəlirliliyinin ayrılmaz tərkib hissəsi sayılan digər haqlar müvafiq əməliyyat xərcləri ilə birlikdə effektiv faiz metodundan istifadə etməklə maliyyə alətinin proqnoz edilən müddəti boyu faiz gəlirlərinə köçürülür və amortizasiya edilir.

Mühasibat xidməti haqları və satış komissiyası daxil olmaqla digər haqq və komissiya gəlirləri əlaqədar xidmətlər göstərildikcə tanınır. Kredit öhdəliyi üzrə kredit vəsaitlərinin istifadəsi gözlənilmədiyi halda kredit öhdəliyi üzrə əlaqədar haqlar öhdəlik dövrü boyu düz xətt metodu əsasında tanınır.

Qrupun maliyyə hesabatında tanınan maliyyə aləti ilə nəticələnən müştəri ilə müqavilə qismən 9 sayılı MHBS, qismən də 15 sayılı MHBS çərçivəsində ola bilər. Belə olduğu təqdirdə, Qrup müqavilənin 9 sayılı MHBS çərçivəsinə aid olan hissəsini ayırmaq və ölçmək üçün əvvəlcə 9 sayılı MHBS-ni, daha sonra qalan hissəyə 15 sayılı MHBS-ni tətbiq edir.

Digər haqq və komissiya xərcləri, əsasən, qəbul edilən xidmət xərcləri kimi göstərilən əməliyyat və xidmət haqlarına aid edilir.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentlərinə ədalətli dəyərinin dəyişmə riski çox aşağı olan və Qrup tərəfindən qısamüddətli öhdəliklərin idarə olunmasında istifadə edilən kağız və metal pullar, ARMB və digər banklarda saxlanılan blokləşdirilməmiş hesab qalıqları (nostro hesablar) və ilkin ödəniş müddəti üç aydan az olan yüksək likvidli maliyyə aktivləri daxildir. ARMB-də saxlanılan məcburi ehtiyat, onun çıxarılması ilə bağlı məhdudiyyətlər nəzərə alınaraq pul vəsaitlərinin ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda amortizasiya edilmiş dəyərdə əks olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə aktivləri və maliyyə öhdəlikləri

Təsnifat

Maliyyə aktivləri

İlkin tanınma zamanı maliyyə aktivini amortizasiya edilmiş dəyərində, digər məcmu gəlir vasitəsilə ədalətli dəyər (“DMGVƏD”) ölçülmüş dəyər və ya mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər (“MZVƏD”) təsnif edilir.

Maliyyə aktivini aşağıdakı şərtlərin hər ikisinə cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- aktiv müqavilə üzrə pul axınlarını toplamaq üçün aktivləri saxlamaq məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- aktiv müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən (YƏMFÖ) ibarət olan pul axınlarına təkan verir.

Borc aləti aşağıdakı şərtlərin hər ikisini ödədikdə və MZVƏD kimi müəyyən edilmədikdə, DMGVƏD-də ölçülür:

- aktiv həm müqavilə üzrə pul axınlarının toplanması və həm də maliyyə aktivlərinin satılması məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- aktiv müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən ibarət olan pul axınlarına təkan verir.

Amortizasiya edilmiş dəyərində ölçülən maliyyə aktivləri kimi mənfəət və ya zərərdə tanınan aşağıdakılar istisna olmaqla, DMGVƏD-də qiymətləndirilən borc maliyyə aktivləri üzrə mənfəət və zərər digər məcmu gəlirdə tanınır:

- effektiv faiz metodundan istifadə etməklə faiz gəliri;
- ehtimal olunan kredit zərərləri və əvəzləşdirmələr; və
- xarici valyuta mübadiləsi üzrə gəlirlər və zərərlər.

DMGVƏD-də ölçülən borc maliyyə aktivinin tanınması dayandırıldıqda, digər məcmu gəlirdə tanınan gəlir və ya zərər cəmi kapitaldan silinərək mənfəət və ya zərəyə aid edilir.

Ticarət üçün nəzərdə tutulmayan kapital qoyuluşunun ilkin tanınması zamanı Qrup ədalətli dəyərdəki sonrakı dəyişiklikləri digər məcmu gəlirdə (DMG) təqdim etməyi seçə bilər. Bu seçim hər bir kapital qoyuluşu üçün ayrıca edilir.

Belə kapital alətləri üzrə gəlirlər və zərərlər heç vaxt mənfəət və ya zərərdə təkrar təsnif edilmir və mənfəət və ya zərərdə heç bir dəyərsizləşmə tanınmır. Dividendlər mənfəət və ya zərərdə tanınır. İnvestisiya xərclərinin bir qisminin bərpasını aydın əks etdirən dividendlər istisnadır. Belə ki, bu halda onlar digər məcmu gəlirdə tanınır. Digər məcmu gəlirdə tanınan gəlirlər və zərərlərin cəmi investisiya ləğv edilərkən bölüşdürülməmiş mənfəətə köçürülür.

Bütün digər maliyyə aktivləri MZVƏD-də ölçülən alətlər olaraq təsnif edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Biznes modelinin qiymətləndirilməsi

Qrup maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, çünki bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasətlər və məqsədlər, həmin siyasətlərin praktikada tətbiqi, o cümlədən rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanmasına, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmamasına;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Qrupun rəhbərliyinə necə çatdırılması;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerlərinin hansı tərzdə mükafatlandırılması – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlarından asılıdır mı; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, Qrupun maliyyə aktivlərinin idarə olunması üzrə məqsədinə necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Ticarət məqsədləri üçün saxlanılan və ya fəaliyyəti ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri MZVƏD-də qiymətləndirilir, belə ki, onlar nə müqavilə üzrə pul vəsaitlərinin toplanması, nə də eyni zamanda həm müqavilə üzrə pul vəsaitlərinin toplanması, həm də maliyyə aktivlərinin satışı üçün saxlanılır.

Müqavilə üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məsələn, likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirərkən Qrup alətin müqavilə şərtlərini nəzərə alır. Bura maliyyə aktivləri üzrə müqavilədə pul vəsaitlərinin müddətini və ya məbləğini dəyişərək əsas borc və faiz ödənişi meyarına cavab verməməsinə səbəb olacaq şərtin olub-olmamasının qiymətləndirilməsi daxildir. Qiymətləndirmə zamanı Qrup aşağıdakıları nəzərə alır:

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- maliyyə levereci;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılması şərtləri;
- Qrupun müəyyən aktivlərdən gələn pul axınlarına olan iddialarını məhdudlaşdıran şərtlər (məsələn, repressiz aktivlər); və
- pulun zaman dəyərini dəyişən xüsusiyyətlər, məsələn, faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Yenidən təsnifat

Maliyyə aktivləri Qrupun maliyyə aktivlərini idarə etdiyi biznes modelini dəyişdikdən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Maliyyə öhdəlikləri

Qrup maliyyə zamanətləri və kredit öhdəliklərindən fərqli maliyyə öhdəliklərini amortizasiya edilmiş dəyerdə və ya MZVƏD-də qiymətləndirir.

Maliyyə öhdəlikləri (maliyyə təşkilatları və müştərilərin əmanətləri, müddətli borc alınmış vəsaitlər və digər maliyyə öhdəlikləri daxil olmaqla) ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyerdə, daha sonra effektiv faiz metodu ilə və faiz xərcləri faktiki gəlir əsasında tanınmaqla amortizasiya edilmiş dəyerdə qiymətləndirilir.

Təkrar təsnifat

Maliyyə öhdəlikləri ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Tanınmanın dayandırılması

Maliyyə aktivləri

Maliyyə aktivindən pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqları başa çatdıqda, maliyyə aktivinə mülkiyyət hüququ ilə bağlı əsas etibarilə bütün risklərin və mükafatların ötürüldüyü əməliyyatda müqavilə üzrə pul vəsaitlərinin hərəkətini almaq hüquqlarını ötürdükdə, mülkiyyət hüququ ilə bağlı bütün risk və mükafatları köçürmədikdə və maliyyə aktivinə nəzarəti özündə saxlamadıqda Qrup maliyyə aktivinin tanınmasını dayandırır.

Maliyyə aktivinin tanınması dayandırıldıqda aktivin ümumi balans dəyəri (və ya aktivin tanınması dayandırılmış hissəsinə aid edilən ümumi balans dəyəri) və (i) əldə edilmiş məbləğ (o cümlədən əldə edilmiş hər hansı yeni aktiv, çıxılslın götürülmüş hər hansı yeni öhdəlik) və (ii) digər məcmu gəlirdə tanınan hər hansı toplam gəlir və zərərin cəmi arasındakı fərq mənfəət və ya zərərdə tanınır.

Digər məcmu gəlirdə əks olunan ədalətli dəyerdə təyin olunan kapital investisiya qiymətli kağızları ilə əlaqəli digər məcmu gəlirdə tanınan toplam gəlir/zərər belə qiymətli kağızların tanınması dayandırılarkən mənfəət və ya zərərdə tanınmır (bax: 3 sayılı Qeyd). Qrup tərəfindən yaradılan və ya saxlanılan tanınması dayandırılmalı olan köçürülən maliyyə aktivləri üzrə faiz ayrıca aktiv və ya öhdəlik kimi tanınır.

Qrup maliyyə vəziyyəti haqqında hesabatında tanınan aktivlərin ötürüldüyü əməliyyatlarda iştirak edir, lakin ötürülən aktivlər və ya onların bir qisminə aid risk və faydaların ya hamısını, ya da əhəmiyyətli hissəsini saxlayır. Belə olan hallarda ötürülən aktivlərin tanınması dayandırılmır. Belə əməliyyatlara misal olaraq, qiymətli kağızların icarəsini və satış və repo əməliyyatlarını göstərmək olar.

Qrupun maliyyə aktivləri üzrə risk və mülkiyyət hüquqlarının əhəmiyyətli hissəsini saxlamadığı, ötürmədiyi və aktiv üzərində nəzarəti saxladığı əməliyyatlarda Qrup ötürülən aktivin dəyərindəki dəyişikliklərin təsirinə məruz qaldığı dərəcədə aktiv tanınmağa davam edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə öhdəlikləri

Qrup müqavilə üzrə öhdəlikləri yerinə yetirildikdə və ya ləğv edildikdə və ya müddəti bitdikdə maliyyə öhdəliyini tanımağı dayandırır.

Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin modifikasiyası

Maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri dəyişərsə, Qrup dəyişmiş aktiv üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini qiymətləndirir. Pul vəsaitlərində əhəmiyyətli fərqlər olduğu təqdirdə (“əhəmiyyətli modifikasiya”) ilkin maliyyə aktivini üzrə pul vəsaitlərinə dair müqavilə üzrə hüquqların vaxtı keçmiş sayılır. Belə olan halda ilkin maliyyə aktivinin tanınması dayandırılır və yeni maliyyə aktivini müvafiq əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərə tanınır. Modifikasiya ilə əlaqədar daxil olan istənilən haqların uçotu aşağıdakı şəkildə aparılır:

- yeni aktivin ədalətli dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınan haqlar və müvafiq əməliyyat xərclərinin ödəniş haqları aktivin ilkin qiymətləndirilməsinə daxil edilir; və
- digər haqlar tanınmanın dayandırılması üzrə gəlir və ya zərərin bir hissəsi kimi mənfəət və ya zərərə tanınır.

Mövcud maliyyə aktivləri və ya maliyyə öhdəlikləri üzrə pul vəsaitlərində modifikasiya mövcud müqavilə şərtlərindən qaynaqlandığı təqdirdə modifikasiya sayılmır. Məsələn, kredit sövdələşməsi Qrupdan tələb etdiyi təqdirdə ARMB-nin əsas faiz dərəcələrindəki dəyişikliklərə görə Qrupun faizə dərəcələrinə tətbiq etdiyi modifikasiyalar.

Qrup modifikasiyanın əhəmiyyətli olub-olmadığına, yəni ilkin maliyyə aktivini və dəyişikliyə uğramış və ya yeri dəyişdirilmiş maliyyə aktivini üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə fərqləndiyinə dair kəmiyyət və keyfiyyət qiymətləndirməsi aparır. Qrup kəmiyyət və keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olub-olmadığını növbəti ardıcılıqda qiymətləndirir: keyfiyyət amilləri, kəmiyyət amilləri, keyfiyyət və kəmiyyət amillərinin birləşməsi. Pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndiyi təqdirdə ilkin maliyyə aktivini üzrə pul vəsaitlərinə dair müqavilə hüquqlarının vaxtı bitmiş sayılır. Bu qiymətləndirmə zamanı Qrup maliyyə öhdəliklərinin tanınmasının dayandırılması təlimatını nümunə götürür.

Qrup aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qənaətinə gəlir:

- maliyyə aktivinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- maliyyə aktivinin şərtlərində yalnız əsas məbləğ və faizin ödənişləri (YƏMFÖ) meyarına uyğunsuzluqla nəticələnən dəyişiklik (məsələn, konvertasiya funksiyasının əlavə edilməsi).

Pul vəsaitləri borcalanın maliyyə çətinlikləri yaşadığı zaman modifikasiya edilərkən, adətən, modifikasiyanın məqsədi şərtləri əhəmiyyətli dərəcədə fərqlənən yeni aktiv yaratmaq deyil, ilkin müqavilə şərtlərinin mümkün qədər bərpa edilməsidir. Qrup maliyyə aktivini pul vəsaitlərinin bağışlanması ilə nəticələnəcək şəkildə dəyişməyi planlaşdırdıqda, ilk öncə, aktivin bir hissəsinin modifikasiyadan əvvəl silinib-silinməyəcəyini nəzərə alır (borcların silinməsi siyasəti aşağıda təqdim edilib). Bu yanaşma kəmiyyət qiymətləndirməsinə təsir göstərir və belə hallarda tanınmanın dayandırılması meyarlarının heç də həmişə nəzərə alınmadığını göstərir. Daha sonra Qrup modifikasiyanın əhəmiyyətli olub-olmamasına dair keyfiyyət qiymətləndirməsi aparır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Amortizasiya edilmiş dəyərdə və ya digər məcmu gəlirdə əks olunan ədalətli dəyərdə qiymətləndirilən maliyyə aktivinin modifikasiyası maliyyə aktivinin tanınmasının dayandırılması ilə nəticələnmədikdə Qrup, ilk öncə, aktivin ilkin effektiv faiz dərəcəsiindən istifadə etməklə maliyyə aktivinin ümumi balans dəyərini təkrar hesablayır və alınmış düzəlişi mənfəət və ya zərərdə modifikasiya üzrə gəlir və ya zərər kimi tanıyır. Dəyişkən dərəcəli maliyyə aktivlərində modifikasiya üzrə gəlir və ya zərəri hesablamaq üçün istifadə edilən ilkin effektiv faiz dərəcəsinin modifikasiya anında mövcud bazar şərtlərini əks etdirməsi məqsədilə düzəlişlər edilir. Modifikasiyanın bir hissəsi olan istənilən ödənilmiş xərclər və haqlar və alınan haqlar modifikasiya edilmiş maliyyə aktivinin ümumi balans dəyərində əks etdirilir və modifikasiya edilmiş maliyyə aktivinin qalan müddəti boyu amortizasiya edilir.

Modifikasiya borcalanın maliyyə çətinlikləri ilə bağlı həyata keçirildiyi təqdirdə (bax: 3 sayılı Qeyd) gəlir və ya zərər dəyərsizləşmə zərərləri ilə birlikdə təqdim edilir. Digər hallarda isə bu effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri kimi təqdim edilir (bax: 3 sayılı Qeyd).

Borcalanın kredit məbləğini vaxtından əvvəl əhəmiyyətli cəriməyə məruz qalmadan faizsiz ödəmək seçimi olduğu sabit dərəcəli kreditlər üçün Qrup faiz dərəcəsinə dəyişkən dərəcəli maliyyə alətləri üzrə təlimatdan çıxış edərək cari bazar dərəcəsinə uyğun dəyişir. Bu o deməkdir ki, effektiv faiz dərəcəsinə də gözləntilərə uyğun düzəlişlər edilir.

Maliyyə öhdəlikləri

Qrup maliyyə öhdəliyinin tanınmasını şərtlər dəyişdikdə və dəyişmiş öhdəlik üzrə pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyərdə tanınır. Maliyyə öhdəliyinin balans dəyərindəki fərq ləğv edilir və yeni maliyyə öhdəliyi dəyişmiş şərtlərlə mənfəət və ya zərərdə tanınır. Ödənilmiş kompensasiyaya ötürülmüş qeyri-maliyyə aktivləri (əgər varsa) və yeni dəyişdirilmiş maliyyə öhdəliyi daxil olmaqla öhdəliklər daxildir.

Qrup keyfiyyət amilləri, kəmiyyət amilləri və birlikdə keyfiyyət və kəmiyyət amillərini nəzərə alaraq modifikasiyanın əhəmiyyətli olub-olmamasının kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparır. Qrup aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qərarına gəlir:

- maliyyə öhdəliyinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- konvertasiya funksiyasının daxil edilməsi;
- maliyyə öhdəliyində subordinasiyanın dəyişməsi.

Yeni şərtlərə əsasən, alınmış haqlar çıxılmaqla ödənilmiş haqlar daxil və ilkin effektiv faiz dərəcəsinə diskontlaşdırılmış cari dəyər ilkin maliyyə öhdəliyi üzrə qalan pul vəsaitlərinin diskontlaşdırılmış cari dəyərindən ən azı 10 faiz fərqləndikdə kəmiyyət qiymətləndirməsinin şərtləri əhəmiyyətli dərəcədə fərqlənir.

Maliyyə öhdəliyində modifikasiya tanınmanın dayandırılmasına səbəb olmadıqda öhdəliyin amortizasiya edilmiş dəyəri dəyişikliyə uğramış pul vəsaitlərinin ilkin effektiv faiz dərəcəsinə diskontlaşdırılması və alınan gəlir və ya zərərin mənfəət və ya zərərdə tanınması ilə təkrar hesablanır. Dəyişkən dərəcəli maliyyə öhdəlikləri üçün dəyişmiş gəlir və ya zərəri hesablamaq məqsədilə istifadə edilən ilkin effektiv faiz dərəcəsinə modifikasiya zamanı cari bazar şərtlərini əks etdirməsi üçün düzəlişlər edilir. Bununla bağlı yaranan hər hansı xərclər və ya haqlar öhdəliyin balans dəyərinə düzəliş kimi tanınır və alətin effektiv faiz dərəcəsinin təkrar hesablanması yolu ilə dəyişikliyə uğramış maliyyə öhdəliyinin qalan müddəti üzrə amortizasiya edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Dəyərsizləşmə

Qrup MZVƏD-də qiymətləndirilən növbəti maliyyə alətlərinin ehtimal olunan kredit zərərləri üçün zərər ehtiyatlarını tanıyır:

- amortizasiya edilmiş dəyərdə ölçülən borc alətləri olan maliyyə aktivləri;
- buraxılmış maliyyə təminatı üzrə müqavilələr; və
- buraxılmış kredit öhdəlikləri.

Qrup zərər ehtiyatlarını, aşağıda göstərilmiş 12 aylıq EOKZ kimi hesablananlar istisna olmaqla, ömürlük EOKZ məbləğinə bərabər qiymətləndirir:

- hesabat tarixində kredit riski aşağı müəyyən edilən borc investisiya qiymətli kağızları; və
- ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artmayan digər maliyyə alətləri (bax: 25 saylı Qeyd).

Qrup kreditin risk dərəcəsi qlobal olaraq qəbul edilmiş “investisiya dərəcəsi” anlayışına bərabər olduğu təqdirdə borc investisiya qiymətli kağızlarının kredit riskinin aşağı olduğunu qəbul edir.

12 aylıq EOKZ hesabat tarixindən sonra 12 ay ərzində maliyyə alətinin defolt hadisəsindən yaranması ehtimal olunan kredit zərəri hissəsidir. 12 aylıq EOKZ kimi tanınan maliyyə alətləri “1-ci Mərhələ” maliyyə alətləri adlandırılır.

Ömürlük EOKZ maliyyə alətinin ehtimal olunan müddəti ərzində mümkün bütün defolt hadisələrindən yaranan ehtimal olunan kredit zərərləridir. Ömürlük EOKZ kimi tanınan maliyyə alətləri “2-ci Mərhələ” və “3-cü Mərhələ” maliyyə alətləri adlandırılır.

EOKZ-nin ölçülməsi

EOKZ kredit zərərlərinin ehtimal əsasında qiymətləndirilməsidir və aşağıdakı kimi ölçülür:

- *hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri*: bütün ehtimal olunan əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri – yəni müqavilə əsasında müəssisəyə ödənilməli pul axınları ilə Qrupun əldə etməyi gözlədiyi pul axınları arasındakı fərq;
- *hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri*: ümumi balans dəyəri ilə hesablanmış gələcək pul axınları arasındakı fərq;
- *istifadə edilməmiş kredit öhdəlikləri*: kredit istifadə edildikdə Qrupa ödənilməli pul vəsaitləri ilə Qrupun əldə etməyi gözlədiyi pul vəsaitləri arasındakı fərqin cari dəyəri; və
- *maliyyə zəmanəti üzrə müqavilələr*: Qrupun bərpa etməyi gözlədiyi məbləğlər çıxılmaqla ödənilməsi ehtimal olunan borcların cari dəyəri.

Həmçinin bax: 25 saylı Qeyd.

Restrukturizasiya edilmiş maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri yenidən nəzərdən keçirildikdə və ya modifikasiya edildikdə və ya mövcud maliyyə aktivini borcalanın maliyyə çətinlikləri yaşaması səbəbindən yenisi ilə əvəzləndikdə maliyyə aktivinin tanınmasının dayandırılıb-dayandırılmaması dəyərləndirilir (bax: 3 saylı Qeyd) və ehtimal olunan kredit zərərləri aşağıdakı şəkildə ölçülür:

- Ehtimal olunan restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olmadıqda dəyişikliyə məruz qalmış maliyyə aktivindən ehtimal olunan pul vəsaitləri mövcud aktiv üzrə azalacaq pul vəsaitlərinin hesablanmasına daxil edilir (bax: 26 saylı Qeyd).

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

- Ehtimal olunan restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olacaqsas, yeni aktivin ehtimal olunan ədalətli dəyəri ilə mövcud maliyyə aktivinin tanınmasının dayandırılması anında bu aktiv üzrə yekun pul vəsaiti kimi davranılır. Bu məbləğ mövcud maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsiindən istifadə etməklə mövcud maliyyə aktivini üzrə tanınmanın dayandırılmasının ehtimal olunan tarixdən hesabat tarixinədək diskont edilən çatışmayan pul vəsaitlərinin hesablanmasına əlavə edilir.

Kredit üzrə dəyərsizləşmiş aktivlər

Hər hesabat tarixində Qrup amortizasiya edilmiş dəyərdə hesablanmış maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşməsinə qiymətləndirir (bu aktivlər “3-cü Mərhələ maliyyə aktivləri” adlanır). Maliyyə aktivini üzrə proqnoz edilən gələcək pul vəsaitlərinə mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini “kredit üzrə dəyərsizləşmiş” sayılır.

Maliyyə aktivinin kredit üzrə dəyərsizləşdiyiinin sübutuna aşağıdakı müşahidə edilə bilən məlumatlar daxildir:

- borcalan və ya borcverən mühüm maliyyə çətinliyi yaşadığında;
- müqavilə şərti pozulduqda, məsələn, defolt olduqda və ya ödəniş gecikdikdə;
- Qrup tərəfindən Qrupun əks təqdirdə nəzərdən keçirməyəcəyi şərtlərlə kredit və ya avansın restrukturizasiyası;
- borcalanın müflis olacağı və ya maliyyə-təşkilati strukturunun dəyişəcəyi ehtimal edildikdə; və ya
- maliyyə çətinlikləri səbəbindən qiymətli kağızlar üçün fəal bazar olmadıqda.

Borcalanın maliyyə vəziyyətinin pisləşməsinə görə şərtləri yenidən razılaşdırılmış kredit, müqavilə üzrə pul vəsaitlərinin ödənilməyəcəyi riskinin əhəmiyyətli dərəcədə azaldığı və dəyərsizləşmənin başqa əlamətlərinin olmadığı hallar istisna olmaqla, kredit üzrə dəyərsizləşmiş sayılır. Əlavə olaraq, ödənişi 90 gündən çox gecikdirilmiş kredit üzrə dəyərsizləşmiş sayılır.

Dövlət borcuna investisiyanın kredit üzrə dəyərsizləşmiş olub-olmamasını qiymətləndirərkən Qrup aşağıdakı amilləri nəzərə alır:

- İstiqraz üzrə gəlirlərdə əks olunan kredit qabiliyyətinin bazar qiymətləndirməsi;
- Kredit qabiliyyətinə reyting agentliklərinin qiyməti;
- Ölkənin yeni borc üçün kapital bazarlarına çıxış imkanı;
- Borcverənin könüllü və ya icbari borc bağışlama nəticəsində zərər çəkə biləcəyi borc restrukturizasiyası ehtimalı;
- Həmin ölkəyə “son instansiya borcverən” kimi lazımi dəstəyi göstərmək üçün beynəlxalq dəstək mexanizmlərinin olması və belə mexanizmlərdən istifadə ilə bağlı dövlət və agentliklərin niyyətinin əks olunduğu ictimai bəyannamələr. Bura həmin mexanizmlərin dərinliyinin və siyasi niyyətdən asılı olmayaraq tələb olunan meyarlara cavab vermək qabiliyyətinin olub-olmamasının qiymətləndirilməsi daxildir.

Satın alınmış və ya əldə olunmuş kredit üzrə dəyərsizləşmiş (SƏKD) maliyyə aktivləri

Satın alınmış və ya əldə olunmuş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri ilkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş aktivlərdir. Belə aktivlər üçün ömürlük EOKZ ilkin tanınma zamanı effektiv faiz dərəcəsinin hesablanmasına daxil edilir. Beləliklə, bu aktivlər ilkin tanınma zamanı dəyərsizləşmə üzrə ehtiyata malik olmur. İlkin tanınmadan sonra tanınan zərər üzrə ehtiyat aktivin ilkin tanınmasından sonra ömürlük EOKZ-də baş verən dəyişikliklərə bərabər olur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda EOKZ üzrə ehtiyatın təqdimatı

EOKZ üzrə zərər ehtiyatları konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda aşağıdakı şəkildə təqdim edilir:

- *amortizasiya edilmiş dəyər*də ölçülən maliyyə aktivləri: aktivlərin ümumi balans dəyərindən çıxılan məbləğ kimi;
- *kredit öhdəlikləri və maliyyə zamanəti üzrə müqavilələr*: ümumi olaraq, ehtiyat kimi;
- *maliyyə aləti həm istifadə edilmiş, həm də edilməmiş komponentlərdən ibarət olduqda və Qrup kredit öhdəliyi komponenti üzrə EOKZ-ni istifadə edilmiş komponentdən ayrı müəyyən edə bilmədikdə*: Qrup hər iki komponent üçün zərər ehtiyatını birgə təqdim edir. Birləşdirilmiş məbləğ istifadə edilmiş kredit komponentinin ümumi balans dəyərindən tutulma kimi təqdim edilir. İstifadə edilmiş kredit komponentinin ümumi balans dəyərindən artıq qalan zərər ehtiyatı ehtiyat kimi təqdim edilir.

Silinmələr

Kreditlər və borc qiymətli kağızları maliyyə aktivlərini tam və ya qismən bərpa etmək üçün əsaslı gözlənti olmadığı təqdirdə tam və ya qismən silinir. Bu, adətən, Qrup borcalanın silinməsi nəzərdə tutulan məbləği ödəmək üçün kifayət qədər pul vəsaiti yaradacaq aktivlərinin və ya gəlir mənbəyinin olmadığını müəyyən etdikdə baş verir. Bu qiymətləndirmə fərdi aktiv səviyyəsində həyata keçirilir.

Silinmiş məbləğlərin bərpası mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda “Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası”na aid edilir.

Silinmiş maliyyə aktivləri ödənilməli məbləğlərin bərpası üzrə Qrup prosedurlarına əməl etmək məqsədilə hüquqi tədbirlərin predmeti olaraq qalır.

Ədalətli dəyərin qiymətləndirilməsi prinsipləri

Ədalətli dəyər əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və ya həmin tarixdə Qrup üçün ən əlverişli bazarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyəri fəaliyyətsizlik riskini əks etdirir.

Bazar qiyməti mövcud olduqda, Qrup maliyyə alətlərini həmin maliyyə alətləri üçün ədalətli dəyəri cari bazar qiyməti ilə müəyyən edir. Aktiv və ya öhdəlik üçün əməliyyatlar kifayət qədər müntəzəm və kifayət həcmdə aparıldıqda bazar fəal hesab edilir.

Aktiv bazarda qiymət mövcud olmadıqda, Qrup müvafiq müşahidə edilə bilən daxilolmaların istifadəsini maksimum dərəcədə artıran və müşahidə olunmayan daxilolmaların istifadəsini minimuma endirən qiymətləndirmə üsullarından istifadə edir. Seçilmiş qiymətləndirmə üsulu bazar iştirakçılarının qiymət qoyarkən nəzərə aldıkları bütün faktorları özündə birləşdirir.

Maliyyə alətinin ilkin tanınma zamanı ədalətli dəyərinin ən dəqiq göstəricisi əməliyyat qiyməti, yəni verilən və ya qəbul edilən məbləğin ədalətli dəyəridir.

Əgər Qrup ilkin tanınma zamanı ədalətli dəyərin əməliyyat qiymətindən fərqləndiyini müəyyən edərsə və ədalətli dəyər fəal bazarda oxşar aktiv və öhdəlik üçün kotirovka olunan qiymətlə sübut oluna bilmədikdə, eləcə də müşahidə edilə bilən bazarlardan olan məlumatlar vasitəsilə qiymətləndirmə metoduna əsaslanmadıqda, maliyyə aləti ilkin tanınma zamanı ədalətli dəyərli əməliyyat qiyməti arasında fərqin aradan qaldırılmasına uyğunlaşdırılmış ilkin ədalətli dəyərində qiymətləndirilir. Nəticədə, fərq, qiymətləndirmənin müşahidə edilə bilən bazar məlumatı ilə əsaslandırılmasından, yaxud əməliyyatın bağlanma tarixindən gec olmayaraq, alətin istifadə müddəti ərzində uyğun əsasla mənfəət və zərərdə tanınır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Ədalətli dəyərində qiymətləndirilən aktiv və ya öhdəlik təklif və satış qiymətinə malik olduqda, Qrup aktivləri və uzun müvqeləri təklif qiymətində, öhdəlikləri və qısa müvqeləri isə satış qiymətində qiymətləndirir.

Qrup dəyişikliyin baş verdiyi hesabat müddətinin sonuna ədalətli dəyər iyerarxiyasında səviyyələr arasında köçürmələri tanıyır.

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi, Qrupun hazırda qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququnun, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivləri realizasiya edərək öhdəliyi ödəmək niyyətinin olduğu hallarda həyata keçirilə bilər. Qrup gələcək hadisə üzrə xüsusi şərtlər olmadıqda və həm normal şərtlər altında, həm də Qrupun defoltu, müflisləşməsi və ya iflası zamanı tətbiq oluna bildikdə, əvəzləşdirmək hüququna malikdir.

Müştərilərə verilmiş kreditlər

Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda “Müştərilərə verilmiş kreditlər” bəndinə daxildir:

- müştərilərə verilmiş amortizasiya edilmiş dəyərdə qiymətləndirilən kreditlər (bax: 3 sayılı Qeyd); onlar, ilkin olaraq, məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

İnvestisiya qiymətli kağızları

Maliyyə vəziyyəti haqqında hesabatda “investisiya qiymətli kağızları” bəndinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən borc investisiya qiymətli kağızları; bura, ilkin olaraq, əlaqədar birbaşa əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilənlər daxildir;
- DMGVƏD-də qiymətləndirilən kapital investisiya qiymətli kağızları.

Depozitlər, borc alınmış vəsaitlər, subordinasiya borcları və buraxılmış borc qiymətli kağızları

Depozitlər, borc alınmış vəsaitlər, subordinasiya borcları və buraxılmış borc qiymətli kağızları ilkin olaraq ədalətli dəyərdən əlavə birbaşa əməliyyat xərcləri çıxılmaqla ölçülür və sonradan Qrupun MZVƏD üzrə təyin etdiyi hallar istisna olmaqla, effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə hesablanır.

Qrup özünün buraxılmış borc qiymətli kağızlarını alırsa, onlar maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş kompensasiya arasındakı fərq borcun vaxtından əvvəl silinməsindən yaranan gəlirlərə daxil edilir.

Əmlak və avadanlıqlar

Mülkiyyətdə olan aktivlər

Əmlak və avadanlıqlar yığılmış amortizasiya və dəyərsizləşmə üzrə zərərələr çıxılmaqla, ilkin dəyərdə uçota alınır. Binalar istisnadır, belə ki, onlar aşağıda göstəriləndiyi kimi yenidən qiymətləndirilmiş dəyərdə təqdim olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Əmlak və ya avadanlıqlar müxtəlif faydalı istismar müddətləri olan böyük komponentlərdən ibarət olduqda, onların uçotu ayrı-ayrı əmlak və avadanlıq kimi aparılır.

Yenidən qiymətləndirmə

Binalar, mütəmadi olaraq, yenidən qiymətləndirilir. Yenidən qiymətləndirmənin tezliyi yenidən qiymətləndirilməli binaların ədalətli dəyərindəki dəyişikliklərin intensivliyindən asılıdır. Binaların yenidən qiymətləndirilməsi zamanı dəyərin artması əvvəlki yenidən qiymətləndirilmə zamanı azalma həcmində olduqda mənfəət və ya zərər hesablarında, ondan daha çox olduqda isə digər məcmu gəlir hesablarında tanınır. Yenidən qiymətləndirilmə zamanı binanın dəyərində azalma əvvəlki yenidən qiymətləndirmə zamanı bilavasitə kapitalda digər məcmu gəlir kimi tanınmış artım həcmində olduqda digər məcmu gəlir hesablarında, daha çox azalma isə mənfəət və ya zərər hesablarında tanınır.

Amortizasiya

Amortizasiya ayrı-ayrı aktivlərin hesablanmış faydalı istismar müddətləri üzrə düz xətt metodu əsasında mənfəət və ya zərəyə aid edilir. Amortizasiya aktiv əldə edildiyi tarixdən, yaxud daxili qaydada inşa edilən aktivlər halında, aktiv tam istifadə üçün hazır olduğu tarixdən etibarən başlanır. Torpaq üzrə amortizasiya hesablanmır.

Təxmin edilən faydalı istismar müddətləri aşağıdakı kimidir:

Binalar	50 il
Kompüterlər	4 il
Mebel və avadanlıqlar	5-10 il
Nəqliyyat vasitələri	4 il
İcarəyə götürülmüş aktivlərinin təkmilləşdirilməsi	Müqavilə müddəti ərzində

Qeyri-maddi aktivlər

Alınmış qeyri-maddi aktivlər ilkin dəyərdən amortizasiya və dəyərsizləşmə üzrə zərərlər çıxıldıqdan sonra göstərilir.

Alınmış kompüter lisenziyaları və proqram təminatı onları istifadəyə yararlı hala gətirmək üçün çəkilmiş xərc əsasında kapitallaşdırılır.

Qeyri-maddi aktivlərin amortizasiyası düz xətt metodu əsasında onların istismar müddəti boyu mənfəət və zərərdə tanınır. Qeyri-maddi aktivlərin təxmin edilən istismar müddəti 3-10 ildir.

İcarələr

Müqavilə bağlanarkən, Qrup müqavilənin icarə olduğunu və ya icarə elementlərini özündə ehtiva etdiyini qiymətləndirir. Bu hal, müqavilənin müəyyən bir ödəniş müqabilində müəyyən edilmiş aktivin təyin edilmiş bir müddət ərzində istifadəsinə nəzarət etmək hüququnun əldə edilməsi zamanı baş verir.

Qrup icarəyə götürən qismində

Qrup qısamüddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanıma və ölçmə yanaşmasını tətbiq edir. Qrup icarə ödənişlərini həyata keçirmək üçün icarə öhdəliklərini, eləcə də əsas istifadə hüququ olan aktivləri tanıyır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

İstifadə hüququ olan aktivlər

Qrup istifadə hüququ olan aktivləri icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). İstifadə hüququ olan aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. İstifadə hüququ olan aktivlərin dəyərinə tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər icarə müddəti ərzində düz xətt metodu əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Qrupa keçirsə və ya dəyəri bir alış opsiyasının həyata keçirilməsini əks etdirirsə, amortizasiya aktivin təxmin edilən faydalı ömrü istifadə olunmaqla hesablanır. İstifadə hüququ olan aktivlər də dəyərsizləşməyə məruz qalır.

İcarə öhdəlikləri

İcarənin başlanğıc tarixində Qrup, icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zəmanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə, həmçinin Qrup tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Qrupun ləğv etmə seçimini həyata keçirdiyini əks etdirirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Qrup icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra, icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin balans dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsidəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

Satış üçün saxlanılan aktivlər

İlk növbədə davamlı istifadə ilə deyil, satış ilə bərpa olunması ehtimal olunan uzunmüddətli aktivlər satış üçün saxlanılan alət kimi təsnif edilir. Satış üçün saxlanılan kateqoriyaya təsnif edilməzdən əvvəl aktivlər və ya realizasiya qrupunun komponentləri Qrupun uçot siyasətlərinə əsasən yenidən qiymətləndirilir. Bundan sonra bir qayda olaraq aktivlər və ya realizasiya qrupu balans dəyərinin ən kiçik qiymətində və satış xərcləri çıxılmaqla ədalətli dəyərində ölçülür.

Ehtiyatlar

Qrupun keçmiş dövrlərdə baş vermiş hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi olduqda və həmin öhdəliyin ödənilməsi üçün iqtisadi faydaların məxaricinin tələb olunacağı ehtimal olunduqda, ehtiyat maliyyə vəziyyəti haqqında hesabatda əks olunur. Təsiri əhəmiyyətli olduqda, ehtiyatlar pul vəsaitlərinin vaxt baxımından dəyərinin cari bazar qiymətləndirmələrini əks etdirən vergidən əvvəlki dərəcə və müvafiq olarsa, həmin öhdəliyə aid olan xüsusi risklər əsasında ehtimal olunan gələcək pul vəsaitlərinin diskontlaşdırılması yolu ilə müəyyənləşdirilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Maliyyə zəmanətləri və kredit öhdəlikləri

Maliyyə zəmanətləri borcalan borc alətinin şərtlərinə uyğun olaraq vaxtında ödəniş edə bilmədikdə zəmanət sahibinin məruz qaldığı zərəri qarşılamaq üçün Qrupun müəyyən ödənişlər etməsini tələb edən müqavilələrdir. Kredit öhdəlikləri əvvəlcədən müəyyənləşdirilmiş şərtlər və müddətlərlə kredit vermək öhdəlikləridir.

Verilən maliyyə zəmanətləri və ya bazarda mövcud faiz dərəcəsiindən aşağı faizlə kredit vermək öhdəlikləri, ilkin olaraq, ədalətli dəyərdə, daha sonra 9 sayılı MHBS-yə əsasən müəyyən edilmiş zərər ehtiyatı ilə 15 sayılı MHBS-yə əsasən tanınmış məcmu gəlir çıxılmaqla, ilkin tanınan məbləğin ən böyük olanında qiymətləndirilir.

Qrup mənfəət və ya zərərdə əks olunan ədalətli dəyər kateqoriyalı kredit verməmişdir.

Digər kredit öhdəlikləri üçün Qrup zərər üzrə ehtiyatı tanıyır.

Maliyyə zəmanətləri və kredit öhdəliklərindən yaranan öhdəliklər ehtiyatlara aid edilir.

Nizamnamə kapitalı

Adi səhmlər

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsiyonların buraxılmasına bilavasitə aid edilə bilən xərclər vergi təsirləri çıxılmaqla kapitaldan çıxılan məbləğ kimi uçota alınır.

Dividendlər

Qrupun dividendləri elan edib ödəməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada tənzimlənir.

Adi səhmlərə aid olan dividendlər elan edildiyi müddətdə bölüşdürülməmiş mənfəətdə əks olunur.

Vergi

Mənfəət vergisi cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi mənfəət və zərərdə tanınır, bu vergi digər məcmu gəlirlərlə və ya bilavasitə kapitalda qeydə alınan əməliyyatlarla bağlı olduqda isə, digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınır.

Cari vergi

Cari vergi xərclərinə il üzrə vergilərə cəlb olunan gəlir üzrə ehtimal olunan ödənilməli vergilər və əvvəlki illər üçün ödənilməli vergilərdə edilən müəyyən düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müəyyənləşdirilir.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış vergi aşağıdakı müvəqqəti fərqlər üçün tanınmır:

- nə uçot, nə də vergiyə cəlb edilən mənfəət və ya zərəre təsir göstərməyən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tanınması.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Təxirə salınmış vergi aktivini yalnız o zaman uçota alınır ki, istifadə edilməmiş vergi zərərlərinin, istifadə edilməmiş vergi güzəştlərinin, müvəqqəti fərqlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun. Gələcəkdə vergi tutula bilən mənfəət müvafiq vergi tutulan müvəqqəti fərqlərin bərpası əsasında müəyyən edilir. Vergi tutulan müvəqqəti fərqlərin məbləği təxirə salınmış vergi aktivini tam tanımaq üçün kifayət deyilsə, gələcəkdə vergi tutula bilən mənfəət Qrupda ayrı-ayrı törəmə müəssisələr üzrə biznes planlar əsasında nəzərə alınır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir və əlaqəli vergi gəlirləri yaranmadığı təqdirdə müəyyən miqdarda azaldılır; gələcəkdə vergi tutulan mənfəətlər artıqda, bu azaldılmalar geri qaytarılır.

Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixində təkrar qiymətləndirilir və o zaman uçota alınır ki, onların əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun.

Təxirə salınmış vergi hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək ehtimal olunan vergi dərəcələri əsasında müəyyən olunur.

Təxirə salınmış verginin ölçülməsi hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpa etmək və ya müəyyənləşdirmək üçün Qrupun gözlədiyi qaydada vergi nəticələrini əks etdirir.

Cari və təxirə salınmış vergi öhdəliklərini müəyyən etmək üçün Qrup qeyri-müəyyən vergi mövqeyinin təsirini, əlavə vergiləri, peniyaları və ödənilməmiş faizləri nəzərə alır.

Yeni və yenidən işlənmiş standartların və onlara dair şərtlərin tətbiqi

Qrup MUBSS tərəfindən qəbul edilmiş, Qrupun fəaliyyəti üçün münasib olan və 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə bütün hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir.

MUBSS, satış kimi uçota alınması nəzərdə tutulan 15 sayılı MHBS-nin tələblərinə cavab verən satış və geri icarə əməliyyatlarını sonradan satıcı-icarədarın necə ölçməsinə aydınlaşdırmaq üçün “Satış və Geri İcarə üzrə İcarə Öhdəliyi”ni (16 sayılı MHBS-yə edilən Düzəlişlər) **düzəlişlərlə birgə dərc etmişdir. Satış və Geri İcarə üzrə İcarə Öhdəliyi (16 sayılı MHBS-yə edilən Düzəlişlər)** satıcı-icarədarından istifadə hüququnu özündə saxlayan hər hansı gəlir və ya zərər məbləğini tanımamaq üçün geri icarədən irəli gələn icarə öhdəliyini sonradan ölçməsinə tələb edir. Yeni tələblər satıcı-icarədarı icarənin qismən və ya tam xitam verilməsi ilə bağlı hər hansı gəlir və ya zərəri mənfəət və ya zərərdə tanınmasını qadağa etmir.

1 sayılı MUBS-a düzəlişlər: Öhdəliklərin cari və ya uzunmüddətli olaraq təsnifləşdirilməsi – 2020-ci ilin yanvar və 2022-ci ilin oktyabr aylarında MUBSS öhdəliklərin cari və ya uzunmüddətli olaraq təsnifləşdirilməsinə dair tələbləri müəyyən etmək üçün 1 sayılı MUBS-un 69-76-cı bəndlərinə düzəlişlər dərc etmişdir. Düzəlişlər aşağıdakı məsələlər üzrə məlumat təqdim edir:

- Ödənişin təxirə salınması hüququ dedikdə nəzərdə tutulan müddəalar;
- Hesabat dövrünün sonunda təxirəsalma hüququ mövcud olmalıdır;
- Müəssisənin təxirəsalma hüququndan istifadə etmə ehtimalı təsnifata heç bir təsir göstərmir;
- Yalnız konvertasiya edilə bilən öhdəliyə daxil edilmiş törəmə alətin özü kapital aləti olduqda, öhdəliyin şərtləri onun təsnifatına təsir etmir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Əlavə olaraq, kredit sazişindən yaranan öhdəlik uzunmüddətli olaraq təsnif olunduqda və müəssisənin ödənişi təxirə salmaq hüququ on iki ay ərzində gələcək müqavilələrə riayət olunmasından asılı olduqda, açıqlama tələb edilməsi üçün tələb irəli sürülür.

2023-cü ilin may ayında MUBSSŞ “Təchizatçının maliyyələşdirilməsi üzrə razılaşmalar”ı dərc etmişdir (7 sayılı MUBS və 7 sayılı MHBS-yə edilmiş düzəliş) – Bu düzəlişlər təchizatçının maliyyə razılaşmalarının şəffaflığının artırılması və onların müəssisənin öhdəliklərinə, pul vəsaitlərinin hərəkətinə və likvidlik riskinə məruz qalmasına təsiri barəsində açıqlamalar tələb edir. Açıqlama tələbləri, bəzi şirkətlərin təchizat üzrə maliyyə razılaşmalarının kifayət qədər nəzərə çarpmamasının səhmdarların təhlilinə maneə törətməsi üzrə səhmdarların narahatlığına MUBSSŞ-nin verdiyi cavabdır.

Əksi açıqlanmadığı təqdirdə, yeni standartların Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsiri olmamışdır.

Dərc olunmuş, lakin hazırda qəbul olunmamış standartlar və şərtlər

Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Qrup tərəfindən, qüvvəyə minən tarixdən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir. Qrup qüvvəyə mindiyi təqdirdə bu yeni və düzəliş edilmiş standartlar və şərtləri qəbul etməyi nəzərdə tutur.

2023-cü ilin avqust ayında MUBSSŞ valyutanın digər bir valyutaya konvertasiya olunması və valyuta konvertasiya oluna bilmədikdə cəmiyyətin spot məzənnəni qiymətləndirmə qaydası haqqında açıqlama vermək üçün “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı 21 sayılı MUBS-a düzəliş dərc etmişdir. Müəssisə xüsusi bir məqsədlə qiymətləndirmə tarixində digər bir valyutaya konvertasiya oluna bilməyən xarici valyutada köçürmə və ya əməliyyat həyata keçirərsə, düzəlişlərin təsirinə məruz qala bilər. Normal inzibati təxirəsalma ilə başqa bir valyuta əldə etmək imkanı olarsa, valyutanın mübadiləsi mümkündür və əməliyyat icra oluna bilən hüquq və öhdəliklər yaradan bazar və ya mübadilə mexanizmi vasitəsilə həyata keçirilir. Düzəlişlər, erkən tətbiqetmə seçimi mövcud olmaqla, 1 yanvar 2025-ci il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

30 may 2024-cü il tarixində MUBSSŞ maliyyə alətlərinin təsnifatı və qiymətləndirilməsi ilə bağlı 9 sayılı MHBS “Maliyyə Alətləri” və 7 sayılı MHBS “Maliyyə Alətləri: Məlumatların Açıqlanması”na düzəlişlər dərc etmişdir. Əsas dəyişikliklərə aşağıdakılar daxildir:

- Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması: müəyyən edilmiş meyarlara əsasən elektron köçürmə yolu ilə ödənilmiş borcların, ödəniş tarixindən əvvəl yerinə yetirilmiş öhdəliklər hesab edilməsinə imkan verir.
- Maliyyə aktivlərinin təsnifatı: əsas icarə müqavilələrinin şərtlərinin qiymətləndirilməsi üçün tövsiyələr verir, tələb əsaslı olmayan xüsusiyyətləri dəqiqləşdirir və müqavilə ilə əlaqəli alətlərin xüsusiyyətlərinə aydınlıq gətirir.
- Açıqlamalar: DMGVƏD vasitəsilə ədalətli dəyərdə ölçülən kapital investisiyaları və pul vəsaitlərinin hərəkətinə təsir edən şərti öhdəliklər üçün yeni tələblər müəyyən edir.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir, həm retrospektiv, həm də erkən tətbiqinə icazə verilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

18 iyul 2024-cü il tarixində MUBSS “MHBS Mühəsibat Uçotu Standartlarının İllik Təkmilləşdirilməsi – 11-ci Cild”i dərc etmişdir.

Bu nəşrə aşağıdakı düzəlişlər daxildir:

- 1 sayılı MHBS: Standartları ilk dəfə tətbiq edən müəssisələr üçün hecinq uçotu ilə bağlı izahlar;
- 7 sayılı MHBS: Tanınmanın dayandırılması zamanı gəlir və ya zərərlərin tanınması ilə bağlı tövsiyələr;
- 7 sayılı MHBS: Ədalətli dəyər və əməliyyat dəyəri arasında təxirə salınmış fərqlər üzrə təkmilləşdirilmiş açıqlamalar;
- 7 sayılı MHBS: Təqdimat və kredit riskinin açıqlanmasına dair təkmilləşdirmələr;
- 9 sayılı MHBS: İcarəyə götürənin icarə öhdəliklərinin tanınmasının dayandırılmasına dair izahlar;
- 9 sayılı MHBS: Əməliyyat dəyərinin müəyyən olunmasına dair əlavə təlimat;
- 10 sayılı MHBS: “De-fakto agent”inin müəyyən olunması üzrə açıqlamalar;
- 7 sayılı BAS: Xərc metodu ilə əlaqədar təkmilləşdirmələr.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur.

9 aprel 2024-cü il tarixində MUBSS müəssisələrin fəaliyyəti haqqında hesabatın müqayisəliliyi və şəffaflığı ilə bağlı investorların suallarına cavab olaraq “**Maliyyə Hesabatlarının Təqdimatı və Açıqlanması**” adlı 18 sayılı MHBS yeni standartını dərc etmişdir. 18 sayılı MHBS-də təqdim olunan yeni tələblər bənzər müəssisələrin maliyyə fəaliyyətinin, xüsusilə də “əməliyyat mənfəət və ya zərəri” ilə bağlı məsələlərin müqayisəli məlumatlarını əldə etməyə yardım edəcək. 18 sayılı MHBS-yə daxil edilən əsas yeni müddəalar aşağıdakı məsələləri əhatə edir:

- Mənfəət və ya zərər hesabatının strukturu;
- Müəssisənin maliyyə hesabatlarından kənar məruzə olunan müəyyən mənfəət və ya zərər ilə bağlı maliyyə hesabatlarında tələb olunan açıqlamalar (rəhbərlik tərəfindən müəyyən edilən fəaliyyət tədbirləri); və
- Ümumilikdə əsas maliyyə hesabatları və qeydlərinə tətbiq olunan cəmləşdirmə və bölünmə üzrə gücləndirilmiş prinsiplər.

18 sayılı MHBS 1 sayılı MUBS-u əvəz edəcək; 1 sayılı MUBS üzrə bir sıra mövcud prinsiplər məhdud sayda dəyişikliklər ilə saxlanmışdır. 18 sayılı MHBS maliyyə hesabatlarında qeyd olunan maddələrin tanınması və ya ölçülməsinə təsir göstərməyəcək, lakin bu standart müəssisənin “əməliyyat mənfəəti və ya zərər” hesabatlarında dəyişikliyə səbəb ola bilər.

18 sayılı MHBS 1 yanvar 2027-ci il tarixində başlayan və həmin tarixdən sonrakı hesabat dövrlərinə və həmçinin müqayisəli məlumatlara tətbiq olunur.

2024-cü ilin may ayında MUBSS tərəfindən 19 sayılı “**İctimai Maliyyə Hesabatlılığı olmayan Törəmə Müəssisələr: Məlumatların Açıqlanması**” adlı yeni standartı dərc edilmişdir, bu standarta əsasən törəmə müəssisə maliyyə hesabatlarına MHBS Mühəsibat Uçotu Standartlarını tətbiq edərkən maliyyə məlumatlarına dair qısaldılmış açıqlamalar təqdim edə bilər. 19 sayılı MHBS törəmə müəssisələrin seçimi əsasında tətbiq edilir və bu standartı tətbiq etməyi seçən törəmə müəssisələr üçün məlumatların açıqlanması tələblərini müəyyən edir.

Müəssisəyə yalnız aşağıdakı hallarda 19 sayılı MHBS-nin tətbiqinə icazə verilir:

- törəmə müəssisə olmalı;
- ictimai hesabatlılığı olmamalıdır; və
- onun birbaşa və ya hər hansı vasitəçi ana müəssisəsi MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olan konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamalıdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Yeni standart 1 yanvar 2027-ci il tarixinə və ya ondan sonrakı hesabat dövrlərinə şamil olunur, erkən tətbiqinə icazə verilir.

Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (BDSŞ) 26 iyun 2023-cü il tarixində **MHBS S1 “Dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının açıqlanması üzrə ümumi tələblər”** və **MHBS S2 “İqlim ilə əlaqədar açıqlamalar”** adlı ilk iki MHBS Dayanıqlılıq Açıqlanması Standartlarını dərc etmişdir. Standartlar müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı əhəmiyyətli məlumatların açıqlanması üçün tələblərdən ibarətdir, bu məlumatlar investorlar tərəfindən müəssisənin dəyərləndirilməsi zamanı əhəmiyyətli hesab olunur.

MHBS S1 müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı məlumatların açıqlanması üzrə ümumi tələbləri müəyyən edir. MHBS S1 müəssisə tərəfindən dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının hazırlanması və təqdim olunması qaydalarını nəzərdə tutur. Standart açıqlamaların məzmunu və təqdimatı ilə bağlı ümumi tələbləri əks etdirir, standart əsasən açıqlanan məlumat müəssisə üçün ehtiyat təmin edən maliyyə hesabatının ilkin istifadəçiləri üçün faydalı olmalıdır.

MHBS S2 ümumi məqsədli maliyyə hesabatlarının ilkin istifadəçiləri üçün faydalı hesab olunan iqlim ilə əlaqədar risk və imkanlar haqqında məlumatların müəyyən olunması, qiymətləndirilməsi və açıqlanması üçün tələbləri müəyyən edir.

Hər iki standart 1 yanvar 2024-cü il tarixindən etibarən başlayan hesabat dövrlərinə şamil olunur. Standartların erkən tətbiqinə icazə verilir. Müəssisə MHBS S1 standartını daha erkən tətbiq etdiyi halda, həmin standartı müvafiq şəkildə açıqlamalı və eyni zamanda MHBS S2 standartını tətbiq etməlidir. BDSŞ standartlarının məcburi tətbiqi həmin standartların müvafiq qanunvericilik tərəfindən qəbul edilməsindən asılıdır. Bu, müəssisələrin standartları könüllü şəkildə (əlavə olaraq) tətbiq etmə bacarığına heç bir təsir göstərmir. Hazırkı hesabat tarixində bu standartlar Qrupun fəaliyyət göstərdiyi yurisdiksiya tərəfindən qəbul edilməmişdir.

“Konsolidə edilmiş Maliyyə Hesabatları” adlı 10 sayılı MHBS və “İnvestor və onun Asılı və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi” adlı 28 sayılı MUBS (düzəlişlər): 10 sayılı MHBS və 28 sayılı MUBS-a edilən düzəlişlər investor, onun asılı müəssisəsi və birgə müəssisə arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin əlaqəli və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərtilə tanınmasını tələb edir.

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodundan istifadə etməklə uçota alınan assosiasiya edilmiş və birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərle yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi MUBSŞ tərəfindən hələ müəyyən edilməmişdir, lakin düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Əksi göstərilmədiyi təqdirdə, yeni standartların və şərtlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

4. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəliri		
Müştərilərə verilmiş kreditlər	104,687	82,418
İnvestisiya qiymətli kağızları	7,794	5,222
Pul vəsaitləri və onların ekvivalentləri	3,458	4,037
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	1,409	992
Digər	119	35
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış cəmi faiz gəliri	117,467	92,704
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz xərci		
Müştərilərə ödəniləcək vəsaitlər	(34,971)	(23,484)
Borc alınmış vəsaitlər	(6,330)	(4,675)
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	(1,745)	(1,409)
Buraxılmış borc qiymətli kağızları	(532)	-
Subordinasiya borcları	(451)	(446)
İcarə öhdəlikləri	(354)	(258)
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış cəmi faiz xərci	(44,383)	(30,272)
Xalis faiz gəliri	73,084	62,432

5. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ

	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	27,299	27,560
Hesablaşmalar	4,733	4,576
Nağd əməliyyatlar	3,102	3,325
Zəmanətlər və akkreditivlər	2,186	1,283
Xarici valyuta mübadiləsi	867	1,386
Digər	790	681
Cəmi haqq və komissiya gəliri	38,977	38,811

İcra öhdəlikləri və gəlirin tanınması siyasətləri

Müştərilərlə müqavilələrdən gələn haqq və komissiya gəlirləri müqavilədə müəyyən edilmiş ödəniləcək məbləğ əsasında qiymətləndirilir. Qrup gəliri xidmət üzərində nəzarət müştəriyə ötürüldükdən sonra tanınır.

Aşağıdakı cədvəldə müştərilərlə müqavilələr üzrə icra öhdəliklərinin yerinə yetirilməsi xüsusiyyəti və müddəti, habelə əhəmiyyətli ödəniş müddətləri və əlaqəli gəlirin tanınması siyasətləri haqqında məlumat təqdim olunmuşdur:

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Xidmət növü	Əməliyyatlı ödəniş müddətləri daxil olmaqla icra öhdəliklərinin yerinə yetirilməsi xüsusiyyəti və müddəti	15 sayılı MHBS-yə əsasən gəlirin tanınması
Pərakəndə və korporativ bank xidmətləri	Qrup pərakəndə və korporativ müştərilərə bankçılıq, overdraft xidmətləri, xarici valyuta, kredit kartı əməliyyat xidmətlərini göstərir.	Əməliyyatlardan gələn gəlir əməliyyatın baş verdiyi zaman anında tanınır.
	Qruplararası mübadilə, xarici valyuta əməliyyatları və overdraftlara görə əməliyyat haqları əməliyyat baş verərkən müştəri hesabından çıxılır.	
	Qrup buraxılmış zəmanət məktublarına görə müştərilərdən komissiya haqqı alır.	Müştəri müəssisənin fəaliyyət nəticəsini müəssisə bu fəaliyyəti göstərməyə davam edərkən qəbul edib istehlak etdiyi üçün, Qrup gəliri müəyyən müddət ərzində tanınır.

6. HAQQ VƏ KOMİSSİYA XƏRCİ

	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	(36,469)	(34,485)
Ödəniş terminalları	(4,044)	(4,109)
Kredit sorğusu xidmətləri	(1,680)	(894)
Hesablaşmalar	(1,652)	(1,117)
Nağd əməliyyatlar	(314)	(249)
Zəmanətlər və akkreditivlər	(180)	(123)
Broker xidməti	(120)	(169)
Digər	(42)	(96)
Cəmi haqq və komissiya xərci	(44,501)	(41,242)

7. İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR

	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
İşçilərə ödənilən vəsaitlər	(31,107)	(24,797)
Dövlət Sosial Müdafiə Fonduna ödənişlər	(5,555)	(4,423)
Cəmi işçi heyəti ilə bağlı xərclər	(36,662)	(29,220)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

8. ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR

	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
Köhnəlmə və amortizasiya xərcləri	(4,618)	(4,158)
Marketinq və reklam xərcləri	(3,199)	(2,842)
Əmanətlərin Sığortalanması Fonduna ödənişlər	(3,196)	(2,347)
Əmlak və avadanlıqların saxlanması	(1,649)	(1,315)
Binaların təhlükəsizliyi xərcləri	(1,194)	(1,212)
Ofis ləvazimatları	(1,026)	(1,008)
Rabitə xərcləri	(848)	(660)
Pəşəkar haqlar	(556)	(779)
Ezamiyyə və əlaqəli xərclər	(512)	(310)
Mənfəət vergisindən başqa digər vergilər (cərimələr daxil olmaqla)	(266)	(786)
Çap xərcləri	(264)	(364)
Aşağı dəyərli və qısamüddətli icarə xərcləri	(252)	(127)
Nəqliyyatdan istifadə xərcləri	(171)	(187)
Xeyriyyə xərcləri	(107)	(201)
Digər	(744)	(939)
Cəmi ümumi və inzibati xərclər	(18,602)	(17,235)

9. MƏNFƏƏT VERGİSİ XƏRCİ

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Cari mənfəət vergisi xərci	(5,308)	(4,993)
Mənfəət və ya zərərdə tanınmış təxirə salınmış mənfəət vergisi xərci	2,230	1,318
Əvvəlki ilin cari mənfəət vergisi xərcinin yenidən nəzərdən keçirilməsi	-	(854)
Mənfəət və ya zərərdə tanınmış cəmi mənfəət vergisi xərci	(3,078)	(4,529)

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər ərzində cari və təxirə salınmış vergi üzrə tətbiq olunan vergi dərəcəsi 20% təşkil edir.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər üzrə effektiv vergi dərəcəsinin üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Mənfəət vergisindən əvvəl mənfəət	13,689	10,741
Müvafiq vergi dərəcəsi üzrə mənfəət vergisi	(2,738)	(2,148)
Gəlirdən azaldılmayan xərclər	(340)	(1,527)
Öncəki ilin mənfəət vergisi xərcinin yenidən nəzərdən keçirilməsi	-	(854)
Mənfəət və ya zərərdə tanınan cəmi mənfəət vergisi xərci	(3,078)	(4,529)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri

Maliyyə uçuotu məqsədləri üçün aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər və növbəti dövrlərə keçirilən vergi zərərləri arasındakı müvəqqəti fərqlər nəticəsində 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə xalis təxirə salınmış vergi aktivləri yaranmışdır. Bu təxirə salınmış vergi aktivləri hazırkı maliyyə hesabatlarında tanınmır. Gələcək vergi güzəştləri yalnız o zaman realizasiya olunacaq ki, istifadə olunmayan vergi zərərlərinin istifadə oluna biləcəyi mənfəət mövcud olsun və qanun və qaydalarda Qrupun gələcək dövrlərdə gəlirdən çıxılan məbləğlərə iddia etmək hüququna mənfi təsir edən dəyişiklik baş verməsin. Bu gələcək vergi güzəştləri onların realizasiyası ilə bağlı olan qeyri-müəyyənliklərlə əlaqədar olaraq tanınmır.

Cari vergi qanunvericiliyinə əsasən gəlirdən çıxılan müvəqqəti fərqlərin müddəti sonsuzdur.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər üzrə müvəqqəti fərqlərdə baş verən dəyişikliklər aşağıda təqdim olunur:

	1 yanvar 2024-cü il	Mənfəət və ya zərərdə hesaba alınmış	DMG-də hesaba alınmış	31 dekabr 2024-cü il
Müştərilərə verilmiş kreditlər	2,654	1,850	-	4,504
Digər öhdəliklər	1,095	430	-	1,525
Satış üçün saxlanılan aktivlər	(97)	133	-	36
İcarə öhdəlikləri	859	(375)	-	484
Borc alınmış vəsaitlər	(15)	15	-	-
Digər aktivlər	28	73	-	101
İstifadə hüququ olan aktivlər	(821)	388	-	(433)
İnvestisiya qiymətli kağızları	(38)	(316)	18	(336)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	15	(56)	-	(41)
Əmlak və avadanlıqlar	(129)	106	-	(23)
Müştərilərə ödəniləcək vəsaitlər	-	(18)	-	(18)
Tanınmayan təxirə salınmış mənfəət vergis aktivləri	(1,315)	-	-	(1,315)
Xalis təxirə salınmış mənfəət vergis aktivləri	2,236	2,230	18	4,484

	1 yanvar 2023-cü il	Mənfəət və ya zərərdə hesaba alınmış	DMG-də hesaba alınmış	31 dekabr 2023-cü il
Müştərilərə verilmiş kreditlər	1,571	1,083	-	2,654
Digər öhdəliklər	686	409	-	1,095
İcarə öhdəlikləri	498	361	-	859
Digər aktivlər	3	25	-	28
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	15	-	-	15
İstifadə hüququ olan aktivlər	(459)	(362)	-	(821)
Əmlak və avadanlıqlar	(129)	-	-	(129)
Satış üçün saxlanılan aktivlər	74	(171)	-	(97)
İnvestisiya qiymətli kağızları	19	(57)	-	(38)
Borc alınmış vəsaitlər	(45)	30	-	(15)
Tanınmayan təxirə salınmış mənfəət vergis aktivləri	(1,315)	-	-	(1,315)
Xalis təxirə salınmış mənfəət vergis aktivləri	918	1,318	-	2,236

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

10. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Nağd pul vəsaitləri	36,724	39,423
ARMB-də qısamüddətli depozitlər	10,000	98,000
Qeyri-rezident maliyyə təşkilatlarında nostro hesablar	8,379	7,250
Rezident maliyyə təşkilatlarında nostro hesablar	8,243	7,071
ARMB-də nostro hesablar	5,646	7,335
Rezident maliyyə təşkilatlarında qısamüddətli depozitlər	-	20,000
Qeyri-rezident maliyyə təşkilatlarında qısamüddətli depozitlər	-	8,506
ARMB notları	-	12,233
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	68,992	199,818

ARMB istisna olmaqla, maliyyə təşkilatlarında qalıqlar aşağıdakı kimi qiymətləndirilir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
- reytingi A- dən A+ dək	29	8,527
- reytingi BBB- dən BBB+ dək	3,243	2,242
- reytingi BB- dən BB+ dək	8,414	25,426
- reytingi B- dən B+ dək	3,571	5,211
- reytingsiz	1,365	1,421
Cəmi	16,622	42,827

31 dekabr 2024-cü il tarixinə Qrupun ARMB (31 dekabr 2023-cü il: ARMB istisna olmaqla 1 maliyyə təşkilatı) istisna olmaqla, qalıqları kapitalın 10%-dən artıq olan maliyyə təşkilatı olmamışdır. 31 dekabr 2024-cü il tarixinə bu qalıqların ümumi məbləği sıfır olmuşdur (31 dekabr 2023-cü il: 22,827 min AZN).

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinə aid bütün qalıqlar 1-ci Mərhələyə təsnif edilmişdir və onların EOKZ məbləği əhəmiyyətli deyildir. 31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

11. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
ARMB-də yerləşdirilən məcburi ehtiyatlar	33,223	32,892
Qeyri-rezident maliyyə təşkilatlarına verilmiş kreditlər	13,653	5,121
Rezident maliyyə təşkilatlarına verilmiş kreditlər	6,541	5,261
Qeyri-rezident maliyyə təşkilatlarında bloklanmış hesablar	4,058	2,560
Rezident maliyyə təşkilatlarında bloklanmış hesablar	1,785	850
Qeyri-rezident maliyyə təşkilatlarında müddətli depozitlər	1,185	4,726
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq ümumi vəsaitlər	60,445	51,410
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(299)	(485)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq xalis vəsaitlər	60,146	50,925

ARMB-də məcburi ehtiyatlar istisna olmaqla, maliyyə təşkilatlarında olan qalıqlar aşağıdakı kimi qiymətləndirilir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Reytingi A- dən A+ dək	3,528	2,560
Reytingi BBB- dən BBB+ dək	920	-
Reytingi BB- dən BB+ dək	5,194	424
Reytingi B- dən B+ dək	10,245	5,121
Reytingsiz	7,335	10,413
Cəmi	27,222	18,518

Kredit keyfiyyətinin təhlili aşağıda təqdim olunur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Vaxtı keçməmiş	60,146	51,111
Vaxtı 360 gündən çox keçmiş	299	299
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(299)	(485)
Cəmi banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	50,925

31 dekabr 2024-cü il tarixinə Qrupun qalıqları ARMB-dən başqa onun kapitalının 10%-ni keçən bankı (31 dekabr 2023-cü il: ARMB-dən başqa, heç bir bank) olmamışdır.

31 dekabr 2024-cü il tarixinə banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərə daxil edilmiş hesablanmış faiz xərcləri 94 min AZN (31 dekabr 2023-cü il: 78 min AZN) təşkil etmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərə aid qalıqlar, kredit dəyərsizləşmiş vaxtı keçmiş qalıqlar istisna olmaqla, 1-ci Mərhələyə təsnif edilmişdir və onların EOKZ məbləği 31 dekabr 2024-cü il tarixinə əhəmiyyətli olmamışdır (31 dekabr 2023-cü il: 186 min AZN). 31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

Ehtimal olunan kredit zərərləri üzrə dəyişikliklərin təhlili aşağıdakı kimidir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İlin əvvəlində qalıq	(485)	(938)
Ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	186	(122)
Silinmələr	-	575
İlin sonunda qalıq	(299)	(485)

ARMB-də məcburi ehtiyat

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə ARMB-də saxlanılan məcburi nağd pul qalıqları müvafiq olaraq 33,223 min AZN və 32,892 min AZN təşkil etmişdir ki, bu da ARMB-dəki məcburi minimum ehtiyat depozitlərini əks etdirir.

Məcburi ehtiyat fondu ARMB tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq hesablanan və geri çəkilmə qabiliyyəti məhdudlaşdırılan faizsiz əmanətdir. Ehtiyatlar ARMB tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq ölçülür və cəlb edilmiş müştəri vəsaitlərinin səviyyəsindən asılıdır.

20 noyabr 2023-cü il tarixində ARMB məcburi ehtiyatların hesablanması üzrə müəyyən yeniliklər etmişdir və kredit təşkilatları yeni qaydalara əsasən ARMB-də faiz gətirməyən nağd pul depozitləri (məcburi ehtiyatlar) saxlamalıdır. Məcburi ehtiyat dərəcələrinin müəyyən edildiyi yeni diferensiallaşdırma meyarları tətbiq edilmişdir. Diferensiallaşdırma meyarları aşağıdakılardır:

- Hüquqi şəxslərin yerli valyutada olan depozitlərinin 1,000,000 min AZN-dən daha aşağı olub-olmaması (xarici valyutalar üçün 750,000 min AZN);
- Əlaqəli tərəflərin depozitlərinin cəmi depozitlərə nisbəti 20%-ə bərabər və ya daha aşağıdırsa;
- Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərə nisbəti 20%-ə bərabər və ya daha aşağıdırsa.

31 dekabr 2024-cü il tarixinə Bankın hüquqi şəxslər tərəfindən yerli valyutada yerləşdirilmiş depozitləri müvafiq olaraq 1,000,000 min AZN və 750,000 min AZN məbləğini keçmədiyi, eləcə də depozitlərin nisbəti və Bank ilə əlaqədar depozitlər segmenti cəmi depozitlərin 20%-dən aşağı olması səbəbindən yerli valyuta depozitləri üçün tətbiq olunan məcburi ehtiyatlar dərəcəsi 5%, xarici valyuta depozitləri üçün məcburi ehtiyatlar dərəcəsi 6% olmuşdur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

12. İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları – borc alətləri	114,614	99,450
DMGVƏD-də qiymətləndirilən investisiya qiymətli kağızları – kapital alətləri	606	642
Ümumi investisiya qiymətli kağızları	115,220	100,092
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	(650)
Xalis investisiya qiymətli kağızları	115,220	99,442
	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Dövlət istiqrazları	103,244	39,897
Korporativ istiqrazlar	11,370	59,553
Cəmi borc alətləri	114,614	99,450
	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
“Azərbaycan Kredit Bürosu” MMC	250	250
“Bakı Fond Birjası” QSC	240	240
“Azərbaycan Beynəlxalq Bankı” ASC	54	-
“Master Card International”	32	32
“Milli Kart” MMC	30	120
Cəmi kapital alətləri	606	642

Rəhbərlik ilin sonunda ədalətli dəyərin balans dəyərindən əhəmiyyətli dərəcədə fərqlənə biləcəyinə inanmır.

31 dekabr 2024-cü il tarixinə investisiya qiymətli kağızlarına daxil edilmiş hesablanmış faiz xərcləri 2,489 min AZN (31 dekabr 2023-cü il: 1,432 min AZN) təşkil etmişdir.

Bütün investisiya qiymətli kağızlarına aid qalıqlar 1-ci Mərhələyə təsnif edilir və onların EOKZ məbləği 31 dekabr 2024-cü il tarixinə əhəmiyyətli olmamışdır (31 dekabr 2023-cü il: 650 min AZN). 31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Ehtimal olunan kredit zərərləri ehtiyatı üzrə dəyişikliklərin təhlili:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İlin əvvəlində qalıq	(650)	(930)
Ehtimal olunan kredit zərərlərinin bərpası	650	280
İlin sonunda qalıq	-	(650)

13. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2024-cü il	Cəmi ümumi kreditlərin %-i	31 dekabr 2023-cü il	Cəmi ümumi kreditlərin %-i
Korporativ müştərilərə verilmiş kreditlər				
Korporativ kreditlər	289,042	33%	253,633	35%
Cəmi korporativ müştərilərə verilmiş kreditlər	289,042		253,633	
Fiziki şəxslərə verilmiş kreditlər				
Nağd pul kreditləri	218,310	25%	182,299	25%
İpoteka kreditləri	155,963	18%	136,515	19%
Mikro kreditlər	125,470	15%	93,236	13%
Lombard kreditləri	47,891	5%	37,313	5%
İstehlak kreditləri	22,170	3%	17,029	2%
Kredit kartları	3,454	1%	3,327	1%
Avtomobil kreditləri	149	-	174	-
Cəmi fiziki şəxslərə verilmiş kreditlər	573,407		469,893	
Müştərilərə verilmiş ümumi kreditlər	862,449		723,526	
Çıxılsın: ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(37,796)		(25,231)	
Müştərilərə verilmiş kreditlər, xalis	824,653		698,295	

31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş kreditlərə daxil edilmiş hesablanmış alınacaq faiz xərcləri 7,914 min AZN təşkil etmişdir (31 dekabr 2023-cü il: 5,709 min AZN).

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə müştərilərə verilmiş kreditlər üzrə zərər ehtiyatının ilkin və yekun qalıqları üzəldirilmişdir.

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər *								
1 yanvar tarixinə qalıq	10,721	1,192	13,318	25,231	7,905	191	24,609	32,705
1-ci Mərhələyə keçid	10	(3)	(7)	-	893	(88)	(805)	-
2-ci Mərhələyə keçid	(431)	439	(8)	-	(38)	186	(148)	-
3-cü Mərhələyə keçid	(4,210)	(1,030)	5,240	-	(801)	(76)	877	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(8,747)	4,413	(2,050)	(6,384)	(5,794)	979	3,944	(871)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	12,647	-	-	12,647	8,556	-	-	8,556
Silinmələr	-	-	(1,064)	(1,064)	-	-	(20,506)	(20,506)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	5,785	5,785	-	-	3,020	3,020
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	1,581	1,581	-	-	2,327	2,327
31 dekabr tarixinə qalıq	9,990	5,011	22,795	37,796	10,721	1,192	13,318	25,231

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – korporativ kreditlər*								
1 yanvar tarixinə qalıq	7,352	1,049	11,756	20,157	5,123	101	22,481	27,705
1-ci Mərhələyə keçid	4	-	(4)	-	697	(68)	(629)	-
2-ci Mərhələyə keçid	(70)	72	(2)	-	(30)	142	(112)	-
3-cü Mərhələyə keçid	(2,602)	(776)	3,378	-	(758)	(31)	789	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(7,726)	4,074	874	(2,778)	(3,674)	905	2,630	(139)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	9,011	-	-	9,011	5,994	-	-	5,994
Silinmələr	-	-	(489)	(489)	-	-	(18,187)	(18,187)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	2,029	2,029	-	-	2,733	2,733
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	1,414	1,414	-	-	2,051	2,051
31 dekabr tarixinə qalıq	5,969	4,419	18,956	29,344	7,352	1,049	11,756	20,157

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri*								
1 yanvar tarixinə qalıq	1,888	93	1,219	3,200	1,403	75	822	2,300
1-ci Mərhələyə keçid	6	(3)	(3)	-	62	(16)	(46)	-
2-ci Mərhələyə keçid	(153)	154	(1)	-	(4)	8	(4)	-
3-cü Mərhələyə keçid	(794)	(165)	959	-	(32)	(42)	74	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(930)	254	(955)	(1,631)	(1,179)	68	1,106	(5)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	2,401	-	-	2,401	1,638	-	-	1,638
Silinmələr	-	-	(214)	(214)	-	-	(1,064)	(1,064)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	1,458	1,458	-	-	177	177
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	80	80	-	-	154	154
31 dekabr tarixinə qalıq	2,418	333	2,543	5,294	1,888	93	1,219	3,200

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri*								
1 yanvar tarixinə qalıq	264	5	31	300	139	-	321	460
1-ci Mərhələyə keçid	-	-	-	-	51	-	(51)	-
2-ci Mərhələyə keçid	(40)	40	-	-	(1)	1	-	-
3-cü Mərhələyə keçid	(38)	-	38	-	(1)	-	1	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(55)	(5)	(951)	(1,011)	(18)	4	111	97
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	36	-	-	36	94	-	-	94
Silinmələr	-	-	(154)	(154)	-	-	(371)	(371)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	1,092	1,092	-	-	14	14
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	1	1	-	-	6	6
31 dekabr tarixinə qalıq	167	40	57	264	264	5	31	300

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – mikro kreditlər								
1 yanvar tarixinə qalıq	745	37	174	956	368	9	277	654
1-ci Mərhələyə keçid	-	-	-	-	41	(4)	(37)	-
2-ci Mərhələyə keçid	(167)	172	(5)	-	(3)	5	(2)	-
3-cü Mərhələyə keçid	(632)	(79)	711	-	(7)	(2)	9	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	233	78	(638)	(327)	(319)	29	34	(256)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	1,115	-	-	1,115	665	-	-	665
Silinmələr	-	-	(129)	(129)	-	-	(218)	(218)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	745	745	-	-	37	37
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	72	72	-	-	74	74
31 dekabr tarixinə qalıq	1,294	208	930	2,432	745	37	174	956

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – lombard kreditləri*								
1 yanvar tarixinə qalıq	36	5	27	68	21	3	53	77
1-ci Mərhələyə keçid	-	-	-	-	1	-	(1)	-
2-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(3)	(1)	4	-	-	-	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(65)	6	(242)	(301)	(32)	2	(30)	(60)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	61	-	-	61	46	-	-	46
Silinmələr	-	-	(43)	(43)	-	-	(23)	(23)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	298	298	-	-	9	9
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	3	3	-	-	19	19
31 dekabr tarixinə qalıq	29	10	47	86	36	5	27	68

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – istehlak kreditləri*								
1 yanvar tarixinə qalıq	390	-	31	421	785	1	406	1,192
1-ci Mərhələyə keçid	-	-	-	-	41	-	(41)	-
2-ci Mərhələyə keçid	(1)	1	-	-	-	8	(8)	-
3-cü Mərhələyə keçid	(90)	(2)	92	-	(2)	-	2	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(220)	2	(90)	(308)	(515)	(9)	95	(429)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	19	-	-	19	81	-	-	81
Silinmələr	-	-	(26)	(26)	-	-	(476)	(476)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	136	136	-	-	45	45
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	6	6	-	-	8	8
31 dekabr tarixinə qalıq	98	1	149	248	390	-	31	421

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – kredit kartları*								
1 yanvar tarixinə qalıq	44	2	80	126	64	2	127	193
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(51)	(7)	58	-	(1)	(1)	2	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	18	5	(48)	(25)	(56)	1	(5)	(60)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	4	-	-	4	37	-	-	37
Silinmələr	-	-	(9)	(9)	-	-	(63)	(63)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	27	27	-	-	4	4
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	5	5	-	-	15	15
31 dekabr tarixinə qalıq	15	-	113	128	44	2	80	126

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2024-cü il				2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri*								
1 yanvar tarixinə qalq	2	1	-	3	2	-	122	124
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	-	-	-	-	-	22	(22)	-
3-cü Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(2)	(1)	-	(3)	(1)	(21)	3	(19)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	-	-	-	-	1	-	-	1
Silinmələr	-	-	-	-	-	-	(104)	(104)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	1	1
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	-	-	-	-	-	-
31 dekabr tarixinə qalq	-	-	-	-	2	1	-	3

*Bu cədvəllərdəki zərər ehtiyatına kredit öhdəlikləri üzrə ehtimal olunan kredit zərərləri də daxil edilmişdir, belə ki, Qrup kredit öhdəlikləri üzrə ehtimal olunan kredit zərərlərini maliyyə alətinin ehtimal olunan kredit zərərlərindən ayrı müəyyən etmir.

Kredit keyfiyyətinin təhlili

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə amortizasiya edilmiş dəyərle qiymətləndirilən müştərilərə verilmiş kreditlərin keyfiyyəti haqqında məlumatlar verilmişdir. Xüsusi olaraq göstərilmədiyi təqdirdə, cədvəldəki məbləğlər ümumi balans dəyərini əks etdirir.

Şərtlərin izahı: 1-ci Mərhələ, 2-ci Mərhələ və 3-cü Mərhələ 3 sayılı Qeydə daxil edilmişdir.

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – korporativ kreditlər				
Vaxtı keçməmiş	228,862	226	3,083	232,171
Vaxtı 30 gündən az keçmiş	17,976	6	451	18,433
Vaxtı 30-89 gün keçmiş	112	14,750	2,287	17,149
Vaxtı 90-179 gün keçmiş	-	-	922	922
Vaxtı 180-360 gün keçmiş	-	-	1,703	1,703
Vaxtı 360 gündən çox keçmiş	-	-	18,664	18,664
Cəmi	246,950	14,982	27,110	289,042
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(5,969)	(4,419)	(18,956)	(29,344)
Balans dəyəri	240,981	10,563	8,154	259,698

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – korporativ kreditlər				
Vaxtı keçməmiş	218,946	338	331	219,615
Vaxtı 30 gündən az keçmiş	7,957	993	680	9,630
Vaxtı 30-89 gün keçmiş	1,249	1,718	257	3,224
Vaxtı 90-179 gün keçmiş	-	-	3,415	3,415
Vaxtı 180-360 gün keçmiş	-	-	15,095	15,095
Vaxtı 360 gündən çox keçmiş	1	-	2,653	2,654
Cəmi	228,153	3,049	22,431	253,633
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(7,352)	(1,049)	(11,756)	(20,157)
Balans dəyəri	220,801	2,000	10,675	233,476

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri				
Vaxtı keçməmiş	209,895	-	108	210,003
Vaxtı 30 gündən az keçmiş	4,127	-	71	4,198
Vaxtı 30-89 gün keçmiş	25	740	12	777
Vaxtı 90-179 gün keçmiş	-	4	637	641
Vaxtı 180-360 gün keçmiş	-	-	981	981
Vaxtı 360 gündən çox keçmiş	-	-	1,710	1,710
Cəmi	214,047	744	3,519	218,310
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(2,418)	(333)	(2,543)	(5,294)
Balans dəyəri	211,629	411	976	213,016

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri				
Vaxtı keçməmiş	177,333	1	19	177,353
Vaxtı 30 gündən az keçmiş	2,656	2	22	2,680
Vaxtı 30-89 gün keçmiş	26	371	38	435
Vaxtı 90-179 gün keçmiş	-	-	491	491
Vaxtı 180-360 gün keçmiş	-	-	615	615
Vaxtı 360 gündən çox keçmiş	-	-	725	725
Cəmi	180,015	374	1,910	182,299
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(1,888)	(93)	(1,219)	(3,200)
Balans dəyəri	178,127	281	691	179,099

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri				
Vaxtı keçməmiş	155,435	-	42	155,477
Vaxtı 30 gündən az keçmiş	95	-	-	95
Vaxtı 30-89 gün keçmiş	-	247	-	247
Vaxtı 90-179 gün keçmiş	-	-	99	99
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	45	45
Cəmi	155,530	247	186	155,963
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(167)	(40)	(57)	(264)
Balans dəyəri	155,363	207	129	155,699

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri				
Vaxtı keçməmiş	136,237	-	-	136,237
Vaxtı 30 gündən az keçmiş	155	-	-	155
Vaxtı 30-89 gün keçmiş	-	24	-	24
Vaxtı 90-179 gün keçmiş	-	-	33	33
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	66	66
Cəmi	136,392	24	99	136,515
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(264)	(5)	(31)	(300)
Balans dəyəri	136,128	19	68	136,215

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – mikro kreditlər				
Vaxtı keçməmiş	119,475	-	67	119,542
Vaxtı 30 gündən az keçmiş	3,927	-	63	3,990
Vaxtı 30-89 gün keçmiş	30	499	-	529
Vaxtı 90-179 gün keçmiş	-	-	395	395
Vaxtı 180-360 gün keçmiş	-	-	443	443
Vaxtı 360 gündən çox keçmiş	-	-	571	571
Cəmi	123,432	499	1,539	125,470
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(1,294)	(208)	(930)	(2,432)
Balans dəyəri	122,138	291	609	123,038

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – mikro kreditlər				
Vaxtı keçməmiş	90,399	3	11	90,413
Vaxtı 30 gündən az keçmiş	2,206	-	4	2,210
Vaxtı 30-89 gün keçmiş	68	170	13	251
Vaxtı 90-179 gün keçmiş	-	-	158	158
Vaxtı 180-360 gün keçmiş	-	-	116	116
Vaxtı 360 gündən çox keçmiş	-	-	88	88
Cəmi	92,673	173	390	93,236
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(745)	(37)	(174)	(956)
Balans dəyəri	91,928	136	216	92,280

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – lombard kreditləri				
Vaxtı keçməmiş	45,903	-	-	45,903
Vaxtı 30 gündən az keçmiş	1,720	-	1	1,721
Vaxtı 30-89 gün keçmiş	10	92	-	102
Vaxtı 90-179 gün keçmiş	-	-	60	60
Vaxtı 180-360 gün keçmiş	-	-	52	52
Vaxtı 360 gündən çox keçmiş	-	-	53	53
Cəmi	47,633	92	166	47,891
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(29)	(10)	(47)	(86)
Balans dəyəri	47,604	82	119	47,805

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – lombard kreditləri				
Vaxtı keçməmiş	35,594	-	-	35,594
Vaxtı 30 gündən az keçmiş	1,545	-	1	1,546
Vaxtı 30-89 gün keçmiş	7	66	-	73
Vaxtı 90-179 gün keçmiş	-	-	27	27
Vaxtı 180-360 gün keçmiş	-	-	24	24
Vaxtı 360 gündən çox keçmiş	2	-	47	49
Cəmi	37,148	66	99	37,313
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(36)	(5)	(27)	(68)
Balans dəyəri	37,112	61	72	37,245

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – istehlak kreditləri				
Vaxtı keçməmiş	14,711	-	-	14,711
Vaxtı 30 gündən az keçmiş	6,971	-	-	6,971
Vaxtı 30-89 gün keçmiş	-	21	8	29
Vaxtı 90-179 gün keçmiş	-	-	3	3
Vaxtı 180-360 gün keçmiş	-	-	371	371
Vaxtı 360 gündən çox keçmiş	-	-	85	85
Cəmi	21,682	21	467	22,170
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(98)	(1)	(149)	(248)
Balans dəyəri	21,584	20	318	21,922

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – istehlak kreditləri				
Vaxtı keçməmiş	16,445	21	2	16,468
Vaxtı 30 gündən az keçmiş	478	-	-	478
Vaxtı 30-89 gün keçmiş	5	7	-	12
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	39	39
Vaxtı 360 gündən çox keçmiş	-	-	32	32
Cəmi	16,928	28	73	17,029
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(390)	-	(31)	(421)
Balans dəyəri	16,538	28	42	16,608

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – kredit kartları				
Vaxtı keçməmiş	3,325	-	1	3,326
Vaxtı 30 gündən az keçmiş	4	-	10	14
Vaxtı 30-89 gün keçmiş	-	7	12	19
Vaxtı 90-179 gün keçmiş	-	-	9	9
Vaxtı 180-360 gün keçmiş	-	-	22	22
Vaxtı 360 gündən çox keçmiş	-	-	64	64
Cəmi	3,329	7	118	3,454
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(15)	-	(113)	(128)
Balans dəyəri	3,314	7	5	3,326

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – kredit kartları				
Vaxtı keçməmiş	3,208	-	1	3,209
Vaxtı 30 gündən az keçmiş	25	-	14	39
Vaxtı 30-89 gün keçmiş	-	9	3	12
Vaxtı 90-179 gün keçmiş	-	-	14	14
Vaxtı 180-360 gün keçmiş	-	-	31	31
Vaxtı 360 gündən çox keçmiş	-	-	22	22
Cəmi	3,233	9	85	3,327
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(44)	(2)	(80)	(126)
Balans dəyəri	3,189	7	5	3,201

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri				
Vaxtı keçməmiş	134	-	-	134
Vaxtı 30 gündən az keçmiş	-	15	-	15
Vaxtı 30-89 gün keçmiş	-	-	-	-
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi	134	15	-	149
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	-	-
Balans dəyəri	134	15	-	149

	31 dekabr 2023-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri				
Vaxtı keçməmiş	147	25	-	172
Vaxtı 30 gündən az keçmiş	2	-	-	2
Vaxtı 30-89 gün keçmiş	-	-	-	-
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi	149	25	-	174
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(2)	(1)	-	(3)
Balans dəyəri	147	24	-	171

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə potensial zərərləri azaltmaq üçün müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər (SƏKD istisna olmaqla) və əlaqəli girovlar haqqında məlumat təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	Cəmi
Korporativ kreditlər	27,110	(18,956)	8,154	2,343	3,096	19,616	50,920	75,975
Nağd pul kreditləri	3,519	(2,543)	976	-	1	-	1	2
İpoteka kreditləri	186	(57)	129	-	-	353	-	353
Mikro kreditlər	1,539	(930)	609	-	67	1,792	2,682	4,541
Lombard kreditləri	166	(47)	119	-	366	-	-	366
İstehlak kreditləri	467	(149)	318	12	425	1,139	434	2,010
Kredit kartları	118	(113)	5	-	-	-	-	-
Avtomobil kreditləri	-	-	-	-	-	-	-	-
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	33,105	(22,795)	10,310	2,355	3,955	22,900	54,037	83,247

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlər üzrə girov haqqında məlumat girov növlərinə uyğun olaraq təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	Cəmi
Korporativ kreditlər	289,042	(29,344)	259,698	7,488	40,889	479,823	198,007	726,207
Nağd pul kreditləri	218,310	(5,294)	213,016	377	186	308	599	1,470
İpoteka kreditləri	155,963	(264)	155,699	-	-	240,970	-	240,970
Mikro kreditlər	125,470	(2,432)	123,038	190	5,469	139,599	110,678	255,936
Lombard kreditləri	47,891	(86)	47,805	-	105,619	-	-	105,619
İstehlak kreditləri	22,170	(248)	21,922	22,787	449	14,119	457	37,812
Kredit kartları	3,454	(128)	3,326	1,106	-	-	45	1,151
Avtomobil kreditləri	149	-	149	-	-	-	472	472
Cəmi müştərilərə verilmiş kreditlər	862,449	(37,796)	824,653	31,948	152,612	874,819	310,258	1,369,637

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2023-cü il tarixinə potensial zərərləri azaltmaq üçün müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər (SƏKD istisna olmaqla) və əlaqəli girovlar haqqında məlumat təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				Cəmi
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	
Korporativ kreditlər	22,431	(11,756)	10,675	5,703	-	11,977	35,162	52,842
Nağd pul kreditləri	1,910	(1,219)	691	-	-	-	-	-
Mikro kreditlər	390	(174)	216	-	-	281	381	662
İpoteka kreditləri	99	(31)	68	-	-	206	-	206
Lombard kreditləri	99	(27)	72	-	98	-	-	98
Kredit kartları	85	(80)	5	-	-	72	-	72
İstehlak kreditləri	73	(31)	42	17	-	175	-	192
Avtomobil kreditləri	-	-	-	-	-	-	-	-
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	25,087	(13,318)	11,769	5,720	98	12,711	35,543	54,072

Aşağıdakı cədvəldə 31 dekabr 2023-cü il tarixinə dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlər üzrə girov haqqında məlumat girov növlərinə uyğun olaraq təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				Cəmi
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	
Korporativ kreditlər	253,633	(20,157)	233,476	35,857	108	349,906	86,564	472,435
Nağd pul kreditləri	182,299	(3,200)	179,099	31	87	698	3,643	4,459
İpoteka kreditləri	136,515	(300)	136,215	-	-	175,059	-	175,059
Mikro kreditlər	93,236	(956)	92,280	83	3,130	55,182	60,457	118,852
Lombard kreditləri	37,313	(68)	37,245	-	37,932	-	-	37,932
İstehlak kreditləri	17,029	(421)	16,608	15,112	-	6,953	3	22,068
Kredit kartları	3,327	(126)	3,201	1,358	-	187	61	1,606
Avtomobil kreditləri	174	(3)	171	-	-	-	409	409
Cəmi müştərilərə verilmiş kreditlər	723,526	(25,231)	698,295	52,441	41,257	587,985	151,137	832,820

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Müsadirə edilmiş girovlar

31 dekabr 2024-cü il tarixində başa çatmış il ərzində Qrup müştərilərə verilmiş kreditlər üzrə girov müsadirə etməklə 131 min AZN (31 dekabr 2023-cü il: 230 min AZN) məbləğində ümumi balans dəyərində malik aktivlər balans almışdır.

Əhəmiyyətli kredit riskləri

31 dekabr 2024-cü il tarixinə ayrı-ayrılıqda ümumi kredit qalığı Qrupun kapitalının 10%-ni keçən 1 borcalanı və ya əlaqəli borcalanlar qrupu (31 dekabr 2023-cü il: 3) olmuşdur. Bu qalıqların 31 dekabr 2024-cü il tarixinə ümumi dəyəri 13,523 min AZN (31 dekabr 2023-cü il: 48,368 min AZN) təşkil etmişdir.

Kreditin dəyərsizləşməsinin hesablanmasında tətbiq olunan əsas fərziyyələr və mühakimələr

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Qrup 3-cü Mərhələdə olan əhəmiyyətli korporativ kreditlər üçün ehtimal olunan kredit zərərinə hər kreditə ayrıca baxış keçirməklə və bu kredit üzrə təxmin edilən gələcək pul vəsaitlərinə əsaslanaraq hesablamışdır. Bu hesablama girovun hesablanmış dəyəri və girov satışı üzrə daxil olmalı məbləğlərin 12 aydan 48 ayadək gecikməsi amillərindən asılıdır. Sonra Qrup ehtimal olunan kredit zərərlərinin tələb olunan miqdarını müəyyən etmək üçün kreditin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırmaqla bu pul vəsaitlərinin xalis cari dəyərini hesablayır.

Qalan kredit portfelleri üçün ehtimal olunan kredit zərərlərini Qrup 25 sayılı Qeyddə təsvir edildiyi kimi kollektiv əsasla hesablayır. Kollektiv dəyərsizləşmənin hesablanması zamanı əsas qeyri-müəyyən məqamlar və nəzərə alınan ehtimallar aşağıdakılardır:

- girovun müsadirəsindən gəlirlərin əldə olunmasında gecikmə;
- ilkin qiymətləndirilmiş dəyerdə daşınmaz əmlak üçün endirim.

Sözügedən ehtimallarda dəyişikliklər ehtimal olunan kredit zərərlərinə təsir göstərə bilər. Məsələn, təxmin edilən pul vəsaitlərinin hərəkətinin xalis cari dəyəri bir faiz həcmində fərqli olsa, 31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərəri 378 min AZN az/çox (31 dekabr 2023-cü il: 252 min AZN az/çox) təşkil edərdi.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

14. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Binalar	Kompüterlər	Mebel və avadanlıqlar	Nəqliyyat vasitələri	İcarə aktivlərinin təkmilləşdirilməsi	Proqram təminatı	Cəmi
İlkin dəyər/yenidən qiymətləndirilmiş dəyər							
1 yanvar 2023-cü il tarixinə	5,470	5,917	6,708	1,781	1,062	1,658	22,596
Əlavələr	-	817	173	762	503	78	2,333
Sililmələr	-	(39)	(94)	(218)	(131)	-	(482)
31 dekabr 2023-cü il tarixinə	5,470	6,695	6,787	2,325	1,434	1,736	24,447
Əlavələr	-	861	568	211	445	513	2,598
Sililmələr	-	(833)	(352)	(511)	(19)	-	(1,715)
31 dekabr 2024-cü il tarixinə	5,470	6,723	7,003	2,025	1,860	2,249	25,330
Yığılmış köhnəlmə və amortizasiya							
1 yanvar 2023-cü il tarixinə	(1,263)	(3,791)	(4,336)	(1,391)	(420)	(760)	(11,961)
İl üzrə köhnəlmə və amortizasiya	(108)	(897)	(724)	(198)	(249)	(173)	(2,349)
Sililmələr	-	36	86	218	131	-	471
31 dekabr 2023-cü il tarixinə	(1,371)	(4,652)	(4,974)	(1,371)	(538)	(933)	(13,839)
İl üzrə köhnəlmə və amortizasiya	(108)	(960)	(718)	(332)	(287)	(274)	(2,679)
Sililmələr	-	786	273	426	19	-	1,504
31 dekabr 2024-cü il tarixinə	(1,479)	(4,826)	(5,419)	(1,277)	(806)	(1,207)	(15,014)
Balans dəyəri							
31 dekabr 2024-cü il tarixinə	3,991	1,897	1,584	748	1,054	1,042	10,316
31 dekabr 2023-cü il tarixinə	4,099	2,043	1,813	954	896	803	10,608

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə müvafiq olaraq 7,531 min AZN və 7,054 min AZN məbləğində əmlak, avadanlıq və qeyri-maddi aktivlərə daxil edilmiş aktivlər tam amortizasiya olunmuşdur.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə əmlak və avadanlıqlara müvafiq olaraq 8,220 min AZN və 8,909 min AZN məbləğində sığortalanmış aktivlər daxil edilmişdir.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə öhdəliklər üzrə girov olaraq qoyulmuş əmlak, avadanlıq və ya qeyri-maddi aktivlər mövcud olmamışdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

2024-cü il ərzində əmlak və avadanlıqların alınması və ya qurulması ilə bağlı kapitallaşdırılmış borc alınmış vəsaitlər üzrə hər hansı bir xərc olmamışdır (31 dekabr 2023-cü il: sıfır).

Yenidən qiymətləndirilmiş aktivlər

Qrupun binalarının ədalətli dəyərləri ədalətli dəyər iyerarxiyasının 3-cü Səviyyəsində təsnif olunur. İl ərzində Qrup yenidən qiymətləndirmə həyata keçirməmişdir, lakin rəhbərlik hesab edir ki, aktivlərin ədalətli dəyəri onların balans dəyərinə yaxındır.

Qiymətləndirmə zamanı bazar yanaşması əsas götürülmüşdür. Bazar yanaşması oxşar binaların müqayisəli satış nəticələrinin təhlilinə əsaslanır. Bazar yanaşması zamanı əsas ehtimal kimi gözlənilməz mənfi hadisə olmadığı təqdirdə və əğlabatan müddət ərzində mövcud olan satış qiymətindən istifadə edilmişdir.

Binaların 31 dekabr 2024-cü il tarixinə balans dəyəri, onlar yenidən qiymətləndirilmədiyi halda 1,489 min AZN (31 dekabr 2023-cü il: 1,585 min AZN) təşkil etmiş olacaqdı.

15. İSTİFADƏ HÜQUQU OLAN AKTİVLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İlin əvvəlinə olan qalıq	4,137	2,294
Əlavələr	143	2,020
Dəyişikliklər	1,477	1,632
İl üzrə köhnəlmə xərci	(1,939)	(1,809)
İlin sonuna olan qalıq	<u>3,818</u>	<u>4,137</u>

16. DİGƏR AKTİVLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Maliyyə aktivləri:		
Vasitəçilərdən alınacaq vəsaitlər	22,059	35,005
Ödənilməkdə olan vəsaitlər	9,455	13,106
Overdraftlar üzrə alınacaq vəsaitlər	2,048	2,027
Müsadirə edilmiş girovların satışından daxilolmalar	1,770	1,125
Digər	1,383	1,632
Çıxılın: ehtimal olunan kredit zərərləri ehtiyatı	(3,499)	(2,942)
Cəmi digər maliyyə aktivləri	<u>33,216</u>	<u>49,953</u>
Qeyri-maliyyə aktivləri:		
Öncədən ödənilmiş xərclər	1,051	1,528
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satın alınması üzrə avans ödənişləri	578	96
Digər	230	391
Cəmi digər qeyri-maliyyə aktivləri	<u>1,859</u>	<u>2,015</u>
Cəmi digər aktivlər	<u>35,075</u>	<u>51,968</u>

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

Ehtimal olunan kredit zərərləri ehtiyatında hərəkətlərin təhlili aşağıdakı kimidir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İlin əvvəlinə qalıq	(2,942)	(2,942)
Ehtimal olunan kredit zərərləri üzrə tutulma	(557)	-
İlin sonuna qalıq	<u>(3,499)</u>	<u>(2,942)</u>

17. BANKLARA VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINA ÖDƏNİLƏCƏK VƏSƏİTLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Rezident maliyyə təşkilatları tərəfindən müddətli yerləşdirmələr	29,327	10,666
Loro hesablar və rezident maliyyə təşkilatları tərəfindən tələb depozitləri	<u>18,915</u>	<u>344</u>
Cəmi banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	<u>48,242</u>	<u>11,010</u>

31 dekabr 2024-cü il tarixinə qalıqları Qrupun kapitalının 10%-ni keçən 1 bank (31 dekabr 2023-cü il: 1 bank) olmuşdur. 31 dekabr 2024-cü il tarixinə bu qalığın ümumi dəyəri 15,114 min AZN (31 dekabr 2023-cü il: 10,666 min AZN) təşkil etmişdir.

31 dekabr 2024-cü il tarixinə banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlərə daxil olan hesablanmış faiz xərcləri 419 min AZN (31 dekabr 2023-cü il: 1 min AZN) təşkil etmişdir.

18. MÜŞTƏRİLƏRƏ ÖDƏNİLƏCƏK VƏSƏİTLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Loro hesablar və tələbli depozitlər		
- Pərakəndə	150,994	161,292
- Korporativ	<u>136,901</u>	<u>177,271</u>
Cəmi loro hesablar və tələbli depozitlər	<u>287,895</u>	<u>338,563</u>
Müddətli depozitlər		
- Pərakəndə	331,994	301,441
- Korporativ	<u>61,581</u>	<u>127,930</u>
Cəmi müddətli depozitlər	<u>393,575</u>	<u>429,371</u>
Cəmi müştərilərə ödəniləcək vəsaitlər	<u>681,470</u>	<u>767,934</u>

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Müştərilərə ödəniləcək vəsaitlər daxilində iqtisadi sektor konsentrasiyaları aşağıdakı kimidir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İqtisadi sektor üzrə təhlil/müştəri növü:		
Fiziki şəxslər	482,988	462,733
Ticarət və xidmətlər	134,160	202,695
İstehsal	26,351	18,284
Tikinti	11,416	9,332
Dövlət təşkilatları	8,424	38,248
Nəqliyyat və rabitə	5,380	6,688
Digər	12,751	29,954
Cəmi müştərilərə ödəniləcək vəsaitlər	681,470	767,934

Qrupun 31 dekabr 2024-cü il tarixinə ayrı-ayrılıqda qalığı kapitalının 10%-dən çox olan 2 müştərisi (31 dekabr 2023-cü il: 5 müştərisi) vardır. 31 dekabr 2024-cü il tarixinə bu qalıqların ümumi dəyəri 62,775 min AZN (31 dekabr 2023-cü il: 185,729 min AZN) təşkil etmişdir.

31 dekabr 2024-cü il tarixinə Qrup tərəfindən verilmiş kreditlər üzrə təminat kimi xidmət edən müştəri depozit qalıqları 31,948 min AZN (31 dekabr 2023-cü il: 52,441 min AZN) təşkil etmişdir.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə müvafiq olaraq 434,181 min AZN və 396,579 min AZN məbləğlərində müştəri hesablarına Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilmiş əmanətlər daxildir.

31 dekabr 2024-cü il tarixinə, müştərilərə ödəniləcək vəsaitlərə daxil olan hesablanmış faiz xərcləri 12,175 min AZN (31 dekabr 2023-cü il: 10,124 min AZN) təşkil etmişdir.

19. BORC ALINMIŞ VƏSAİTLƏR VƏ SUBORDİNASİYA BORCLARI

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Borc alınmış vəsaitlər		
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu	149,465	133,490
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu	71,476	61,005
Qara Dəniz Ticarət və İnkişaf Bankı	8,755	-
Naxçıvan İpoteka və Kredit Zəmanət Fondu	4,463	-
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi	3,550	7,128
Azərbaycan Respublikası Mərkəzi Bankı	-	1,058
Cəmi borc alınmış vəsaitlər	237,709	202,681
Subordinasiya borcları	14,590	6,062
Cəmi	252,299	208,743

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

İpoteka kreditlərinin 1-4% illik faiz dərəcəsi ilə ilkin və təkrar maliyyələşdirilməsi məqsədi ilə Bank 2 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə bağlamışdır. Qrup bu kreditləri müvafiq meyarlara cavab verən borcalanlara illik 8%-dən yuxarı olmayan faizlə kreditə verir. 31 dekabr 2024-cü il tarixinə Qrupun fonda 2053-cü ilin sentyabr ayına qədər ödənilməli olan 149,465 min AZN (31 dekabr 2023-cü il: 133,490 min AZN) borcu mövcuddur. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan olan borcla bağlı Qrupun yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu

Kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədi ilə Qrup, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində 26 noyabr 2009-cu il tarixində Sahibkarlığın İnkişafı Fondu ilə kredit müqaviləsi bağlamışdır. Həmin proqram çərçivəsində kredit vəsaitləri Qrupa 1.0% illik faiz dərəcəsi ilə verilir, Qrup isə həmin vəsaitləri müəyyən edilmiş tələblərə cavab verən borcalanlara illik faiz dərəcəsi 6.0%-8.0% faizdən yüksək olmayan faiz dərəcəsi ilə verir. 31 dekabr 2024-cü il tarixinə Qrupun 2032-ci ilin oktyabr ayına qədər ödənilməli olan 71,476 min AZN (31 dekabr 2023-cü il: 61,005 min AZN) borcu vardır. Sahibkarlığın İnkişafı Fondundan olan borcla bağlı Bankın yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Qara Dəniz Ticarət və İnkişaf Bankı

13 dekabr 2023-cü il tarixində Bank Azərbaycanda KOM-ların maliyyələşdirilməsinə dəstək məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə kredit müqaviləsi imzalamışdır. 31 dekabr 2024-cü il tarixinə Qrupun 2026-cı ilin oktyabr ayına qədər 12% dərəcəsi ilə ödənilməli olan 8,755 min AZN (31 dekabr 2023-cü il: sıfır) borcu vardır. Kredit yüksək təminatlıdır və 31 dekabr 2024-cü il tarixinə Qrupun iştirakçısı olduğu müəyyən maliyyə şərtlərinə tabe tutulur.

Naxçıvan İpoteka və Kredit Zəmanət Fondu

Qrup ipoteka kreditlərinin illik 2-4.5 % dərəcəsi ilə ilkin maliyyələşdirilməsi və yenidən maliyyələşdirilməsi üçün 29 aprel 2024-cü il tarixində Naxçıvan İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə imzalamışdır. Qrup bu vəsaitləri daha sonra illik 8%-dən yüksək olmayaraq müvafiq borcalanlara kredit verir. 31 dekabr 2024-cü il tarixinə Qrupun 2054-cü ilin dekabr ayına qədər ödənilməli olan 4,463 min AZN (31 dekabr 2023-cü il: sıfır) borcu vardır. Qrupun Naxçıvan İpoteka və Kredit Zəmanəti Fondundan borcla bağlı yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi

Qrup 24 may 2018-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə kənd təsərrüfatı investisiyalarının maliyyələşdirilməsi haqqında müqavilə imzalamışdır. Bu proqram çərçivəsində Qrupa illik faiz dərəcəsi 2.0% olan vəsaitlər ayrılır və Qrup bu vəsaitlərdən müəyyən meyarlara cavab verən borcalanlara faiz dərəcəsi 7.0%-dən artıq olmayan kreditlər verir. 31 dekabr 2024-cü il tarixinə Qrupun fonda 2028-ci ilin sentyabr ayına qədər ödəməli olduğu 3,550 min AZN (31 dekabr 2023-cü il: 7,128 min AZN) borcu vardır. Qrupun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən borcla bağlı yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondundan, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan, Naxçıvan İpoteka və Kredit Zəmanəti Fondundan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınan müddətli borc alınmış vəsaitlərin diskont dərəcəsini hesablayarkən Qrup bu öhdəlikləri digər kommersiya kreditləri bazarından ayrı nəzərdən keçirir, belə ki, bu kreditlər Azərbaycandakı bütün banklara eyni şərtlər, məqsədlər, müddətlərlə verilmiş və eyni risk dərəcəsinə malikdir.

31 dekabr 2024-cü il tarixinə borc alınmış vəsaitlərə daxil olan hesablanmış faiz xərcləri 783 min AZN (31 dekabr 2023-cü il: 501 min AZN) təşkil etmişdir.

Subordinasiya borcları

Subordinasiya borcları aşağıdakılar daxil olmaqla ABŞ dolları ilə ifadə olunan depozitlərdən təşkil edilmişdir:

- 31 dekabr 2024-cü il tarixinə əlaqəli tərəf “Meqa Sığorta” ASC tərəfindən yerləşdirilən 6,062 min AZN vəsait, 2024-cü ilin aprel ayında imzalanmış subordinasiya borc müqaviləsi əsasında illik faiz dərəcəsi 7% olmaqla, 2031-ci ilin aprel ayına qədər ödənilməlidir (31 dekabr 2023-cü il: 6,062 min AZN).
- 31 dekabr 2024-cü il tarixinə “Kapital Bank” ASC tərəfindən yerləşdirilən 8,528 min AZN vəsait 2024-cü ilin dekabr ayında imzalanmış subordinasiya borc müqaviləsi əsasında illik 7.5% olmaqla, 2031-ci ilin dekabr ayına qədər ödənilməlidir (31 dekabr 2023-cü il: sıfır).

Bank müflisləşdiyi təqdirdə, subordinasiya borcları Qrupun bütün digər öhdəlikləri tam həcmdə ödənildikdən sonra ödəniləcəkdir.

31 dekabr 2024-cü il tarixinə subordinasiya borclarına daxil olan hesablanmış faiz xərcləri 140 min AZN (31 dekabr 2023-cü il: 112 min AZN) təşkil etmişdir.

Borc alınmış vəsaitlər və subordinasiya borclarının hərəkətinin maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinə uyğunlaşdırılması:

	Borc alınmış vəsaitlər	Subordinasiya borcları	Cəmi
1 yanvar 2024-cü il tarixinə qalıq	202,681	6,062	208,743
Maliyyələşdirmə üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı dəyişikliklər			
Daxilolmalar	105,692	14,450	120,142
Vəsaitlərin qaytarılması	(70,946)	(5,950)	(76,896)
Cəmi	237,427	14,562	251,989
Digər dəyişikliklər			
Faiz xərci	6,330	451	6,781
Ödənilmiş faiz	(6,048)	(423)	(6,471)
31 dekabr 2024-cü il tarixinə qalıq	237,709	14,590	252,299

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Borc alınmış vəsaitlər	Subordinasiya borcları	Cəmi
1 yanvar 2023-cü il tarixinə qalıq	164,189	6,062	170,251
Maliyyələşdirmə üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı dəyişikliklər			
Daxilolmalar	128,019	-	128,019
Vəsaitlərin geri qaytarılması	(89,699)	-	(89,699)
Cəmi dəyişikliklər	202,509	6,062	208,571
Digər dəyişikliklər			
Faiz xərci	4,675	446	5,121
Ödənilmiş faiz	(4,503)	(446)	(4,949)
31 dekabr 2023-cü il tarixinə qalıq	202,681	6,062	208,743

20. BURAXILMIŞ BORC QİYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Yerli istiqrazlar	8,619	-
Cəmi	8,619	-

Buraxılmış borc qiymətli kağızları Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Qiymətli Kağızların Dövlət Reyestrində qeydiyyatata alınan istiqrazlardır. İstiqrazlar nominal dəyərdə buraxılmış, təminatlıdır və illik 9.5% dərəcəsi əsasında son ödəmə müddəti 2026-cı ilin may ayı nəzərdə tutulmuşdur. İstiqraz sahibləri son ödəmə tarixindən əvvəl əsas məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdirlər. İstiqrazların ikinci dərəcəli bazarda satışı və ya alışı ilə bağlı heç bir məhdudiyyət yoxdur.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə buraxılmış borc qiymətli kağızları üzrə ödəniləcək faiz xərcləri müvafiq olaraq 104 min AZN və sıfır təşkil etmişdir.

Buraxılmış borc qiymətli kağızlarının ilin əvvəlinə və sonuna olan məbləğləri ilə maliyyələşdirmə fəaliyyətlərindən əldə olunan müvafiq nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıdakı kimidir:

	Məbləğ
1 yanvar 2024-cü il	-
Pul vəsaitlərinin hərəkəti	
Daxilolmalar	9,943
Vəsaitlərin geri qaytarılması	(1,445)
Ödənilmiş faiz	(411)
Nağdsız dəyişikliklər	
Faiz xərci	532
31 dekabr 2024-cü il	8,619

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

21. İCARƏ ÖHDƏLİKLƏRİ

Qrup əsasən bir sıra ofis və ofis avadanlıqlarını icarəyə götürür. İcarələr adətən 1-5 il müddətinə, həmin tarix başa çatdıqdan sonra icarəni yeniləmək seçimi ilə həyata keçirilir. Bir sıra icarələr üzrə ödənişlər bazarda mövcud icarə qiymətlərinə uyğunlaşdırılması məqsədilə hər üç ildən bir yenidən müzakirə edilir.

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Cari icarə öhdəlikləri	1,918	2,465
Uzunmüddətli icarə öhdəlikləri	2,162	1,872
Cəmi icarə öhdəlikləri	4,080	4,337

31 dekabr 2024-cü il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Minimal icarə ödənişləri		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişləri	1,998	2,737	4,735
Maliyyə xərcləri	(80)	(575)	(655)
31 dekabr 2024-cü il tarixinə xalis cari dəyər	1,918	2,162	4,080

31 dekabr 2023-cü il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Minimal icarə ödənişləri		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişləri	1,880	3,138	5,018
Maliyyə xərcləri	(70)	(611)	(681)
31 dekabr 2023-cü il tarixinə xalis cari dəyər	1,810	2,527	4,337

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

İcarə öhdəlikləri üzrə ilin əvvəlinə və sonuna olan məbləğlərin maliyyə fəaliyyətlərindən əldə olunan müvafiq nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	Məbləğ
1 yanvar 2023-cü il	2,491
Pul vəsaitlərinin hərəkəti	
Vəsaitlərin geri qaytarılması	(1,806)
Ödənilmiş faiz	(258)
Nağdsız dəyişikliklər	
Faiz xərci	258
Əlavələr	2,020
Dəyişikliklər	1,632
31 dekabr 2023-cü il	4,337
Pul vəsaitlərinin hərəkəti	
Vəsaitlərin geri qaytarılması	(1,877)
Ödənilmiş faiz	(354)
Nağdsız dəyişikliklər	
Faiz xərci	354
Əlavələr	143
Dəyişikliklər	1,477
31 dekabr 2024-cü il	4,080

22. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Maliyyə öhdəlikləri:		
Ödənilməkdə olan vəsaitlər	8,834	9,414
Hesablanmış xərclər	2,028	679
Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödəniləcək vəsaitlər	229	171
Cəmi digər maliyyə öhdəlikləri	11,091	10,264
Qeyri-maliyyə öhdəlikləri		
Zəmanətlər üzrə ehtiyat	5,621	4,526
İşçilərə ödəniləcək vəsaitlər	4,562	4,112
Ödəniləcək vergilər	1,633	2,804
Dövlət Sosial Müdafiə Fonduna ödəniləcək vəsaitlər	1,403	1,553
Digər	233	102
Cəmi digər qeyri-maliyyə öhdəlikləri	13,452	13,097
Cəmi digər öhdəliklər	24,543	23,361

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

23. NİZAMNAMƏ KAPİTALI VƏ EHTİYATLAR

Buraxılmış kapital

31 dekabr 2024-cü il tarixinə təsdiq edilmiş, emissiya edilmiş və dövriyyədə olan nizamnamə kapitalı 4,992,611 (31 dekabr 2023-cü il: 4,992,611) adi səhmdən ibarətdir. Hər bir səhmin nominal dəyəri 20.44 AZN təşkil edir.

Adi səhmdarların vaxtaşırı elan edilən dividendləri almaq və Qrupun illik və ümumi yığıncaqlarında hər bir səhmə görə bir səs vermək hüququ vardır.

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Qrup tərəfindən hər bir səhm üzrə 1.94 AZN dividend olmaqla, 9,700 min AZN dəyərində dividend elan edilmiş və ödənilmişdir (31 dekabr 2023-cü il: 10,000 AZN, 2,00 AZN).

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə nizamnamə kapitalına 747 min AZN düzəliş daxil edilmişdir. Bu düzəliş 1993-cü ildən 1997-ci ilin sonunadək Azərbaycan Respublikasında baş vermiş hiperinflasiya səbəbindən nizamnamə kapitalının təkrar təqdim edilməsi ilə bağlıdır.

Binalar üçün yenidən qiymətləndirmə üzrə əlavə vəsaitlər

Binalar üçün yenidən qiymətləndirmə üzrə əlavə vəsaitlər aktivlərin tanınmasının dayandırılması və ya dəyərsizləşməsinə qədər binaların yenidən qiymətləndirilmiş ümumi müsbət dəyərini ehtiva edir.

Səhm üzrə mənfəət

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Adi səhmdarlara aid edilən xalis mənfəət (AZN'000)	10,611	6,212
31 dekabr tarixində başa çatmış il üzrə adi səhmlərin orta çəkili sayı (min səhm)	4,993	4,993
Səhm üzrə əsas və azaldılmış mənfəət (hər səhm üzrə AZN ilə)	<u>2.13</u>	<u>1.24</u>

24. SEQMENT ÜZRƏ TƏHLİL

Qrupun strateji struktur vahidi olan və hesabatı verilən aşağıda göstərilən iki seqmenti var. Strateji struktur vahidləri fərqli məhsullar və xidmətlər təklif edir və ayrı-ayrılıqda idarə olunur, belə ki, onlar müxtəlif texnologiya və marketinq strategiyaları tələb edir. Hər strateji struktur vahidində əsas əməliyyat qərarlarını verən funksiya daxili rəhbərlik hesabatlarını ən azı rüblük əsasla nəzərdən keçirir. Hesabat verilən seqmentlərin hər birində əməliyyatların icmalısı aşağıda təqdim olunur:

- pərakəndə bankçılıq – bura pərakəndə müştərilərin kreditləri, depozitləri və onlarla digər əməliyyatlar daxildir;
- korporativ bankçılıq – bura korporativ müştərilərin kreditləri, depozitləri və onlarla digər əməliyyatlar daxildir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Hər seqment üzrə fəaliyyət nəticələri haqqında məlumat aşağıda təqdim olunur. Fəaliyyət nəticələri qanunvericiliklə tələb olunan maliyyə məlumatına əsaslanan və baş icraçı direktor tərəfindən yoxlanılan daxili rəhbərlik hesabatlarında göstərildiyi kimi seqment üzrə mənfəət vergisindən əvvəlki mənfəətə əsaslanır. Seqment üzrə mənfəət fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilir, belə ki, rəhbərlik hesab edir ki, bu məlumat bu sahələrdə fəaliyyət göstərən digər seqmentlərlə müqayisədə müəyyən seqmentlərin nəticələrinin qiymətləndirilməsi üçün ən sabit məlumatdır.

Aktiv və öhdəliklərin seqment üzrə təhlili aşağıda təqdim olunur:

	31 dekabr 2024-cü il (audit olunmamış)	31 dekabr 2023-cü il (audit olunmamış)
AKTİVLƏR		
Korporativ bankçılıq	545,734	600,861
Pərakəndə bankçılıq	529,795	455,820
Digər	79,733	74,083
Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ	1,154,262	1,130,764
MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	(32,372)	(12,581)
MHBS-yə əsasən cəmi məbləğ	1,122,890	1,118,183
ÖHDƏLİKLƏR		
Korporativ bankçılıq	497,561	522,458
Pərakəndə bankçılıq	497,759	473,444
Digər	36,277	25,963
Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ	1,031,597	1,021,865
MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	(12,344)	(6,480)
MHBS-yə əsasən cəmi məbləğ	1,019,253	1,015,385

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə hesabat verilən əsas segmentlər üzrə məlumat:

	Pərakəndə bankçılıq (audit olunmamış)	Korporativ bankçılıq (audit olunmamış)	Həç bir segmentə aid edilməmiş (audit olunmamış)	Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ (audit olunmamış)	MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	MHBS-yə əsasən cəmi məbləğ (audit olunmamış)
Faiz gəliri	76,610	37,734	-	114,344	3,123	117,467
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	-	(6)	-	(6)	656	650
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	-	(92)	-	(92)	278	186
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	-	-	652	652	(557)	95
Haqq və komissiya gəliri	31,958	15,741	-	47,699	(8,722)	38,977
Xarici valyutada alqı-satqı üzrə xalis mənfəət	-	3,668	-	3,668	391	4,059
Xarici valyuta əməliyyatları üzrə xalis gəlir (zərər)	(5)	(3)	-	(8)	16	8
Digər əməliyyat gəliri	1,611	793	-	2,404	2,015	4,419
Gəlirlər	110,174	57,835	652	168,661	(2,800)	165,861
Faiz xərci	(30,950)	(12,719)	-	(43,669)	(714)	(44,383)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	(3,412)	(1,681)	-	(5,093)	(1,170)	(6,263)
Haqq və komissiya xərci	(30,459)	(12,517)	-	(42,976)	(1,525)	(44,501)
Satış üçün saxlanılan və digər aktivlər üzrə dəyərsizləşmə üzrə bərpa/(zərərlər)	-	-	-	-	(666)	(666)
Maliyyə zamanəti müqavilələri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	-	-	-	-	(1,095)	(1,095)
İşçi heyəti ilə bağlı xərclər	(34,952)	-	-	(34,952)	(1,710)	(36,662)
Digər ümumi və inzibati xərclər	(15,025)	(6,174)	-	(21,199)	2,597	(18,602)
Segment üzrə nəticə	(4,624)	24,744	652	20,772	(7,083)	13,689
Mənfəət vergisi xərci						3,078
Vergilərdən sonra xalis mənfəət						10,611

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə hesabat verilən əsas segmentlər üzrə məlumat:

	Pərakəndə bankçılıq (audit olunmamış)	Korporativ bankçılıq (audit olunmamış)	Həç bir segmentə aid edilməmiş (audit olunmamış)	Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ (audit olunmamış)	MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	MHBS-yə əsasən cəmi məbləğ (audit olunmamış)
Effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri	64,216	26,957	-	91,173	1,531	92,704
Haqq və komissiya gəliri	30,221	16,312	-	46,533	(7,722)	38,811
Xarici valyutada alqı-satqı üzrə xalis mənfəət	2,357	1,272	-	3,629	-	3,629
Xarici valyuta əməliyyatları üzrə xalis zərər	(4)	(2)	-	(6)	-	(6)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	(70)	(52)	-	(122)	-	(122)
Digər əməliyyat gəliri	-	-	2,078	2,078	-	2,078
Gəlirlər	96,720	44,487	2,078	143,285	(6,191)	137,094
Faiz xərci	(20,119)	(9,792)	-	(29,911)	(361)	(30,272)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	(2,354)	(1,271)	-	(3,625)	(4,060)	(7,685)
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin (tutulması)/bərpa	-	(4)	-	(4)	284	280
Haqq və komissiya xərci	(24,834)	(15,651)	-	(40,485)	(757)	(41,242)
Satış üçün saxlanılan aktivlərdə dəyərsizləşmə üzrə bərpa/(zərər)	-	-	786	786	855	1,641
Digər aktiv və öhdəliklərdə dəyərsizləşmə üzrə bərpa	-	-	(393)	(393)	(2,227)	(2,620)
İşçi heyəti ilə bağlı xərclər	(18,977)	(10,243)	-	(29,220)	-	(29,220)
Ümumi və inzibati xərclər	(12,501)	(6,748)	-	(19,249)	2,014	(17,235)
Segment üzrə nəticə	17,935	778	2,471	21,184	(10,443)	10,741
Mənfəət vergisi xərci	-	-	(5,469)	(5,469)	940	(4,529)
Vergilərdən sonra xalis mənfəət						6,212

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

25. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏÇİLİK VƏ DAXİLİ NƏZARƏT

Risklərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Qrup əməliyyatlarının əsas elementidir. Qrupun üzləşdiyi əsas risklər bazar riski, kredit riski və likvidlik riski ilə bağlıdır.

Korporativ idarəçilik sistemi

Qrup Azərbaycan Respublikasının qanunları əsasında açıq səhmdar cəmiyyəti kimi təsis olunmuşdur. Qrupun ali idarəedici orqanı illik və ya fəvqəladə iclasları çağırılan Səhmdarların Ümumi Yığıncağıdır. Səhmdarların Ümumi Yığıncağı Qrupun əməliyyatları barədə strateji qərarlar verir.

Səhmdarların Ümumi Yığıncağı Müşahidə Şurasını seçir. Müşahidə Şurası Qrupun əməliyyatlarına ümumi rəhbərlik səlahiyyətlərinə malikdir.

Azərbaycan qanunvericiliyi və Qrupun nizamnaməsi müstəsna olaraq, Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası tərəfindən təsdiq olunan qərarlar siyahısını müəyyən edir.

31 dekabr 2024-cü il tarixinə Müşahidə Şurasına aşağıdakı şəxslər daxildir:

- Zakir Nuriyev – Müşahidə Şurasının sədri;
- Rauf Əliyev – Müşahidə Şurasının üzvü;
- Rəhman Əliyev – Müşahidə Şurasının üzvü;
- Rəşad Abbasov – Müşahidə Şurasının üzvü;
- Zaur Baxşəliyev – Müşahidə Şurasının üzvü.

Qrupun ümumi fəaliyyəti Qrupun kollektiv icraedici orqanı tərəfindən idarə olunur. Səhmdarların Ümumi Yığıncağı İdarə Heyətini seçir. Qrupun icraedici orqanı Səhmdarların Ümumi Yığıncağının və Qrupun Müşahidə Şurasının verdiyi qərarların icrasına görə məsuliyyət daşıyır. Qrupun icraedici orqanı Qrupun Müşahidə Şurasına və Səhmdarların Ümumi Yığıncağına hesabat verir.

31 dekabr 2024-cü il tarixinə İdarə Heyətinə aşağıdakı şəxslər daxildir:

- Aydın Hüseynov – İdarə Heyətinin sədri;
- Orxan Gültəkin – İdarə Heyətinin sədrinin birinci müavini;
- Samir Rzayev – Baş maliyyə direktoru (CFO), İdarə Heyətinin üzvü;
- Ramil Nəsimov – Baş texniki direktor (CTO), İdarə Heyətinin üzvü;
- Natiq Novruzov – Baş risk direktoru (CRO), İdarə Heyətinin üzvü.

Daxili nəzarət siyasəti və prosedurları

Müşahidə Şurası və İdarə Heyəti Qrupda əməliyyatların həcminə və xarakterinə uyğun olan daxili nəzarət sistemlərinin işlənilib hazırlanması, icrası və saxlanmasına görə məsuliyyət daşıyır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Daxili nəzarət sistemlərinin məqsədi aşağıdakıları təmin etməkdir:

- Risklərin düzgün və hərtərəfli qiymətləndirilməsi və idarə olunması;
- Düzgün biznes, mühasibatlıq və maliyyə hesabatı funksiyaları, o cümlədən əməliyyatların düzgün təsdiqi, emalı və qeydə alınması;
- Mühasibatlıq qeydlərinin, rəhbərlik məlumatının, normativ hesabatların tamlığı, dəqiqliyi və vaxtında hazırlanması;
- IT sistemlərinin etibarlılığı, məlumatlar və sistemlərin bütövlüyü və mühafizəsi;
- Saxtakar və ya qeyri-qanuni hərəkətlərin, o cümlədən aktivlərin mənimsənilməsinin aradan qaldırılması;
- Qanun və qaydaların tələblərinə uyğunluq.

Rəhbərlik risklərin aşkarlanması və qiymətləndirilməsi, nəzarət sistemlərinin yaradılması və onların səmərəliliyinin yoxlanılmasına görə məsuliyyət daşıyır. Rəhbərlik Qrupun daxili nəzarət sistemlərinin səmərəliliyinə nəzarət edir və mütəmadi olaraq əlavə nəzarət sistemləri tətbiq edir, yaxud zəruri hesab olunduqda, mövcud nəzarət sistemlərinə düzəlişlər edir.

Qrup, səmərəli əməliyyatları və müvafiq hüquqi və normativ tələblərlə uyğunluğu, o cümlədən aşağıdakıları təmin etmək məqsədilə standartlar, siyasətlər və prosedurlar sistemi işləyib hazırlanmışdır:

- vəzifələrin düzgün bölünməsi, o cümlədən əməliyyatların müstəqil təsdiqi tələbləri;
- əməliyyatların qeydə alınması, üzləşdirilməsi və onlara nəzarət tələbləri;
- normativ və digər hüquqi tələblərə uyğunluq;
- nəzarət sistemləri və prosedurların sənədləşdirilməsi;
- qarşıya çıxan əməliyyat risklərinin mütəmadi qiymətləndirilməsi, müəyyən edilmiş riskləri aradan qaldırmaq üçün nəzarət sistemləri və prosedurlarının adekvatlıq tələbləri;
- əməliyyat zərərləri üzrə hesabat tələbləri və təklif olunan bərpa planı;
- şərtlilik planlarının işlənilib hazırlanması;
- təlim və peşəkar inkişaf;
- etika və biznes standartları; və
- risklərin azaldılması, o cümlədən səmərəli olduqda, sığorta.

Ölçüsündən və mürəkkəbliyindən asılı olaraq, əməliyyatların təsdiqi üçün tələblər iyerarxiyası mövcuddur. Əməliyyatların böyük bir hissəsi avtomatlaşdırılmışdır və Qrup avtomatlaşdırılmış nəzarət sistemindən istifadə edir.

Qrupun daxili nəzarət sistemi aşağıdakı şəxslərdən ibarətdir:

- Müşahidə Şurası və onun komitələri;
- Baş icraedici direktor və İdarə Heyəti;
- Baş mühasib;
- Risklərin idarə edilməsi funksiyası;
- Təhlükəsizlik funksiyası, o cümlədən IT təhlükəsizlik;
- İnsan resursları funksiyası;
- Daxili audit xidməti;
- Müəyyən edilmiş standartlar, siyasətlər və prosedurlara uyğunluq üzrə məsul olan digər əməkdaşlar, bölmə və funksiyalar, o cümlədən:

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- Filialların və biznes bölmələrinin rəhbərləri;
- Biznes proseslərinin menecerləri;
- Çirkli pulların yuyulmasına qarşı tələblərə uyğunluq üzrə məsul bölmə;
- Hüquqşünas – hüquqi və normativ tələblərə uyğunluq üzrə məsul olan əməkdaş;
- Nəzarət öhdəliklərinə malik digər əməkdaşlar.

Daxili Audit Funksiyasının əsas vəzifələrinə daxildir:

- Bütövlükdə daxili nəzarət sisteminin auditi və səmərəliliyinin qiymətləndirilməsi, əsas rəhbərlik strukturlarının qərarlarının icrası;
- Bank risklərinin və kredit təşkilatında daxili sənədlərlə tənzimlənən risklərin idarə edilməsi prosedurlarının qiymətləndirilmə metodologiyasının səmərəliliyinin auditi (bank əməliyyatları və tranzaksiyaları üçün, bank risklərinin idarə olunması metodları, proqramlar, qaydalar və prosedurlar);
- Avtomatlaşdırılmış informasiya sistemləri üzərindən daxili nəzarət sisteminin etibarlılığının auditi;
- Mühasibatlıq və hesabat funksiyasının ədalətliliyi, tamlığı və vaxtında icrasının, maliyyə məlumatının toplanması və təqdim olunmasının etibarlılığının (o cümlədən, etibarlılığı, tamlığı və obyektivliyi) auditi və sınaqdan keçirilməsi;
- Kredit təşkilatının əmlakının təhlükəsiz saxlanmasına tətbiq oluna bilən üsulların auditi;
- İqtisadi əsaslılığın, əməliyyatların və digər sövdələşmələrin səmərəliliyinin qiymətləndirilməsi;
- Daxili nəzarət prosesləri və prosedurlarının auditi;
- Risk Departamentinin auditi.

Qrupun standartlarına uyğunluq Daxili Audit Funksiyası tərəfindən həyata keçirilən mütəmadi yoxlamalar proqramı ilə dəstəklənir. Daxili Audit funksiyası rəhbərlikdən ayrılır və birbaşa Audit Komitəsinə və Müşahidə Şurasına hesabat verir. Daxili Audit yoxlamalarının nəticələri müvafiq biznes prosesi menecerləri ilə müzakirə olunur, yekunlar isə Audit Komitəsinə və Müşahidə Şurasına və Qrupun yuxarı səviyyəli rəhbərliyinə təqdim olunur.

Rəhbərlik hesab edir ki, Qrup risklərin idarə edilməsi və daxili nəzarət sistemləri, o cümlədən Daxili audit funksiyası ilə bağlı ARMB-nin tələblərinə cavab verir və risklərin idarə edilməsi və daxili nəzarət sistemləri əməliyyatların həcmi, xarakteri və mürəkkəbliyinə müvafiqdir.

Risklərin idarə edilməsi siyasəti və prosedurları

Risklərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Qrup əməliyyatlarının əsas elementidir. Qrupun üzləşdiyi əsas risklər bazar riski, kredit riski, likvidlik riski və əməliyyat, hüquqi və nüfuz riskləri ilə bağlıdır.

Risklərin idarə edilməsi siyasətləri Qrupun qarşılaşdığı riskləri müəyyən, təhlil və idarə etmək, müvafiq risk məhdudiyyətləri və nəzarətini təşkil etmək, davamlı olaraq riskin səviyyəsinə nəzarət etmək və məhdudiyyətlərə əməl etmək məqsədi daşıyır. Risklərin idarə edilməsi siyasətləri və prosedurları bazar şərtlərində, təklif edilən məhsul və xidmətlərdə, inkişaf etməkdə olan ən yaxşı təcrübədə baş verən dəyişiklikləri əks etdirmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.

Müşahidə Şurası risklərin idarə edilməsi çərçivəsində nəzarətə, əsas risklərin idarə edilməsinə nəzarətə, risklərin idarə edilməsi siyasətlərinə, o cümlədən, böyük xərclərin əhəmiyyətli dərəcədə təsdiqinə görə məsuliyyət daşıyır.

İdarə Heyəti risklərin azaldılması üzrə tədbirlərin monitorinqi və həyata keçirilməsinə, Qrupun yaradılmış risk parametrləri daxilində əməliyyatların keçirilməsində əminliyin təmin edilməsinə görə məsuliyyət daşıyır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Risk Departamentinin Sədri bütövlükdə risklərin idarə edilməsi və funksiyalara əməl olunması, maliyyə və qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi və hesabatın verilməsi üçün ümumi prinsip və metodların həyata keçirilməsinə əmin olmağa görə məsuliyyət daşıyır. O, birbaşa İdarə Heyətinin Sədrinin Müavininə hesabat verir.

Qrupun İdarə Heyəti Qrupun ARMB-nin müəyyən etdiyi risk hədlərinə və kapital adekvatlığı əmsallarına riayət etməsinə nəzarət üçün məsuliyyət daşıyır. Qrupun risklərin idarə edilməsi prosedurlarının effektivliyinə və onların ardıcıl tətbiqinə nəzarət məqsədilə, Qrupun İdarə Heyəti dövrü əsaslarla Daxili Audit Funksiyasının və Risk Departamentinin hazırladığı hesabatları əldə edir, bu hesabatların məzmununu müzakirə edir və təklif edilən təshihedici tədbirləri nəzərdən keçirir.

Həm portfel, həm əməliyyat səviyyəsindəki kredit, bazar və likvidlik risklərinin idarə edilməsi və nəzarəti Kredit Komitəsi və Aktivlərin və Öhdəliklərin İdarə Olunması Komitəsi (AÖİK) vasitəsilə icra olunur.

Həm xarici, həm daxili risk amilləri təşkilatın bütün səviyyələrində və sahələrində müəyyən edilərək idarə olunur və tənzimlənir. Risk amillərinin tam spektrinin və cari risklərin tənzimlənməsi prosedurlarının təminat səviyyəsində müəyyən edilməsinə xüsusi diqqət yetirilir. Kredit və bazar risklərinin standart təhlili ilə yanaşı, Risk Departamenti əməliyyat şöbələri ilə dövrü görüşləri keçirməklə və onların ixtisas sahələri üzrə ekspert rəylərini əldə etməklə maliyyə və qeyri-maliyyə risklərinin monitorinqini aparır.

Bazar riski

Bazar riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətlərinin bazar qiymətlərində baş verən dəyişikliklər səbəbindən tərəddüd edəcəyi riskdir. Bazar riski valyuta riskindən, faiz dərəcəsi riskindən və digər qiymət risklərindən ibarətdir. Bazar riski bazar qiymətlərində və xarici valyuta məzənnələrində ümumi və spesifik xarakterli dəyişikliklərin və bazar qiymətlərinin dəyişkənlik səviyyəsində dəyişikliklərin təsirinə məruz qalan faiz dərəcələrində və səhm maliyyə alətlərində açıq mövqelərlə əlaqədar yaranır.

Bazar risklərinin idarə edilməsi müəyyən parametrlər çərçivəsində bazar risklərinin idarə edilməsi və tənzimlənməsi və eyni zamanda, gəlirliliyin risklərə nisbətinin optimallaşdırılması məqsədinə xidmət edir.

Bazar riskləri üzrə ümumi səlahiyyət İdarə Heyəti sədrinin rəhbərlik etdiyi AÖİK-ya aiddir. Bazar riski üzrə limitlər AÖİK tərəfindən Risk Departamentinin tövsiyələrinə əsasən təsdiq olunur.

Qrup bazar riskini maliyyə alətləri ilə, faiz dərəcələrin ödəniş müddətləri ilə, valyuta mövqeləri ilə və itkilər üzrə limitlərlə münasibətdə açıq mövqe limitlərini təyin etməklə tənzimləyir. Müşahidə Şurası qeyd edilən göstəricilərin mütəmadi monitorinqini və yoxlamalarını aparır.

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin ədalətli dəyərində və ya gələcək pul vəsaitlərinin hərəkətinə bazar faiz dərəcələrində dəyişikliklər nəticəsində dəyişəcəyi riskdir. Qrup, bazar faiz dərəcələrinin səviyyələrində dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin axını təsirinə məruz qalır. Faiz marjaları bu cür dəyişikliklər nəticəsində yüksələ bilər, lakin eyni zamanda, gözlənilməyən dəyişikliklər baş verdikdə azala, yaxud itkilərə gətirib çıxara bilər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Faiz dərəcəsində fərqlərin təhlili

Faiz dərəcəsi riski, əsasən, faiz dərəcələri arasında fərqlərə nəzarət etməklə tənzimlənir. Aşağıdakı cədvəldə əsas maliyyə alətləri üzrə faiz dərəcələri arasında fərqlər təqdim olunur:

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Faizsiz	Balans dəyəri
31 dekabr 2024-cü il							
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	10,000	-	-	-	-	58,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	97	-	883	11,600	8,500	39,066	60,146
İnvestisiya qiymətli kağızları	8,983	39,148	35,365	31,118	-	606	115,220
Müştərilərə verilmiş kreditlər	67,735	60,455	250,529	320,637	125,297	-	824,653
Digər maliyyə aktivləri	-	-	-	-	-	33,216	33,216
Cəmi maliyyə aktivləri	86,815	99,603	286,777	363,355	133,797	131,880	1,102,227
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	15,385	935	250	1,800	14,450	15,422	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	70,937	39,311	181,640	97,071	4,616	287,895	681,470
Borc alınmış vəsaitlər	463	944	9,482	73,660	153,160	-	237,709
Buraxılmış borc qiymətli kağızları	-	104	-	8,515	-	-	8,619
Subordinasiya borcları	140	-	-	-	14,450	-	14,590
İcarə öhdəliyi	187	367	1,364	1,997	165	-	4,080
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	11,091	11,091
Cəmi maliyyə öhdəlikləri	87,112	41,661	192,736	183,043	186,841	314,408	1,005,801
Likvidlik boşluğu	(297)	57,942	94,041	180,312	(53,044)	(182,528)	96,426

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Faizsiz	Balans dəyəri
31 dekabr 2023-cü il							
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	138,739	-	-	-	-	61,079	199,818
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	3,003	4,692	6,023	4,315	-	32,892	50,925
İnvestisiya qiymətli kağızları	3,091	9,901	56,150	29,658	-	642	99,442
Müştərilərə verilmiş kreditlər	25,955	62,443	188,703	290,046	131,148	-	698,295
Digər maliyyə aktivləri	-	-	-	-	-	49,953	49,953
Cəmi maliyyə aktivləri	170,788	77,036	250,876	324,019	131,148	144,566	1,098,433
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	-	-	3,740	6,800	-	470	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	19,921	25,602	298,894	59,185	4,714	359,618	767,934
Subordinasiya borcları	112	-	5,950	-	-	-	6,062
Borc alınmış vəsaitlər	516	47	5,236	61,278	135,604	-	202,681
İcarə öhdəliyi	206	412	1,847	1,594	278	-	4,337
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	11,138	11,138
Cəmi maliyyə öhdəlikləri	20,755	26,061	315,667	128,857	140,596	371,226	1,003,162
Likvidlik boşluğu	150,033	50,975	(64,791)	195,162	(9,448)	(226,660)	95,271

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Faiz dərəcələri arasında fərqlər əsasən ödəniş müddəti müvafiq ödəniş tarixində bitən faiz yaranan öhdəliklərin eyni və ya daha aşağı faiz dərəcələrinə malik öhdəliklərlə təkrar maliyyələşdirilməsi vasitəsilə aradan qaldırılır.

Orta effektiv faiz dərəcələri

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə faiz yaranan aktivlər və öhdəliklər üzrə orta effektiv faiz dərəcələri təqdim olunur. Bu faiz dərəcələri gəlirlilik səviyyələrinin həmin aktivlərin və öhdəliklərin ödəniş müddətinə nisbətinin təxminidir.

	2024-cü il			2023-cü il		
	Orta effektiv faiz dərəcəsi, %			Orta effektiv faiz dərəcəsi, %		
	AZN	ABŞ dolları	Avro	AZN	ABŞ dolları	Avro
Faiz yaranan aktivlər						
Pul vəsaitləri və onların ekvivalentləri	6.25%	-	-	6.92%	0.29%	-
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	15.35%	6.73%	2.60%	10.35%	3.05%	4.54%
İnvestisiya qiymətli kağızları	7.95%	4.57%	-	8.14%	4.47%	-
Müştərilərə verilmiş kreditlər	13.18%	6.02%	6.32%	13.46%	5.18%	4.09%
Faiz yaranan öhdəliklər						
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	5.73%	1.48%	-	-	3.65%	-
Müştərilərə ödəniləcək vəsaitlər	10.02%	3.01%	1.87%	9.34%	0.37%	1.51%
Borc alınmış vəsaitlər	2.25%	-	-	2.52%	-	-
Buraxılmış borc qiymətli kağızları	9.50%	-	-	-	-	-
İcarə öhdəliyi	7.25%	-	-	8.70%	-	-
Subordinasiya borcları	-	7.29%	-	-	7.50%	-

Faiz dərəcəsi həssaslığının təhlili

Faiz dərəcələri boşluğunun təhlilinə əsaslanan faiz riskinin idarə edilməsi maliyyə aktivlərinin və öhdəliklərinin həssaslığının monitorinqi ilə həyata keçirilir. Xalis mənfəət və ya zərər və kapitalın (vergilər çıxılmaqla) faiz dərəcələrində dəyişikliklərə (qiymətlərin dəyişməsi riski) həssaslığının təhlili aşağıdakı cədvəldə təqdim olunur. Bu təhlil 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə mövcud olan bütün gəlir əyrilərində və faiz yaranan aktiv və öhdəlik bəndlərində 100 baza nöqtəsi (bn) simmetrik enmə və ya qalxmada ibarət sadələşdirilmiş ssenariyə əsaslanır:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
100 bn paralel enmə	(964)	(961)
100 bn paralel qalxma	964	961

Valyuta riski

Qrupun bir neçə xarici valyutada ifadə edilmiş aktivləri və öhdəlikləri vardır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Valyuta riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətinin xarici valyutaların məzənnələrindəki dəyişikliklərin nəticəsində tərəddüd etməsi riskidir. Baxmayaraq ki, Qrup öz valyuta riskinin hedcləşdirməsi tədbirlərini görür, MHBS Mühəsibat Uçotu Standartlarına əsasən belə tədbirlər hedcinq əməliyyatları kimi qəbul edilmir.

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	48,990	13,289	6,556	157	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	32,391	26,869	886	-	60,146
İnvestisiya qiymətli kağızları	50,940	64,280	-	-	115,220
Müştərilərə verilmiş kreditlər	788,296	35,346	1,011	-	824,653
Digər maliyyə aktivləri	23,945	8,790	182	299	33,216
Cəmi maliyyə aktivləri	944,562	148,574	8,635	456	1,102,227
Derivativlər	11,904	5,100	-	-	17,004
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,562	16,668	12	-	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	553,787	118,658	8,664	361	681,470
Borc alınmış vəsaitlər	237,709	-	-	-	237,709
Buraxılmış borc qiymətli kağızları	8,619	-	-	-	8,619
Subordinasiya borcları	-	14,590	-	-	14,590
İcarə öhdəliyi	4,080	-	-	-	4,080
Digər maliyyə öhdəlikləri	8,643	2,430	18	-	11,091
Cəmi maliyyə öhdəlikləri	844,400	152,346	8,694	361	1,005,801
Derivativlər	5,100	11,904	-	-	17,004
Xalis mövqe	106,966	(10,576)	(59)	95	96,426

Qrup yuxarıdakı cədvəl əsasında normativ valyuta mövqeyinə əməl etmə məqsədləri üçün hesabat verməli deyil, əvəzində prudensial rəqəmlər əsasında valyuta mövqeyi barədə tənzimləyiciyə hesabat verilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2023-cü il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	166,417	28,445	4,314	642	199,818
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	29,342	16,856	4,727	-	50,925
İnvestisiya qiymətli kağızları	42,024	57,418	-	-	99,442
Müştərilərə verilmiş kreditlər	630,179	68,094	22	-	698,295
Digər maliyyə aktivləri	40,478	8,790	160	525	49,953
Cəmi maliyyə aktivləri	908,440	179,603	9,223	1,167	1,098,433
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	289	10,721	-	-	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	599,339	158,687	9,156	752	767,934
Borc alınmış vəsaitlər	202,681	-	-	-	202,681
Subordinasiya borcları	-	6,062	-	-	6,062
İcarə öhdəliyi	4,337	-	-	-	4,337
Digər maliyyə öhdəlikləri	7,569	2,179	451	65	10,264
Cəmi maliyyə öhdəlikləri	814,215	177,649	9,607	817	1,002,288
Xalis mövqe	94,225	1,954	(384)	350	96,145

Manatın qeyd edilən valyutalara qarşı 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə zəifləməsi nəticəsində kapital və mənfəət və ya zərər aşağıda göstərilən məbləğlər qədər (azala)/arta bilərdi. Təhlil vergilər çıxılmaqla təqdim olunur və Qrup hesabat dövrünün sonunda mümkün olduqlarını ehtimal etdiyi xarici valyuta məzənnələrinin dəyişikliklərinə əsaslanır. Təhlildə bütün digər parametrlərin, xüsusilə də, faiz dərəcələrinin, dəyişməz qalması fərz olunur.

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
ABŞ dollarının AZN-ə nəzərən 30% bahalaşması	(2,538)	469
Avronun AZN-ə nəzərən 30% bahalaşması	(14)	(92)

Manatın qeyd edilən valyutalara qarşı 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə möhkəmlənməsi, bütün digər parametrlərin eyni saxlanılması şərti ilə, həmin valyutalara eyni həcmli, lakin əks istiqamətli təsir edəcəkdə.

Kredit riski

Kredit riski müştəri və ya maliyyə aləti üzrə tərəf müqabili müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Qrupun maliyyə zərərinə uğrayacağı riskidir. Qrupun kredit risklərinin tənzimlənməsi üçün siyasət və prosedurları vardır (həm uçota alınmış maliyyə aktivləri, həm də uçota alınmamış müqavilə öhdəlikləri üçün); o cümlədən, portfel cəmləşmələrinin məhdudlaşdırılması üzrə qaydalar və kredit riskinə fəal surətdə nəzarət edən Kredit Komitəsinin yaradılması barədə qaydalar daxildir. Kredit siyasəti İdarə Heyəti tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Kredit siyasəti aşağıdakıları müəyyən edir:

- kredit ərizələrinin baxılması və təsdiqlənməsi prosedurları;
- borcalanların (korporativ və fərdi) kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- kontragentlərin, emitentlərin və sığorta şirkətlərinin kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- girovun qiymətləndirilməsi metodikası;
- kreditlərin sənədləşməsinə dair tələblər;
- kreditlərin və digər kredit risklərinin mütəmadi monitorinqi üzrə prosedurlar.

Korporativ kredit ərizələri müvafiq müştəri rəhbərliyi tərəfindən yazılır və sonra korporativ kredit portfeli üzrə məsuliyyət daşıyan Kredit Departamentinə ötürülür. Hesabatların təhlili müştərinin biznes və maliyyə fəaliyyətini nəzərə alan strukturlaşmış təhlilə əsaslanır. Kredit ərizəsi və hesabata müstəqil olaraq Risk Departamenti tərəfindən baxılır və kredit siyasətinin tələblərinə uyğun olması təsdiqi üzrə ikinci rəy verilir. Kredit Komitəsi, Kredit Departamenti və Risk Departamenti tərəfindən təqdim edilmiş kredit ərizələrinə baxır. Fərdi əməliyyatlar, ehtimal olunan Kredit Komitəsinin yekun təsdiqindən və xüsusi risklərdən asılı olaraq həmçinin Hüquq, Mühəsibətlik və Vergi Departamentləri tərəfindən də baxılır.

Qrup davamlı olaraq fərdi kredit risklərinin fəaliyyətinə nəzarət edir və müntəzəm olaraq müştərilərin ödəmə qabiliyyətini yenidən müəyyənləşdirir. Yenidən baxış borcalan tərəfindən təqdim edilmiş və ya Qrup tərəfindən əldə edilmiş müştərinin ən son maliyyə hesabatları və digər məlumatlara əsaslanır. Fərdi Kredit Departamenti tərəfindən fərdi kredit ərizələrinə baxılır. Fərdi müştəri təhlilindən əlavə, kredit portfeli Risk Departamenti tərəfindən kredit konsentrasiyası və bazar risklərinə uyğun olaraq müəyyən edilir.

Fiziki şəxs olan müştəri təhlilindən başqa kredit portfeli kredit konsentrasiyası və bazar riskləri ilə bağlı olaraq Risk Departamenti tərəfindən qiymətləndirilir.

Kredit riskinin maksimal dərəcəsi, bir qayda olaraq, maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin qalıq dəyərində və uçota alınmamış müqavilə öhdəliklərinin məbləğlərində əks olunur. Potensial kredit riskinin azaldılması məqsədi ilə aktivlərin və öhdəliklərin mümkün qarşılıqlı əvəzləşdirilməsi effekti əhəmiyyətli xarakter daşıyır.

Hesabat tarixinə maliyyə aktivləri üzrə maksimal kredit riski aşağıdakı cədvəldə təqdim olunur.

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR		
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri çıxılmaqla)	32,268	160,395
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	50,925
İnvestisiya qiymətli kağızları (kapital qiymətli kağızları çıxılmaqla)	114,614	99,040
Müştərilərə verilmiş kreditlər	824,653	698,295
Digər maliyyə aktivləri	33,216	49,953
Cəmi maksimal kredit riski	1,064,897	1,058,608

Müştərilərə verilmiş kreditlər üzrə girovların təhlili və müştərilərə verilmiş kreditlərlə əlaqədar kredit riskinin konsentrasiyasının təhlili 13 saylı Qeyddə təqdim olunmuşdur.

Hesabat tarixinə tanınmamış müqavilə öhdəliklərindən maksimum kredit riski 25 saylı Qeyddə təqdim olunmuşdur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilməyi halda, min Azərbaycan Manatı ilə)

Kredit riski – Ehtimal olunan kredit zərərlərindən qaynaqlanan məbləğlər

Dəyərsizləşmənin hesablanması istifadə olunan məlumatlar, fərziyyələr və üsullar

Uçot siyasəti üçün 3 saylı Qeydə baxın.

Kredit riskində əhəmiyyətli artım

İlkin tanınmadan sonra maliyyə aləti üzrə defolt riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən edərkən Qrup əlavə xərc və ya səy tələb etməyən əsaslı və dəstəkləyici məlumatı nəzərdən keçirir. Bura kəmiyyət və keyfiyyət məlumatı, Qrupun keçmiş təcrübəsi, kredit qiymətləndirməsinə əsaslanan təhlil və gələcək yönümlü məlumatlar daxildir.

Qiymətləndirmənin məqsədi aşağıdakıları müqayisə etməklə kredit riskində əhəmiyyətli artımın baş verib-vermədiyini müəyyən etməkdir:

- hesabat tarixində qalan dövr üçün defolt ehtimalı; və
- kredit riskinə məruz qalan məbləğin ilkin tanınması zamanı müəyyən edilmiş və hazırkı tarixə qalan dövr üçün hesablanmış defolt ehtimalı (vaxtından əvvəl ödənişə dair gözləntilərdə dəyişikliklərə uyğun düzəliş edilməklə).

Qrup kredit riskində əhəmiyyətli artımın olub-olmadığını müəyyən etmək üçün üç meyardan istifadə edir:

- defolt ehtimalında dəyişikliyə əsasən kəmiyyət testi;
- keyfiyyət göstəriciləri; və
- ödəniş tarixindən sonra 30 gün gecikmə.

Kreditlər üzrə risk səviyyələri

Qrup riskə məruz qalan hər məbləği defolt riskinin göstəricisi olan müxtəlif məlumatlara və keçmiş kredit təcrübəsinə əsaslanmaqla kredit riski səviyyəsinə aid edir. Kredit riski səviyyələri defolt riskinin göstəricisi olan kəmiyyət və keyfiyyət amillərindən istifadə etməklə müəyyən edilir. Bu amillər riskə məruz qalan məbləğin təbiətindən və borcalanın növündən asılı olaraq dəyişir.

Defolt ehtimalının müddət strukturunun yaradılması

Kredit riski səviyyələri riskə məruz qalan məbləğlərin defolt ehtimalının müddət strukturunun müəyyən edilməsində başlıca amildir. Qrup kredit riski haqqında ödəniş və defolt məlumatını yurisdiksiya, bölgə, xidmət və borcalanın növü, eləcə də kredit riski dərəcəsinə əsasən toplayır. Bəzi portfəllərdə kredit bürosundan satın alınmış məlumat da istifadə edilir.

Qrup toplanılan məlumatı təhlil etmək üçün statistik modellərdən istifadə edir və kredit riskinə məruz qalmanın qalan dövr üçün defolt ehtimalını və zamanla bunların necə dəyişəcəyinin gözlənildiyini hesablayır.

Kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığının müəyyən edilməsi

Qrup hər hesabat dövründə kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirir. Kredit riskində artımın əhəmiyyətli olub-olmadığının müəyyən edilməsi maliyyə alətinin xarakteristikalarından, borcalandan və coğrafi regiondan asılıdır. Əhəmiyyətli sayılan amillər kredit növündən, xüsusilə də müştərinin korporativ və ya fərdi olmasından asılı olaraq dəyişir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilməyi halda, min Azərbaycan Manatı ilə)

Ümumi göstərici kimi, aşağıdakı hallarda Qrupun kəmiyyət meyarına əsasən konkret kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmış hesab olunur:

- bütün borcalanlar üçün müqavilə üzrə ödənişlər 30 gündən çox gecikdikdə.

Kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artdığı qənaətinə gəlmək üçün keyfiyyət amillərinə də əsaslanmaq olar. Bu keyfiyyət amillərinin Qrupun mütəmadi aparılan kəmiyyət təhlillərində tam əksini tapmayan kredit riskinin idarə edilməsi prosesləri ilə bağlılığı olur. Bu nəzarət siyahısına düşmüş yerləşdirmələr kimi yüksək risk meyarlarına cavab verən məbləğlərə aiddir. Belə keyfiyyət meyarları mütəxəssis mühakiməsinə, müvafiq tarixi təcrübəyə əsaslanır və aşağıdakı şəkildə açıqlanır:

- kollektiv qiymətləndirilən istehlak və ipoteka kreditləri üçün: Qrup müəyyən bir sektorda əhəmiyyətli enişin baş verdiyini öyrəndikdə və biznesin bağlanacağını və ya sektorda fəaliyyətin əhəmiyyətli dərəcədə azalacağını gözlədikdə.

İlkin tanınma ilə müqayisədə artıq kredit riskində əhəmiyyətli artımın olmadığına dair sübut olarsa, alət üzrə zərər ehtiyatı yenidən 12 aylıq ehtimal olunan kredit zərəri kimi ölçülür. Kredit riskinin artımı üzrə bəzi keyfiyyət göstəriciləri (məsələn, nəzərdən keçirilmiş kredit şərtlərinə əməl etməmək) göstərici özü yox olduqdan sonra artan defolt riski üçün səciyyəvi ola bilər. Belə olduqda Qrup sınaq müddəti təyin edir. Bu müddət ərzində maliyyə aktivləri kredit riskinin əhəmiyyətli dərəcədə azalmasına dair müsbət nəticələr göstərməlidir. Sınaq müddətində maliyyə alətlərinin bərpası və 1-ci Mərhələyə keçirilməsi üçün meyarlar aşağıdakılardır:

- kredit üzrə bütün ödənişlərin ödəmə qrafikinə uyğun və ya 30 gündən çox gecikməməklə edilməsi;
- əvvəllər gecikmə statusundan başqa məlumatlara əsasən 2-ci Mərhələyə təsnif edilmiş və kredit riskinin əhəmiyyətli dərəcədə artmasına dair heç bir sübut qalmayan bütün kreditlər.

Maliyyə alətlərinin bərpası və 2-ci Mərhələyə keçməsi üçün sınaq meyarları aşağıdakılardır:

- kreditin 3-cü Mərhələyə təsnif edilməsindən sonra 6 aylıq bərpa müddətinin keçməsi, yəni hesabat tarixindən əvvəlki son 6 ay ərzində yenidən strukturlaşdırma və ya 90 gündən çox gecikmənin olmaması (3-cü Mərhələdən 2-ci Mərhələyə keçid).

Qrup kredit riskində əhəmiyyətli artımları müəyyən etmək üçün istifadə etdiyi meyarların effektivliyini müntəzəm yoxlayaraq:

- meyarların məbləğ üzrə defolt baş verməzdən əvvəl kredit riskində əhəmiyyətli artımı müəyyən edə bildiyini;
- kredit riskində əhəmiyyətli artımın müəyyən edilməsi ilə defoltun yaranması arasında ortalama müddətin ağlabatan olduğunu;
- riskə məruz qalan məbləğin ümumən 12 aylıq ehtimal olunan kredit zərərinin ölçməsindən kredit üzrə dəyərsizləşməyə birbaşa keçmədiyini; və
- 12 aylıq ehtimal olunan kredit zərərləri (1-ci Mərhələ) ilə bütün müddət üçün ehtimal olunan kredit zərərləri (2-ci Mərhələ) arasında keçid nəticəsində gözlənilməz qeyri-sabitliyin olmadığını təsdiq edir.

Defoltun açıqlaması

Qrup aşağıdakı hallarda maliyyə aktivini defolta uğramış sayır:

- borcalanın Qrupa olan kredit öhdəliklərini, Qrup qiymətli kağızı satmaq kimi tədbirlərə əl atmadan (əgər varsa), tam ödəməsi gözlənilmədikdə;

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- borcalan Qrup qarşısında hər hansı əhəmiyyətli kredit öhdəliyini 90 gündən çox gecikdirdikdə. Müştəri məsləhət görülən limiti keçdikdə və ya cari ödənilməli məbləğdən daha kiçik limit məsləhət görüldükdə overdraftlar gecikmə sayılır; və ya
- borcalanın kredit öhdəliklərini ödəmək qabiliyyəti olmadığına görə müflisləşməsi nəticəsində borcalanın aktivləri restrukturlaşdıracağı labüd olduqda.

Borcalanın defoltda olub-olmadığını qiymətləndirərkən Qrupun nəzərə aldığı göstəricilər:

- keyfiyyət – məsələn, müqavilə şərtlərinin pozulması;
- kəmiyyət – məsələn, gecikmə statusu və eyni borcalanın başqa öhdəlik üzrə Qrupa ödəniş etməməsi; və
- müəssisə daxilində hazırlanmış və kənar mənbələrdən alınmış məlumat.

Maliyyə alətinin defoltda olub-olmadığını qiymətləndirmək üçün məlumatlar və onların əhəmiyyəti şəraitdəki dəyişiklikləri əks etdirməsi üçün vaxtaşırı dəyişə bilər.

Gələcəyə yönümlü məlumatın tətbiqi

Qrup gələcəyə yönümlü məlumatlardan həm alətin ilkin tanınmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirərkən, həm də ehtimal olunan kredit zərərini ölçərkən istifadə edir.

Qrup bir iqtisadi ssenari hazırlayır: əsas ssenari. Əsas ssenari Qrupun strateji planlama və büdcənin hazırlanması kimi digər məqsədlərlə istifadə etdiyi məlumata uyğunlaşdırılır. Defolt haqqında tarixi məlumat bank sisteminə cəmi fərdi kreditlər üzrə gecikmə payı haqqında ARMB-nin statistikasına əsaslanır. Makroiqtisadi məlumatın təsiri ən azı illik əsasla qiymətləndirilməlidir.

Qrup tarixi məlumatın təhlilindən istifadə edərək bütün kredit portfelində (qiymətli kağızlar portfeli, maliyyə təşkilatları üçün tələblər daxil olmaqla) kredit riski və kredit zərərlərinin əsas amillərini müəyyən etmiş və sənədləşdirmiş, makroiqtisadi parametrlər və kredit riskləri və zərərləri arasında münasibəti qiymətləndirmişdir.

Əsas amil real ÜDM-in artımı üzrə proqnozdur. 31 dekabr 2024-cü il tarixinə istifadə olunan iqtisadi ssenarilərə 31 dekabr 2025-ci ildən 2026-cı ilədək Azərbaycan Respublikası üçün aşağıdakı əsas göstəricilər daxil edilmişdir.

Əsas amillər	2024	2025	2026
Real ÜDM artımı	4.1%	3.5%	2.5%
Neftin qiyməti (Brent)	73.2	66.5	58.4
İstehlak qiymətləri indeksi	4.9%	5.5%	3.8%

Əsas göstərici və müxtəlif maliyyə aktivləri portfellerinin defolt və zərər dərəcələri arasında əlaqələr son 14 il ərzində yığılan tarixi məlumatın təhlili əsasında proqnozlaşdırılmışdır.

Makroiqtisadi modeli qurarkən Bank defolt haqqında kənar statistikadan (NPL) istifadə edir, belə ki, defolta dair yetərli daxili statistika yoxdur.

Modifikasiya edilmiş aktivlər

Kredit müqaviləsinin şərtləri bazar şəraitinin dəyişməsi, müştərilərin saxlanılması və müştərinin kredit qabiliyyətliliyinin cari və ya mümkün pisləşməsi ilə bağlı olmayan digər amillər daxil olmaqla, bir sıra səbəblərdən dəyişdirilə bilər. 3 sayılı Qeyddə təsvir edilən uçot siyasətinə əsasən şərtləri dəyişdirilmiş mövcud kreditin tanınması dayandırılı və şərtləri yenidən razılaşdırılaraq ədalətli dəyərdə yenidən tanına bilər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Maliyyə aktivinin şərtləri modifikasiya edildikdə və modifikasiya tanınmanın dayandırılması ilə nəticələnmədikdə aktivin kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığı aşağıdakıların müqayisəsini əks etdirir:

- modifikasiya şərtlərinə əsasən hesabat tarixində aktivin qalan bütün dövr üçün defolt ehtimalı;
- ilkin tanınma zamanı olan məlumat və ilkin müqavilə şərtlərinə əsasən aktivin qalan bütün dövr üçün defolt ehtimalı.

Modifikasiya tanınmanın dayandırılması ilə nəticələndikdə yeni kredit tanınır və 1-ci Mərhələyə təsnif edilir (həmin zaman kredit üzrə dəyərsizləşmədiyi ehtimal edilir).

Qrup borcların qaytarılması fərsətlərini maksimum artırmaq və defolt riskini minimuma endirmək üçün müştərilərə verilmiş kreditlərin şərtlərini maliyyə çətinlikləri kimi yenidən razılaşdırır (praktikada “kredit şərtlərinin nəzərdən keçirilməsi” adlandırılır). Qrupun kredit şərtlərinin nəzərdən keçirilməsi siyasətinə əsasən, kredit şərtləri hər bir müştəri üçün fərdi qaydada o halda nəzərdən keçirilir ki, borcalan öz borcu üzrə hal-hazırda defoltdadır və ya defolt riski yüksəkdir, borcalanın öz borcunu ilkin müqavilə şərtləri əsasında ödəməsi üçün bütün məqsədəuyğun səylərindən istifadə etməsi barədə sübutlar mövcuddur və borcalanın nəzərdən keçirilmiş şərtlərə əməl edə biləcəyi gözlənilir.

Yeni şərtlərə adətən ödəniş müddətinin uzadılması, faiz ödənişlərinin zamanlamasının və faiz dərəcəsinin dəyişməsi daxildir. Həm pərakəndə, həm də korporativ kreditlərin şərtləri nəzərdən keçirilə bilər.

Qrupun kredit şərtlərini yenidən nəzərdən keçirmək siyasətinin bir hissəsi kimi dəyişikliyə uğramış maliyyə aktivləri üçün, DE proqnozu dəyişikliyin Qrupun faiz və əsas məbləği toplamaq qabiliyyətini artırıb-artırmadığını və ya bərpa etdiyini və Qrupun kredit şərtlərini nəzərdən keçirmək sahəsində keçmiş təcrübəsini əks etdirir. Bu prosesin bir hissəsi kimi Qrup borcalanın ödəniş fəaliyyətini dəyişdirilmiş müqavilə şərtləri ilə münasibətdə qiymətləndirir və müxtəlif davranış göstəricilərini nəzərə alır.

Bir qayda olaraq kredit şərtlərinin yenidən nəzərdən keçirilməsi kredit riskində əhəmiyyətli artımın keyfiyyət göstəricisidir və kredit şərtlərinin yenidən nəzərdən keçirilməsinə dair gözləntilər riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşməsinə dair sübut təşkil edə bilər (3 sayılı Qeydə baxın). Riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşmiş/defoltda hesab edilməməsi üçün müştəri müəyyən müddət ərzində davamlı olaraq ödənişləri vaxtında etməli və ya defolt ehtimalı o qədər azalmalıdır ki, zərər üzrə ehtiyat yenidən 12 aylıq ehtimal olunan kredit zərəri miqdarında hesablasın.

Ehtimal olunan kredit zərərlərinin ölçülməsi

Ehtimal olunan kredit zərərinin ölçülməsində əsas amillər aşağıdakı dəyişənlərin müddət strukturudur:

- defolt ehtimalı (DE);
- defolt zamanı yaranan zərər (DYZ);
- defolt vəziyyətində riskə məruz qalma (DVRMQ).

1-ci Mərhələdə riskə məruz qalma üzrə ehtimal olunan kredit zərəri 12 aylıq defolt ehtimalını defolt zamanı yaranan zərəre (DYZ) və defolt vəziyyətində riskə məruz qalmaya (DVRMQ) vurmaqla hesablanır. Ömürlük ehtimal olunan kredit zərəri bütün müddət üçün defolt ehtimalını defolt zamanı yaranan zərəre (DYZ) və defolt vəziyyətində riskə məruz qalmaya (DVRMQ) vurmaqla hesablanır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Defolt ehtimalını hesablama metodologiyası “Defolt ehtimalının müddət strukturunun yaradılması” başlığı altında müzakirə edilmişdir.

Qrup defolt zamanı yaranan zərər (DZYZ) parametrlərini defoltlu kontraqentlərə qarşı iddialar üzrə bərpa tarixinə əsasən hesablayır. Defolt zamanı yaranan zərər (DZYZ) modellərində iddianın strukturu, iddia üzrə təminat (müəyyən portfellər üçün), hansı iddianın daha əvvəl edildiyi, tərəf müqabilinin fəaliyyət sahəsi və maliyyə aktivinin ayrılmaz tərkib hissəsi olan istənilən təminatın bərpa xərcləri nəzərə alınır. Pərakəndə əmlakla təmin edilmiş kreditlər üçün (müəyyən portfel növləri üçün) LTV əmsalı defolt zamanı yaranan zərərin (DZYZ) müəyyən edilməsi üçün başlıca parametrdir. Defolt zamanı yaranan zərər (DZYZ) qiymətləri müqavilə üzrə əldə olan ilk faiz dərəcəsinə diskontlaşdırılmış pul vəsaitlərinə əsasən hesablanır, belə ki, bu aktiv yaradılarkən mövcud olan effektiv faiz dərəcəsinə ən yaxın dərəcə sayılır.

Defolt vəziyyətində riskə məruz qalma (DVRMQ) defolt zamanı riskli mövqenin ehtimal olunan məbləğini əks etdirir. Qrup defolt vəziyyətində riskə məruz qalmanı (DVRMQ) cari risk məbləği və müqaviləyə əsasən ayrılan və amortizasiyadan yaranan cari məbləğdə mümkün dəyişikliklərə əsasən hesablayır. Maliyyə aktivinin defolt vəziyyətində riskə məruz qalan məbləği (DVRMQ) onun defolt anındakı ümumi qalıq dəyəridir. İcarə öhdəlikləri üçün, defolt vəziyyətində riskə məruz qalan məbləğ (DVRMQ) tarixi müşahidəyə əsasən hesablanan və müqaviləyə əsasən istifadə edilə bilən mümkün gələcək məbləğlərdir.

Yuxarıda qeyd edildiyi kimi və 1-ci Mərhələ maliyyə aktivləri üzrə maksimum 12 aylıq defolt ehtimalından istifadə etmək şərtilə, Qrup ehtimal olunan kredit zərərinə kredit riskinə məruz qaldığı maksimal müqavilə müddəti ərzində (borcalanın müddəti uzatmaq variantları daxil olmaqla) defolt riskini nəzərə almaqla ölçür (hətta Qrup kredit risklərini idarə etmək məqsədləri ilə daha uzun müddəti nəzərdə tutduqda belə). Maksimal müqavilə müddəti Qrupun avans ödənişini tələb etmək və ya kredit öhdəliyinə xitam vermək hüququ yarandığı tarixədək uzanır.

Parametr kollektiv əsasla modelləşdirilərkən maliyyə alətləri alət növünə əsasən qruplaşdırılır.

Xüsusi qrup daxilində riskli mövqelərin eynicinsli qalmasını təmin etmək üçün qruplaşdırmalar müntəzəm olaraq nəzərdən keçirilir.

Qrupun məhdud tarixi məlumatlara malik olduğu portfellər üçün, daxili mövcud məlumatlara əlavə olaraq kənar müqayisəli məlumatlardan istifadə edilir. Ehtimal olunan kredit zərərinin ölçülməsi üçün kənar müqayisəli məlumatın əhəmiyyətli olduğu portfellər aşağıdakılardır:

31 dekabr 2024-cü il

	Riskə məruz qalan məbləğ	İstifadə olunmuş kənar müqayisəli məlumat Defolt ehtimalı	Defolt zamanı yaranan zərər (DZYZ)
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri istisna olmaqla)	32,268	Moody’s defolt araşdırması	S&P bərpa araşdırması
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	Moody’s defolt araşdırması	S&P bərpa araşdırması
İnvestisiya qiymətli kağızları	114,614	Moody’s defolt araşdırması	S&P bərpa araşdırması

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2023-cü il

	Riskə məruz qalan məbləğ	İstifadə olunmuş kənar müqayisəli məlumat Defolt ehtimalı	Defolt zamanı yaranan zərər (DZYZ)
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri istisna olmaqla)	160,395	Moody's defolt araşdırması	S&P bərpa araşdırması
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	50,925	Moody's defolt araşdırması	S&P bərpa araşdırması
İnvestisiya qiymətli kağızları	99,450	Moody's defolt araşdırması	S&P bərpa araşdırması

Maliyyə aktivləri və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi

Aşağıdakı cədvəldə təqdim olunan maliyyə aktivlərinə və maliyyə öhdəliklərinə, maliyyə vəziyyəti haqqında hesabatda əvəzləşdirilməsindən asılı olmayaraq, əvəzləşdirmə haqqında ümumi razılaşma və ya oxşar maliyyə alətlərini əhatə edən oxşar sövdələşmə tətbiq oluna bilər.

31 dekabr 2024-cü il

	Tanınmış maliyyə aktivinin/öhdəliyinin ümumi məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınan maliyyə aktivlərinin/öhdəliklərinin xalis məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilməyən əlaqəli məbləğlər	Maliyyə alətləri	Girov qoyulmuş pul vəsaitlərinin alınması	Xalis məbləğ
Maliyyə aktivlərinin/maliyyə öhdəliklərinin növləri						
Müştərilərə verilmiş kreditlər	31,948	31,948	-	31,948	-	-
Cəmi maliyyə aktivləri	31,948	31,948	-	31,948	-	-
Müştərilərə ödəniləcək vəsaitlər	31,948	31,948	31,948	-	-	-
Cəmi maliyyə öhdəlikləri	31,948	31,948	31,948	-	-	-

31 dekabr 2023-cü il

	Tanınmış maliyyə aktivinin/öhdəliyinin ümumi məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınan maliyyə aktivlərinin/öhdəliklərinin xalis məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilməyən əlaqəli məbləğlər	Maliyyə alətləri	Girov qoyulmuş pul vəsaitlərinin alınması	Xalis məbləğ
Maliyyə aktivlərinin/maliyyə öhdəliklərinin növləri						
Müştərilərə verilmiş kreditlər	52,441	52,441	-	52,441	-	-
Cəmi maliyyə aktivləri	52,441	52,441	-	52,441	-	-
Müştərilərə ödəniləcək vəsaitlər	52,441	52,441	52,441	-	-	-
Cəmi maliyyə öhdəlikləri	52,441	52,441	52,441	-	-	-

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Likvidlik riski

Likvidlik riski Qrupun hesablaşması nağd pul və ya digər maliyyə aktivləri ilə aparılan maliyyə öhdəlikləri ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində çətinliklərlə üzləşməsi riskidir. Likvidlik riski aktivlərlə öhdəliklərin ödəniş müddətləri arasında uyğunsuzluq olduqda yaranır. Aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunlaşdırılması yaxud tənzimlənən uyğunsuzluğu likvidliyin idarə edilməsində əsas rol oynayır. Maliyyə institutlarında bu uyğunluğun tam təmin olunması nadir haldır, çünki həyata keçirilən əməliyyatlar adətən qeyri-müəyyən müddətli və müxtəlif növlü olur. Ödəniş müddətləri arasında fərq (uyğunsuzluq) olduqda, mənfəətlilik səviyyəsi arta bilər, lakin eyni zamanda, itkilərin yaranması riski də artır.

Qrup pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün zəruri həcmdə vəsaitlərin mövcudluğunu təmin etmək məqsədi ilə likvidliyini idarə edir və tənzimləyir. Likvidlik siyasəti Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

Qrup, gözlənilməz likvidlik tələbatlarına operativ və fasiləsiz şəkildə cavab verə bilmək məqsədilə, digər banklardan alınmış uzunmüddətli və qısamüddətli kreditlər, əsas korporativ və fərdi müştərilərindən qəbul edilmiş depoziti və yüksək likvidli aktivlərin diversifikasiya olunmuş portfellerindən ibarət sabit və diversifikasiyalı maliyyələşdirmə bazasını fəal surətdə dəstəkləməyə çalışır ki,

Likvidliyin idarə edilməsi siyasəti aşağıdakıları tələb edir:

- əsas valyutalar üzrə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və onlarla əlaqədar tələb olunacaq likvid aktivlərin səviyyəsinin nəzərə alınması;
- maliyyələşdirmə mənbələrinin müxtəlifliyinin təmin edilməsi;
- borcların cəmləşməsinin və profillərinin tənzimlənməsi;
- borcların maliyyələşdirilməsi planlarının tərtib edilməsi;
- pul vəsaitlərinin hərəkətinin kəsilməsinə qarşı bir tədbir kimi yüksək likvidli, asanlıqla satıla bilən aktivlər portfelinin təmin edilməsi;
- fəvqəladə hallarda likvidliyin və maliyyələşdirmənin təmin edilməsi üçün planların hazırlanması;
- likvidlik əmsallarının normativ tələblərə uyğun olub-olmamasının izlənməsi.

Xəzinədarlıq Departamenti Qrupun müxtəlif qurumlarından onların maliyyə aktivlərinin və öhdəliklərinin likvidlik göstəriciləri haqqında və proqnozlaşdırılan gələcək əməliyyatlarla və fəaliyyət növləri ilə bağlı digər proqnozlaşdırılan pul vəsaitlərinin hərəkəti haqqında ətraflı məlumatlar alır. Daha sonra, Xəzinədarlıq Departamenti tələb olunan qısamüddətli likvid aktivləri portfelini təmin edir. Həmin portfel, əsasən, banklara verilmiş kreditlərdən və digər banklararası alətlərdən ibarət olmaqla, bütövlüklə Qrup üçün yetərli likvidliyi təmin etmək məqsədinə xidmət edir.

Xəzinədarlıq Departamenti gündəlik likvidlik mövqeyinə nəzarət və həm normal, həm ən çətin bazar şəraitlərini əks edən müxtəlif ssenarilərlə mütəmadi likvidlik stress-testlərini aparır. Normal bazar şəraitində likvidlik mövqeyini əks edən likvidlik haqqında hesabatlar rəhbərliyə hər həftə təqdim olunur. Likvidliyin tənzimlənməsi ilə bağlı qərarlar AÖİK tərəfindən qəbul edilir və Xəzinədarlıq Departamenti tərəfindən icra olunur.

Aşağıdakı cədvəllərdə maksimal dərəcədə mümkün olan erkən ödəniş müddətinə əsasən maliyyə öhdəlikləri və kreditlərlə bağlı öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti təqdim olunur. Cədvəllərdə açıqlanan cəmi məxaric müqavilələrdə nəzərdə tutulan maliyyə öhdəlikləri və ya öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkətidir. Buraxılmış maliyyə zamanətləri müqavilələri üzrə isə isə, zamanətin maksimal məbləği həmin zamanətin yerinə yetirilməsinə dair tələb irəli sürə bilən ən erkən dövrə aid edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2024-cü il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətləri üzrə təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Cəmi ümumi məxaric	Balans dəyəri
Qeyri-törəmə öhdəlikləri							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	32,347	1,031	289	2,189	18,443	54,299	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	376,774	43,340	210,271	117,990	5,891	754,266	681,470
Borc alınmış vəsaitlər	486	1,041	10,977	89,534	195,475	297,513	237,709
Buraxılmış borc qiymətli kağızları	-	115	-	10,350	-	10,465	8,619
Subordinasiya borcları	147	-	-	-	18,442	18,589	14,590
İcarə öhdəliyi	188	373	1,436	2,453	285	4,735	4,080
Digər maliyyə öhdəlikləri	11,091	-	-	-	-	11,091	11,091
Cəmi maliyyə öhdəlikləri	421,033	45,900	222,973	222,516	238,536	1,150,958	1,008,801
Kreditlərlə bağlı öhdəliklər	179,908	-	-	-	-	179,908	179,908

31 dekabr 2023-cü il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətləri üzrə təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Cəmi ümumi məxaric	Balans dəyəri
Qeyri-törəmə öhdəlikləri							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	502	64	3,972	6,866	-	11,404	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	386,316	30,752	312,191	64,513	5,593	799,365	767,934
Borc alınmış vəsaitlər	1,226	987	6,985	73,191	169,136	251,525	202,681
Subordinasiya borcları	149	74	5,962	-	-	6,185	6,062
İcarə öhdəliyi	181	347	1,352	3,073	65	5,018	4,337
Digər maliyyə öhdəlikləri	10,264	-	-	-	-	10,264	10,264
Cəmi maliyyə öhdəlikləri	398,638	32,224	330,462	147,643	174,794	1,083,761	1,002,288
Kreditlərlə bağlı öhdəliklər	217,186	-	-	-	-	217,186	217,186

Azərbaycan qanunvericiliyinə əsasən, fiziki və hüquqi şəxslər istənilən vaxt, əksər hallarda yığılmış faizlərin itirilməsi şərtilə, yerləşdirilmiş müddətli depozitlərini geri götürə bilirlər. Bu depozitlər onların ödəniş tarixlərinə əsasən, yuxarıdakı diskontlaşdırılmamış ödəniş müddəti cədvəllərində təsnif olunur. Qrupun rəhbərliyi fiziki və hüquqi şəxslərin öz müddətli depozitlərini qeyd olunan ödəniş müddətlərindən əvvəl geri götürəcəklərini hesab etmir.

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda tanınmış məbləğlərin müqavilə üzrə ödəniş müddətlərinə görə təhlili verilmişdir:

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilməyi halda, min Azərbaycan Manatı ilə)

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Müddət- siz	Vaxtı keçmiş	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	-	-	-	-	-	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	97	-	883	11,600	8,500	39,066	-	60,146
İnvestisiya qiymətli kağızları	8,983	39,148	35,365	31,118	-	606	-	115,220
Müştərilərə verilmiş kreditlər	43,868	60,455	250,529	320,637	125,297	-	23,867	824,653
Digər maliyyə aktivləri	-	-	-	-	-	33,216	-	33,216
Cəmi maliyyə aktivləri	121,940	99,603	286,777	363,355	133,797	72,888	23,867	1,102,227
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	30,807	935	250	1,800	14,450	-	-	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	358,832	39,311	181,640	97,071	4,616	-	-	681,470
Borc alınmış vəsaitlər	463	944	9,482	73,660	153,160	-	-	237,709
Buraxılmış borc qiymətli kağızları	-	104	-	8,515	-	-	-	8,619
Subordinasiya borcları	140	-	-	-	14,450	-	-	14,590
İcarə öhdəliyi	187	367	1,364	1,997	165	-	-	4,080
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	11,091	-	11,091
Cəmi maliyyə öhdəlikləri	390,429	41,661	192,736	183,043	186,841	11,091	-	1,005,801
Xalis mövqe	(268,489)	57,942	94,041	180,312	(53,044)	61,797	23,867	96,426
Məcmu likvidlik boşluğu	(268,489)	(210,547)	(116,506)	63,806	10,762	72,559	96,426	

Aşağıdakı cədvəldə 31 dekabr 2023-cü il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatda tanınmış məbləğlərin müqavilə üzrə ödəniş müddətlərinə görə təhlili verilmişdir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Müddət- siz	Vaxtı keçmiş	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	199,818	-	-	-	-	-	-	199,818
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	35,825	4,727	6,048	4,325	-	-	-	50,925
İnvestisiya qiymətli kağızları	3,091	9,901	56,150	29,898	-	402	-	99,442
Müştərilərə verilmiş kreditlər	25,955	62,443	188,703	290,046	106,419	-	24,729	698,295
Digər maliyyə aktivləri	-	-	-	-	-	49,953	-	49,953
Cəmi maliyyə aktivləri	264,689	77,071	250,901	324,269	106,419	50,355	24,729	1,098,433
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	-	-	3,740	6,800	-	470	-	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	379,539	25,602	298,894	59,185	4,714	-	-	767,934
Borc alınmış vəsaitlər	516	47	5,236	61,278	135,604	-	-	202,681
Subordinasiya borcları	112	-	-	5,950	-	-	-	6,062
İcarə öhdəliyi	149	292	1,160	2,674	62	-	-	4,337
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	10,264	-	10,264
Cəmi maliyyə öhdəlikləri	380,316	25,941	309,030	135,887	140,380	10,734	-	1,002,288
Xalis mövqe	(115,627)	51,130	(58,129)	188,382	(33,961)	39,621	24,729	96,145
Məcmu likvidlik boşluğu	(115,627)	(64,497)	(122,626)	65,756	31,795	71,416	96,145	

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Qrup tərəfindən likvidlik riskinin idarə olunması üçün istifadə olunan əsas alətlər ARMB tərəfindən müəyyən edilmiş qaydalara əsasən likvidlik əmsalı və likvidliyin ötürülmə əmsalıdır (LCR). Qrup ARMB-nin tələblərinə əsasən gündəlik əsasda bu məcburi likvidlik əmsallarını hesablamışdır. Bu əmsallar yüksək likvidli aktivlərin tələb əsasında ödəniləcək öhdəliklərə nisbəti kimi hesablanan ani likvidlik əmsalı və yüksək likvidli aktivlərin 30 gün ərzində cəmi xalis pul vəsaitlərinin hərəkətinə olan nisbəti kimi hesablanan likvidliyin ötürülmə əmsalı (LCR) əsasında təmsil olunur.

Qrup 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə bu əmsallara uyğun fəaliyyət göstərmişdir. Bu məcburi likvidlik əmsallarının hesablanması aşağıdakı kimi olmuşdur.

		2024-cü il, % (Audit olunmamış)	2023-cü il, % (Audit olunmamış)
	Tələb		
Ani likvidlik əmsalı	30%-dən az olmadan	46.48%	81.04%
Likvidliyin ötürülmə əmsalı	100%-dən az olmadan	111.90%	171.61%

Əməliyyat riski

Əməliyyat riski Qrupun prosesləri, işçi heyəti, texnologiya və infrastrukturunu ilə bağlı bir çox səbəblərdən, habelə kredit, bazar və likvidlik risklərindən başqa kənar faktorlardan, məsələn hüquqi və normativ tələblərdən və ümumi qəbul edilmiş korporativ davranış standartlarından irəli gələn birbaşa və dolaylı zərər riskidir. Əməliyyat riskləri Qrupun bütün əməliyyatlarından irəli gəlir.

Qrupun məqsədi əməliyyat riskini idarə etməklə, iqtisadi səmərəlilik və innovasiya vasitəsilə Qrupun nüfuzuna qarşı hər hansı maliyyə zərərləri və ziyanın qarşısını almaqdır. Bütün hallarda Qrupun siyasəti tətbiq olunan hüquqi və normativ tələblərə əməl etməyi tələb edir. Qrup rəhbərliyin öz əməliyyatlarının hər sahəsində zəruri hesab etdiyi daxili nəzarət sistemlərini qurmaqla əməliyyat riskini idarə edir.

26. KAPİTALIN İDARƏ EDİLMƏSİ

ARMB Qrup üçün kapital tələblərini müəyyən edir və onların yerinə yetirilməsinə nəzarət edir.

ARMB-nin qüvvədə olan kapital normativlərinə uyğun olaraq, banklar (i) minimum 50,000 min AZN cəmi normativ kapitalla malik olmalıdırlar (31 dekabr 2023-cü il: 50,000 min AZN) və (ii) cəmi normativ kapitalın risk çəkili aktivlərə nisbətini (normativ kapital əmsalı) minimum 10% (31 dekabr 2023-cü il: 10%) səviyyədə saxlamalıdırlar.

Qrup müəyyən edilmiş formaya uyğun olaraq icbari əmsallar barədə ARMB-yə məlumat verir. Risk departamenti gündəlik olaraq kapital adekvatlığı əmsallarına uyğunluğa nəzarət edir. Kapital adekvatlığı əmsalları ARMB-nin və Qrupun daxili siyasətinin müəyyən etdiyi hədlərə yaxın olarsa, bu barədə Müşahidə Şurasına məlumat verilir.

Qrup 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə minimum cəmi məcmu kapital və onun risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti tələblərinə uyğun olmuşdur. Aşağıdakı cədvəldə 31 dekabr tarixinə ARMB-nin normativ tələblərinə əsasən kapital adekvatlığı təqdim olunur:

	31 dekabr 2024-cü il (audit olunmamış)	31 dekabr 2023-cü il (audit olunmamış)
Cəmi tənzimləyici kapital	132,138	111,229
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər	1,057,758	952,149
Kapital adekvatlığı əmsalı (%)	12.49%	11.68%

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Qrup, həmçinin Bazel I kimi tanınmış Kapitalın Ölçülməsi və Kapital Standartları üzrə Beynəlxalq Konvensiyada (1998-ci ilin aprel ayında qəbul edilmiş düzəlişlərlə) və bazar risklərinin daxil edilməsi üzrə Kapital Sazişinə Düzəlişdə (2007-ci ilin noyabr ayında qəbul edilmiş düzəlişlərlə) müəyyən edildiyi kimi, Bazel Sazişinə uyğun olaraq hesablanmış kapital adekvatlığı əmsalına nəzarət edir.

Aşağıdakı cədvəldə Bazel Sazişinin tələblərinə uyğun olaraq hesablanmış kapital mövqeyinin tərkibi təqdim olunur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
1-ci dərəcəli kapital		
Nizamnamə kapitalı	102,047	102,047
(Yığılmış zərər)/bölüşdürülməmiş mənfəət	(1,286)	(1,477)
Cəmi 1-ci dərəcəli kapital	100,761	100,570
2-ci dərəcəli kapital		
Yenidən qiymətləndirmə ehtiyatı – binalar	2,136	2,228
Subordinasiya borcları (amortizasiya edilməmiş hissəsi)	14,450	1,190
Cəmi 2-ci dərəcəli kapital	16,586	3,418
Çıxılsın: investisiyalar	(402)	(402)
Cəmi kapital	116,945	103,586
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər		
Balans	831,525	664,480
Balansdankənar	179,908	217,186
Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər	1,011,433	881,666
1-ci dərəcəli kapital payı	11,56%	11,75%
Cəmi kapital payı	9,96%	11,41%

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər hər bir aktiv və tərəf müqabili ilə bağlı kredit, bazar və digər risklərin xarakterinə uyğun olaraq təsnifləşdirilmiş və onların hesablanmasını əks edən risk dərəcələri sistemində əsasən qiymətləndirilir. Bu zaman müvafiq girov və ya zəmanətlər nəzərə alınır. Eyni prosedur, potensial itkilərin gözlənilməyən xarakterini əks etmək üçün qəbul edilən bəzi düzəlişlərlə, uçota alınmamış müqavilə öhdəliklərinə də tətbiq olunur.

27. KREDİTLƏ ƏLAQƏLİ ÖHDƏLİKLƏR

Qrupun kredit müddətini uzatmaq üçün kredit öhdəlikləri mövcuddur. Bu öhdəliklər təsdiqlənmiş kreditlər, kredit kartları üzrə limitlər və overdraftlar şəklindədir.

Qrup müştərilərinin üçüncü tərəflər qarşısında öhdəliklərinin yerinə yetiriləcəyinə təminat vermək məqsədi ilə maliyyə zəmanətləri verir. Bu kimi müqavilələrin sabit limitləri vardır və onlar adətən beş il müddətində bağlanılır.

Qrup kredit vermək öhdəliklərini üzərinə götürdükdə, maliyyə zəmanətlərini və akkreditivləri verdikdə müştərilərə kredit verdiyi zaman tətbiq etdiyi kredit risklərinin idarə edilməsi siyasət və prosedurlarını tətbiq edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə öhdəliklərin müqavilə üzrə məbləğləri kateqoriyalar üzrə təqdim olunur. Cədvəldə kreditlə əlaqədar öhdəliklər üzrə göstərilmiş məbləğlər onlar üzrə tam həcmdə avansların verildiyini fərz edir. Cədvəldə zamanətlər üzrə göstərilmiş məbləğlər tərəf müqabilləri bağladığıları müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini tam həcmdə yerinə yetirmədikləri halda hesabat tarixinə tanınacaq maksimal qalıq itkilərini əks etdirir.

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Müqavilədə nəzərdə tutulmuş məbləğ		
Zəmanətlər	156,129	186,073
İstifadə edilməmiş kredit xətləri	23,779	31,113
	179,908	217,186

Bütün zamanət qalıqları 1-ci Mərhələdir (31 dekabr 2023-cü il: 1-ci Mərhələ). İstifadə olunmamış kredit xətlərinin bütün qalıqları 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə 1-ci Mərhələdədir.

Cədvəldə göstərilmiş cəmi müqavilə üzrə şərti öhdəlikləri heç də mütləq gələcək nağd pul vəsaitlərinə tələbatı əks etdirmir, nki bu öhdəliklərin maliyyələşdirilmədən əvvəl müddəti başa çatır və ya ləğv edilə bilər. Kredit və kredit xətlərinin ayrılmasına dair şərti öhdəliklərin əksəriyyəti Qrup tərəfindən şərtsiz kredit öhdəliyi kimi qiymətləndirilir.

31 dekabr 2024-cü il tarixində başa çatmış il ərzində 11,273 min AZN məbləğində zamanətlər icra olunaraq kreditə çevrilmişdir (31 dekabr 2023-cü il: yoxdur).

Qrup 31 dekabr 2024-cü il tarixinə zamanətlər üzrə 5,621 min AZN məbləğində ehtiyat tanımışdır (31 dekabr 2023-cü il: 4,526 min AZN).

28. ŞƏRTİ ÖHDƏLİKLƏR

Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş sığortalamanın bir çox formaları Azərbaycanda hələ mövcud deyil. Qrupun əmlak və avadanlıqları, biznes fəaliyyətinin dayanması və ya Qrupa məxsus olan ərazilərdə və ya onun əməliyyatları ilə əlaqəli baş vermiş hadisələr nəticəsində əmlak və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar olaraq yaranan üçüncü tərəf məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Qrup tam sığorta təminatı alanadək, müəyyən aktivlərin itirilməsi və ya məhv olunması riski mövcuddur və bu riskin əməliyyatlara və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsiri ola bilər.

Məhkəmə iddiaları

Qrup öz fəaliyyəti ilə əlaqədar olaraq məhkəmə iddiaları və şikayətlərlə üzləşir. Rəhbərlik bu kimi iddia və şikayətlər nəticəsində yaranan maddi məsuliyyətin Qrupun maliyyə vəziyyətinə və ya gələcək əməliyyatların nəticələrinə ciddi mənfi təsir göstərməyəcəyini hesab edir.

Vergi öhdəlikləri

Azərbaycan Respublikasının vergi qoyma sistemi inkişaf etməkdə olduğuna görə bir çox hallarda aydın olmayan, ziddiyyətli və müxtəlif vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklərlə, rəsmi göstərişlərlə və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər sərt cərimələr və faizlər tətbiq edən orqanlar tərəfindən yoxlanılır və araşdırılır. Bir vergi ili ümumən üç növbəti təqvim ili müddətində vergi orqanları tərəfindən nəzarət üçün açıq qalır. Lakin, müəyyən hallarda bir vergi ili daha uzun müddətə açıq qala bilər. Azərbaycan Respublikası daxilində baş verən son hadisələrə əsasən, vergi orqanları öz şərtlərində və vergi qanunvericiliyinin tətbiqində daha iddialı mövqe nümayiş etdirirlər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Bu hallar Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik qüvvədə olan qanunvericiliyinin, rəsmi göstərişlərin və məhkəmə qərarlarının təsnifləri əsasında vergi öhdəlikləri ilə əlaqədar adekvat tədbirləri gördüyünü hesab edir. Buna baxmayaraq, müvafiq səlahiyyətli orqanların şərtləri fərqli ola bilər və vergi orqanları öz şərtlərinin tətbiq edilməsinə nail olduqları halda, maliyyə hesabatlarına təsiri əhəmiyyətli ola bilər.

Qrup bir sıra amillərin qiymətləndirilməsinə, o cümlədən vergi qanunvericiliyin təfsirinə və əvvəlki təcrübəsinə əsaslanaraq inanır ki, vergi öhdəlikləri üçün hesablaşmalar bütün açıq vergi illərinə görə adekvatdır. Bu qiymətləndirmə ehtimal və fərziyyələrə əsaslanaraq həyata keçirilir və uyğun olaraq gələcək hadisələr haqqında ehtimalları əhatə edə bilər. Qrupun mövcud vergi öhdəliklərinin adekvatlığı ilə bağlı öz mülahizəsini dəyişdirməsinə səbəb olan yeni məlumatlar yarana bilər; vergi öhdəliklərinə bu cür dəyişikliklər həmin qərarın verildiyi dövrdə vergi xərci məbləğinə təsir edə bilər.

29. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Nəzarət münasibətləri

31 dekabr 2024 və 2023-cü il tarixlərinə Qrupa əsas nəzarət edən tərəf yoxdur.

Müşahidə Şurası və İdarə Heyətinin üzvləri ilə əməliyyatlar

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illər üzrə işçi heyəti xərclərinə daxil olan işçilərə edilmiş cəmi ödənişlər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Qısamüddətli işçi müavinətləri	2,969	2,182
Cəmi qısamüddətli işçi müavinətləri	2,969	2,182

Bu məbləğlərə Müşahidə Şurası və İdarə Heyəti üzvlərinə nağd pul ödənişləri daxildir.

İdarə Heyəti və Müşahidə Şurasının üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə olan qalıqlar və orta effektiv faiz dərəcələri aşağıda qeyd olunmuşdur:

	31 dekabr 2024-cü il	Orta effektiv faiz dərəcəsi	31 dekabr 2023-cü il	Orta effektiv faiz dərəcəsi
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat				
Ödənilməli kreditlər (ümumi)	517	16.41%	652	18.59%
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərinin tutulması	(18)	-	(23)	-
Cari hesablar	1,380	-	330	-
Alınmış depozitlər	2,639	5.56%	2,669	5.7%

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilməyi halda, min Azərbaycan Manatı ilə)

Müşahidə Şurası və İdarə Heyəti üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatmış illərin sonuna olan mənfəət və ya zərər aşağıda qeyd olunur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Mənfəət və ya zərər		
Faiz gəliri	37	50
Faiz xərci	(194)	(120)
Ehtimal olunan kredit zərərlərinin tutulması	(18)	(21)

Qrup digər əlaqəli tərəflərlə 31 dekabr 2024-cü il tarixinə olan qalıqları və əlaqəli orta effektiv faiz dərəcələrini və 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə əməliyyatlardan əlaqəli mənfəət və ya zərər məbləğlərini aşağıdakı kimi təqdim edir:

	Səhmdarlar, yaxın ailə üzvləri və nəzarət altında olan müəssisələr		Digər*		Cəmi
		Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %	
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	584	17.23%	3,537	18.59%	4,121
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (ABŞ dolları)	1,041	-	308	-	1,349
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(14)	-	(14)
ÖHDƏLİKLƏR					
Müştərilərə ödəniləcək vəsaitlər					
Cari hesablar	19,341	-	1,347	-	20,688
Müddətli depozitlər					
Qısamüddətli depozitlər (AZN)	72,450	9.41%	1,444	9.13%	73,894
Qısamüddətli depozitlər (ABŞ dolları)	2,037	1.04%	677	-	2,714
Uzunmüddətli depozitlər (AZN)	4,315	9.25%	1,103	-	5,418
Uzunmüddətli depozitlər (ABŞ dolları)	2,748	0.49%	3,194	0.57%	5,942
Subordinasiya borcları (ABŞ dolları)	6,019	7.29%	-	-	6,019
Mənfəət və ya zərər					
Faiz gəliri	155	-	128	-	283
Faiz xərci	(6,971)	-	(299)	-	(7,270)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Qrup digər əlaqəli tərəflərlə 31 dekabr 2023-cü il tarixinə olan qalıqları və əlaqəli orta effektiv faiz dərəcələrini və 31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə əməliyyatlardan əlaqəli mənfəət və ya zərər məbləğlərini aşağıdakı kimi təqdim edir:

	Səhmdarlar, yaxın ailə üzvləri və nəzarət altında olan müəssisələr		Digər*		Cəmi
	Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %		
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	12	18.13%	2,717	18.59%	2,729
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (ABŞ dolları)	-	-	337	-	337
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(23)	-	(13)
ÖHDƏLİKLƏR					
Müştərilərə ödəniləcək vəsaitlər					
Cari hesablar	1,304	-	1,195	-	2,499
Müddətli depozitlər					
Qısamüddətli depozitlər (AZN)	15,392	10.05%	845	9.13%	16,237
Qısamüddətli depozitlər (ABŞ dolları)	1,887	1.05%	711	-	2,598
Uzunmüddətli depozitlər (AZN)	3,142	9.75%	539	-	3,681
Uzunmüddətli depozitlər (ABŞ dolları)	8,502	0.37%	216	0.57%	8,718
Subordinasiya borcları (ABŞ dolları)	6,062	7.50%	-	-	6,062
Mənfəət və ya zərər					
Faiz gəliri	2	-	186	-	188
Faiz xərci	(1,137)	-	(114)	-	(1,251)

30. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ: ƏDALƏTLİ DƏYƏRLƏR VƏ UÇOT TƏSNİFATLARI

Uçot təsnifatları və ədalətli dəyərlər

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin balans dəyərləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya edilmiş dəyər	DMGVƏD	Cəmi balans dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	68,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	-	60,146	60,146
İnvestisiya qiymətli kağızları	114,614	606	115,220	114,979
Müştərilərə verilmiş kreditlər	824,653	-	824,653	824,653
Digər maliyyə aktivləri	33,216	-	33,216	33,216
	1,101,621	606	1,102,227	1,101,986
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	48,242	-	48,242	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	681,470	-	681,470	681,470
Borc alınmış vəsaitlər	237,709	-	237,709	237,709
Buraxılmış borc qiymətli kağızları	8,619	-	8,619	8,619
Subordinasiya borcları	14,590	-	14,590	14,590
Digər maliyyə öhdəlikləri	11,091	-	11,091	11,091
	1,001,721	-	1,001,721	1,001,721

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Amortizasiya edilmiş dəyər	DMGVƏD	Cəmi balans dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	68,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	-	60,146	60,146
İnvestisiya qiymətli kağızları	114,614	606	115,220	114,979
Müştərilərə verilmiş kreditlər	824,653	-	824,653	824,653
Digər maliyyə aktivləri	33,216	-	33,216	33,216
	1,101,621	606	1,102,227	1,101,986
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	48,242	-	48,242	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	681,470	-	681,470	681,470
Borc alınmış vəsaitlər	237,709	-	237,709	237,709
Buraxılmış borc qiymətli kağızları	8,619	-	8,619	8,619
Subordinasiya borcları	14,590	-	14,590	14,590
Digər maliyyə öhdəlikləri	11,091	-	11,091	11,091
	1,001,721	-	1,001,721	1,001,721

Aşağıdakı cədvəldə 31 dekabr 2023-cü il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin balans dəyərləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya edilmiş dəyər	DMGVƏD	Cəmi balans dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	199,818	-	199,818	199,818
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	50,925	-	50,925	50,925
İnvestisiya qiymətli kağızları	98,800	642	99,442	98,129
Müştərilərə verilmiş kreditlər	698,295	-	698,295	698,295
Digər maliyyə aktivləri	49,953	-	49,953	49,953
	1,097,791	642	1,098,433	1,098,433
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	11,010	-	11,010	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	767,934	-	767,934	767,934
Borc alınmış vəsaitlər	202,681	-	202,681	202,681
Subordinasiya borcları	6,062	-	6,062	6,062
Digər maliyyə öhdəlikləri	10,264	-	10,264	10,264
	997,951	-	997,951	997,951

Ədalətli dəyərin təxminləri ölçmə tarixində bazar iştirakçıları arasında nizamlı əməliyyatda aktivin satılması üçün alınacaq və ya öhdəliyin ötürülməsi üçün ödəniləcək qiyməti təxmin etmək üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, qeyri-müəyyənlikləri və mühakimənin subyektivliyini nəzərə alaraq, ədalətli dəyər ani olaraq aktivlərin satışı və ya öhdəliklər üzrə hesablaşmanın aparılması çərçivəsində reallaşdırıla bilən kimi qəbul edilməməlidir.

Fəal bazarda alınıb-satılan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri kotirovka olunan bazar qiymətlərinə və ya diler qiymət təkliflərinə əsaslanır. Bütün digər maliyyə alətləri üçün Qrup digər qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərləri müəyyən edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Qiymətləndirmə üsullarının məqsədi qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktiv satmaq üçün əldə olunacaq və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiyməti əks etdirən ədalətli dəyərin müəyyənəşdirilməsidir.

Qiymətləndirmə üsullarına xalis cari dəyər və diskontlaşdırılmış pul vəsaitlərinin hərəkət modelləri, bazarda müşahidə oluna bilən qiymətləri mövcud olan maliyyə alətləri ilə müqayisə daxildir. Qiymətləndirmə üsullarında istifadə edilən ehtimallara və göstəricilərə riskləri olmayan və benchmark faiz dərəcələri, kredit spreadi və diskont dərəcələrin qiymətləndirilməsində istifadə edilən digər premiyalar, istiqraz və kapital qiymətləri, xarici valyuta məzənnələri, kapital və kapital indeksi qiymətləri, ehtimal olunan açıq mövqelər və nisbətlər daxildir. Qiymətləndirmə üsullarının məqsədi hesabat tarixində maliyyə alətinin dəyərini, kommersiya şərtlərində fəaliyyət göstərən bazar iştirakçıları tərəfindən müəyyən edilən ədalətli dəyər səviyyəsinə çatmaqdır.

Ədalətli dəyər iyerarxiyası

Qrup ədalətli dəyərləri ölçərkən ilkin göstəricilərin əhəmiyyətliliyini əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə edir:

- 1-ci səviyyə: eyni alət üçün aktiv bazarlarda kotirovka edilmiş qiymətlər (nizamlanmamış);
- 2-ci səviyyə: 1-ci səviyyəyə daxil olan kotirovka olunmuş qiymətlərdən başqa, birbaşa (yəni, qiymətlər) və ya dolaylı yolla (yəni, qiymətlər vasitəsilə əldə edilən) müşahidə edilə bilən daxilolmalar. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən kotirovka olunmuş bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən kotirovka olunmuş bazar qiymətləri; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi digər qiymətləndirmə üsulları;
- 3-cü səviyyə: müşahidə olunmayan məlumatlar. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə ədalətli dəyerdə qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış qiymətlərə əsaslanır:

	3-cü Səviyyə	Cəmi
İnvestisiya qiymətli kağızları - kapital	606	606
	606	606

Aşağıdakı cədvəldə 31 dekabr 2023-cü il tarixinə ədalətli dəyerdə qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış qiymətlərə əsaslanır:

	3-cü Səviyyə	Cəmi
İnvestisiya qiymətli kağızları - kapital	642	642
	642	642

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəl ədalətli dəyərlə ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərini 31 dekabr 2024-cü il tarixinə hər bir ədalətli dəyərin ölçülməsinin təsnif olunduğu ədalətli dəyər iyerarxiyasının səviyyəsinə görə təhlil edir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	-	68,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	60,146	-	60,146	60,146
İnvestisiya qiymətli kağızları	-	114,614	606	115,220	114,979
Müştərilərə verilmiş kreditlər	-	-	824,653	824,653	824,653
Digər maliyyə aktivləri	-	33,216	-	33,216	33,216
	68,992	207,976	825,259	1,102,227	1,101,986

	2-ci Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
ÖHDƏLİKLƏR			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	48,242	48,242	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	681,470	681,470	681,470
Borc alınmış vəsaitlər	237,709	237,709	237,709
Buraxılmış borc qiymətli kağızları	8,619	8,619	8,619
Subordinasiya borcları	14,590	14,590	14,590
Digər maliyyə öhdəlikləri	11,091	11,091	11,091
	1,001,721	1,001,721	1,001,721

Aşağıdakı cədvəl ədalətli dəyərlə ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərini 31 dekabr 2023-cü il tarixinə hər bir ədalətli dəyərin ölçülməsinin təsnif olunduğu ədalətli dəyər iyerarxiyasının səviyyəsinə görə təhlil edir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	199,818	-	-	199,818	199,818
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	50,925	-	50,925	50,925
İnvestisiya qiymətli kağızları	-	97,487	642	99,442	98,129
Müştərilərə verilmiş kreditlər	-	-	698,295	698,295	698,295
Digər maliyyə aktivləri	-	49,953	-	49,953	49,953
	199,818	198,365	698,937	1,098,433	1,097,120

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2-ci Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
ÖHDƏLİKLƏR			
Bank depozitləri və qalıqları	11,010	11,010	11,010
Müştərilərə ödəniləcək vəsaitlər	767,934	767,934	767,934
Borc alınmış vəsaitlər	202,681	202,681	202,681
Subordinasiya borcları	6,062	6,062	6,062
Digər maliyyə öhdəlikləri	10,264	10,264	10,264
	997,951	997,951	997,951

31. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

7 yanvar 2025-ci il tarixində ARMB banklara fiziki şəxslər və fərdi sahibkarlar üçün davranış modeli əsasında gəlir proqnozlarına əsasən kredit verməyə imkan verən yeni prudensial çərçivəni tətbiq etmişdir. Bu tənzimləmə modelin hazırlanması, təsdiqlənməsi və hesabatlılıqla bağlı tələbləri, eləcə də daha sərt təsnifat və kapital tələblərini əhatə edir. Bu çərçivəsində verilən kreditlər bankın kredit portfelinin 10%-i ilə məhdudlaşdırılır və belə kreditlər üzrə gecikmələrin 10%-i keçməsi halında kreditləşmənin dayandırılması nəzərdə tutulur.

28 yanvar 2025-ci il tarixində ARMB 12 mart 2025-ci ildən qüvvəyə minəcək əməliyyat risklərinin idarə edilməsinə dair yeni qaydaları təsdiqləmişdir. Qaydalara əsasən, banklar əməliyyat riskləri üzrə verilənlər bazası yaratmalı, əhəmiyyətli hadisələri dərhal hesabat verməli, hər il əməkdaşlar üçün təlim keçirməli və biznesin davamlılığı planlarını test edərək nəticələri Müşahidə Şurasına təqdim etməlidirlər.

Hesabat tarixindən sonra Qrup müvafiq olaraq 9,000 min AZN və 4,500 min AZN məbləğində dividendləri elan etmiş və ödəmişdir.